

SEVİNC NURUQIZI

QÍSAS





2015
ab

VEKTOR

Beynəlxalq Elm Mərkəzi

Az1018. Azərbaycan. Bakı şəh., Ziğ yolu, 20q
Tel./Fax: (+99412) 4471404; (+99455)2141031
E-mail: Isgenderzadeh@rambler.ru

[Http://vektor.sayt.ws](http://vektor.sayt.ws)

381. 28. 10. 19.

448-5/8/14
2/8/14
9

Az2	94986
N91	NURUGI 215.
Qisas.	
B.; 2005	8800
752 - 13/2/06	448-5/8/14
188 - 18/1/08	
5/1/08	
5/1/08	

94986

SEVİNC NURUGİ



2015
ab

VEKTOR

Beynəlxalq
Elm Mərkəzi


Az1018. Azərbaycan. Bakı şəh., Zığ yolу, 20q
Tel./Fax: (+99412) 4471404; (+99455)2141031
E-mail: İsgenderzadeh@rambler.ru

[Http://vektor.sayt.ws](http://vektor.sayt.ws)

844Z-4

Az2
N91

SEVÍNC NURUQIZI



VECTOR

International Scientific Center

Zig yolu, 20q. Baku Az1018. Azerbaijan.
Tel./Fax: (+99412) 4471404; (+99455)2141031
E-mail: lsgenderzadeh@rambler.ru

[Http://vektor.sayt.ws](http://vektor.sayt.ws)

qısa s

P. Köçəri adına
Azərbaycan Dövlət Uşaq
KITABXANASI
INV. № 94986

«VEKTOR» Nəşrlər Evi
Bakı-2005

QISAS

REDAKTOR:
HÜSNİYYƏ

RƏSSAM:
SARA MANAFOVA
Əməkdar incəsənət xadimi,
«Qarabağ-taleyim mənim» silsiləsindən

Sevinc NURUQIZI «Qisas».
«Vektor» Nəşrlər Evi. Bakı, 2005. 140 səh.

Kitab «VEKTOR» Beynəlxalq Elm Mərkəzinin Fəxri Doktoru,
Türkiyəli araşdırmaçı-yazar, folklorşünas NAIL TANIN
maliyyə dəstəyi ilə nəşr edilib.

N 4702060207-130
121

© «VEKTOR» Beynəlxalq Elm Mərkəzi, 2005

Qapı açılan kimi qaranlığı vahiməyə salan güclü işiq seli içəri təpildi. Işıqlı məkanlar üçün o qədər də gözqamaşdırıcı olmayan işiq dəhşətli zülmətə adət edənləri təşvişə saldı. Heyvanlar narahat-narahat boylandılar. Qaranlığı özlərinə doğma bilən uşaqların göz bəbəkləri dəhşət içində oynadı. Düşən işiq heç kəsi sevindirmədi. Çünkü gözü qaranlığa öyrəşənlər düşən işiq selinin bu dəfə də həmişə olduğu kimi soyuş, hədə, qorxudan başqa bir şey gətirməyəcəyinə əmin idilər. Burada başqa hər bir ehtimal sərsəm adamın sayıqlamaları təsirini bağışlaya bilərdi. Bu məkanda bütün ehtimallar donmuşdu. Bu məkanda sevinc torpağı gömülüdü. Bu yerdə yalnız dəhşət hər an gözlənilən arzuolunmaz qonaq idi. Hərçənd, onu qonaq adlandırmaqdə nə qədər böyük səhvə yol verdiyimi yalnız və yalnız bu qaranlıq məkanın sakinləri anlayar, qənaətimə görə məni məzəmmət edə bilərdilər. Çünkü çıxdan, lap çıxdan artıq dəhşət qonaq olmaqdan bezmiş, burada məskunlaşmaq qərarını vermiş, verdiyi qərardan məmənun halda gündə bir neçə dəfə özünü göstərmişdi... Yenə də həmin bu dəhşətin şahə qalxmaq ani idi. Çünkü o gəlmışdi... Həmin o qara əl sahibi. Pəyənin bu başından o başına qədər onun nəhəng addımları ilə düz on addım idi. Bu dəfə isə addımlar daha geniş atılmışdı:

- İki, üç, dörd... Yeddi, səkkiz, doqquz...
- Üçü də səksəndi. Üçü də eyni anda düşündü:
- Bu gün doqquz addıma gəldi.

Gələn qəhqəhə çəkdi:

- Ha - ha - ha... Nə sərilmisiniz peyinin içinə?! Ha-ha-ha... Deyəsən, yeriniz rahatdır. Siz vəhşisiniz... Bu samanın içində neçə il sağ qalmaq olar? Ara, heyvan da bir belə yaşaya bilməzdi burda. Ara, sizin canınız it canıdır... And olsun Allaha ki, it canıdır.

Alaqqaranlıqda irəli uzanan əl arıqlıqdan quş kimi olmuş uşaqların hərəsinin boynunun dalından bir dəfə yapışdı. Bir həmlədə hərəsinin bir tərəfə tulladı. Gördüyü işdən ləzzət alıb, həvəslə qarnını sığalladı. Qaliblərə xas iyrənc bir əda ilə diqqətlə qarışındakı qadını nəzərdən keçirdi. Əlini atıb onun ariq cənəsini qaldırdı. Qadın başını yana çəkdi. Onun əlindən qurtarmağa can atdı. Olmadı. Gözləri qarışındakı iyrənc sıfətə baxmaq məcburiyyətində qaldı. Onun cürümüş dişləri arasından yağan üfunətli sözlər qadının boynuna-boğazına çırıldı:

- Hə nədir, düz demirəm? Danış da. Yəni, doğrudan da, sən heç nə istəmirsən? Heç nə? Bütün günü bu küçükləri qoltuğuna vurub oturmusan bu "imarətdə". Ha - ha-ha... İstəsən, günün xoş keçər.

Qadın nifrətlə qarışındakı əcaib sıfətə baxdı. İnildədi:

- Çek əlini! Vəhşi.
- Sən bir bunun özünə bax. Cindir. Ləçər,- deyə qara əl sahibi gözləmədiyi münasibəti görürəm kimi hiddətləndi. Sonra qapqara əlləri qadının ağılı-qaralı hörüyünə tərəf uzandı. Onu biləyinə dolayıb qadını sürüdü. Uşaqlar bu hörüyün dalınca sürünen qupquru qollardan, ayaqlardan yapışdırılar:

- Cəhənnəm olun, buradan. Cəhənnəm olun...

Qapqara əl yiyesinin ağızından tökülen tüpürcəkli sözüşlər ayaqlardan və qollardan yapışmış heysiz əlləri boşaltdı. Uşaqlar aralıda qaldı... Qara əl yiyesi hörüyün arxasında gələn bədəni dikəldi. İyrənc nəzərlərini gözəlliyyini itirməmiş gözlərə zillədi:

- Üzümə bax, bax üzümə...,- sözüşlər bir-birinə calındı. Qadın güclə nəfəs ala-ala yalnız bunu deyə bildi:

- Söymə...
- Danışırsan. Deməli, hələ ölməmisən. Onda üzümə bax. Bax, üzümə... Baxırsan, hə, baxırsan?!

İndi boynuna-boğazına çırılan təpiklər oldu. Uşaqlar yenə də yürüyüsdülər. Samir arxadan onu yumruqlamağa başladı:

- Əl vurma, ona. Əl vurma, anama!
- Kəs səsini, küçük... Məni yumruqlayana bax. Sənin bütün nəslini boğmuşam ovcumda... Ha-ha-ha... Milçək kimi... Əzmişəm. Qalmayıb. Heç kim qalmayıb. Bütün Azərbaycan silinib Yer üzündən. Bircə siz qalmışınız - cindir ana, bir də üç küçük. Ha-ha-ha... İnan, inan, Karen yalan danışmaz. Karen düzünü deyər. Yoxdur o. Yoxdur. Yerində külliük qalıb. O külliükdə gözə dəyən yalnız ecdadlarınızın sümükləridir. Gecələr yurd yerlərinizdə çəqqallar dolaşır. Bayquşlar ulaşır... Ha-ha-ha... Məni vurana bax? Küçük...

Qadın sürünbə uşağı onun əlindən almağa cəhd etdi:

- Burax, get burdan. Allah xatirinə, get.

Qara əl yiyesi qadının sinəsindən vurub onu yero yıxıdı. Yaxınlaşış ayağını boğazına dirədi. Hırıldadı:

- Hə, necədir? Bugünkü məşq xoşuna gəldi?! İndi nə deyirsən? Gedirsən, mənimlə? Gedirsən?

Qadın xırıldadı. Boğazını onun ayağı altından xilas etməyə cəhd göstərdi. Güclə eşidiləcək səslə Allaha yalvardı:

- Tanrim, özün mənə kömək ol! Tanrim!
- Yox, hara qaçırsan, hara? Sən kor quyuya düşmüsən. Səni burdan heç fələk də çıxarda bilmez. Onu bil ki, səni sürüyə-sürüyə apararam. Karenin əlindən gəlməyən iş yoxdur. Karen səni bilirsən, neyləyər?! Amma eləmir. Çünkü istəyir ki, özün gedəsən. Biqeyrət kişilərinizin acığına... Deyəssən, Karcən, əsl kişi sənsən. Bütöv Azərbaycan sənə qurban. Ha-ha-ha...

Qadın huşunu itirdi. İşığın gətirdiyi dəhşətli kabus onun yero yixilmiş vücuduna bir neçə təpik çırılıb pəyəni tərk etdi. Qapı çırıldı. Söyüş, hədə, qorxu gətirən işiq çırılıb

kapının arkasında itti. Uşaqlar onun bayıldıgı ananı ayıltmağa çalışdılar.

Sevda özünə gələndə günün nə vaxtıydi çətin ki, bilinəydi. Ətrafda ölü kimi düşüb qalmış uşaqları əl havasına tapdı. Heysiz başını sinələrinə söykəyib nəfəs alıb almadiqlarını yoxladı. Rahatlaşdı. Yatmışdılar. Sonra nə baş verdiyini xatırlamağa çalışdı. Payız küləyinin yellətdiyi yarpaq kimi bütün bədəni əsti:

- Gəlməşdi... O gəlməşdi. Ciyəri param-parça olmuş. Bəs sonra?

Bir xeyli düşündü. Həyecandan korşalmış yaddasını çək-çevir etdi:

- Allaha şükür, balalarım salamatdırular. Yatıblar körpələrim... Soyuq otaqlarında. Küləş yataqlarında.

Gözləri bir nöqtəyə dirəndi. Bir neçə dəqiqə hərəkətsiz qaldı. Yanaqlarından axan damcılar əlinin üstünə süzüldü. Onları silməyə cəhd etdi. Damcılar ara vermədi. Gözləri gecənin müdhiş qaranlığında işildədi. Damcılar bir-birini qovdu...

- Lap o yağışa bənzəyir. O yağışa... O gün yağan yağışa...

Xatırələr onu ötən günlərə apardı. Yağışın səsini bu gün yağırmış kimi eştidi.

- Sevda, xəstələnəcəksən. Başdan-ayağa su içindəsən. - Sən nə danışırsan, Murad. Heç belə yağışda da adam xəstələnər? İliqdır. Elə bil göydə qızdırıb tökürlər. - Yaz yağışıdır. Eşidirsən, yaz yağışı.

Murad əllərini onun yağış damcıları ilə naxışlanmış yanağında gəzdirdi. Damcılar silməyə cəhd etdi. Yanaqları od tutub yandı:

- Xeyri yoxdur, Murad. Onsuz da bir ucdnan yağır. Sən onları silib qurtara bilməzsən,- deyə Muradın əllərini üzündən ayırmaga çalışdı. Murad nə isə demək istədi. Sevda əlini onun dodaqlarının üstünə qoydu.- Danışma,

Murad. Dinmə. Yağışın nəgməsinə qulaq as. Gör, nə gözəl musiqidir.

- Məhəbbət nəgməsi oxuyur yağış. Damcılar demək istəyirlər ki...

- Sus, Murad, sus.

- Yox. Niyə susum ki? Axı bu yağış elə-belə yaqmır. Mən xahiş eləmişəm səmalardan. Demişəm, bir yağış göndərin. O, məndən cəsarətli çıxsın. Opsün Sevdamın yanaqlarından. Mənim əvəzimə... Mənim...

- Murad... Belə sözlər danişma. Xahiş edirəm. Utanıram.

- Axı, sevmək nə vaxtdan eyib sayılıb? Mən bu anı çoxdan gözləyirəm. Lap çoxdan. Səninlə üz-üzə duracağımız anı. Sənin gözlərinə baxa biləcəyim anı... Sənə yaxın olacağım anı...

- Murad...

- Sevda, niyə əsirsən?

- Qorxdum.

- Nədən?

Sevda qapqara kirpiklərini endirdi. Onlara düzülmüş yağış damcıları yanağı aşağı süzüldülər:

- Sənin cəsarətindən.

Murad əlini onun yanağında gəzdirdi:

- Sən buna cəsaret deyirsen?! Mən qorxağın biriyəm, qorxağın. Gəzsən, bütün dünyada mənim kimi qorxaq tapa bilməzsən. Mən bunu deməyə çoxdan hazırlaşıram, lap çoxdan. Hər gün deyəcəyim sözləri təkrarlayıram...

Sevda güldü. Sən gülüşü yağışın zümrüməsinə qarışib bağı yayıldı:

- Yəqin güzgünün qabağında məşq eləyirmişsən... Ay səni. Mən də deyirəm... Ha-ha-ha... - Sonra qəfil susdu. Ciddi görkəm aldı. - Murad, sən yaxşı oğlansan...

Anasının səsi onların söhbətini bir anlıq keşdi: "Sevda, ay bala, nə gəzirsin bu yağışın altında?! Gəl, yığış evə".

- Murad, mən gedim... Anamdır...

Murad onun əlindən yapışdı. Saxlamağa cəhd etdi:

- Yox, dayan. Səni indicə tapmışam. Hara buraxıram?! Özünə tərəf çəkdi. Su süzülən saçlarını sığalladı. Sinəsinə sıxmaq istədi. Sevda cəld hərəkətlə onun əlindən çıxdı:

- Murad, xahiş edirəm, belə etmə. Eşitmədin, anam çağırır. Getməliyəm...

- Bir az da. Cəmi bir neçə dəqiqə... Xahiş edirəm...

- Murad...

- Yaxşı, onda bir şərtlə... Sabah elə bu vaxt, bu ağacın altında... Bu alma ağacının. Yaxşımı?! Gözləyəcəyəm,- dedi. Sonra çəhrayı çətirə bənzəyən ağacdan bir çiçək dərdi. Sevdanın su süzülən saçına taxdı, əli isə onun yanağında gəzdi. Sevda qaçıb uzaqlaşdı. Muradin əli havada qaldı...

Yenə qapı cirildədi... Bir anda çiçəkli alma ağacı da, mavi səmadan ələnən yaz yağışı da yox oldu. Nağıllardakı kimi yenidən qaranlıq dünyaya düşdü. Yağış əvəzinə üstünə dəhşətli kədər yağdı. O bu kədər selinin altında boğulacağını zənn etdi... Çırındı... Yaralı quş kimi özünü o tərəf-bu tərəfə çırpdı. Addım səsləri yaxınlaşdı. Əllərini geniş açıb yuxuda olan balalarını ariq vücudunun arxasında gizlətməyə çalışdı... Alınmadığını görüb onun addımlarını saymağa başladı:

- Yeddi, səkkiz, doqquz, on....

Onuncu addımda yenə qarşısında o dayandı... Qara əlin dəhşətli sahibi:

- Hə, ayılmışan?! Ölmədin, qaldın?! Qorxma, sənə heç nə olmaz. Sən o boyda ər başı yemisən, o yekəlikdə el başı yemisən. Ölsən onda öldərin... Yalın ayaqlarınla buz bağlamış dərələrdən keçəndə. Ayaqların gömgöy göyərib şişəndə. Qucağında balanın sinəsi paralananda... Hə, yenə də sayım...

- Bəsdir, Allah xətrinə, sus.

- Sus... Sus... Ölmürsən... İt ölü, sən ölməzsən. Amma yaşamaq da istəmirsən. - Qəhqəhə çəkdi. - Özün bil. Bir də axı nəyini qoruyursan? Nəyin qalıb, ay cindir? Bayquşa oxşayırsan. Bay. Bay... Bayquşa. Bunları deyib rahatlaşdı. Sonra nə üçün gəldiyini xatırladı:

- Bura bax, küçüklerin hanı?

- Neynirsən, onları? Hə?! Yatıblar uşaqlar.

- Ara, sən bir bunların kefinə bax?! Yatıblar, yatıblar. Ha-ha-ha... Domotdixa gəliblər. Azərbaycandan Ermənistan yaylaqlarına... Kef eləyirlər özleri üçün. Yatıblar. Hm... Maraqlı məsələdir... Yatıblar... Az, ləçər, mən olmuşəm, onlar yatsınlar?! Kül düşüb Karenin başına?! Hani Samir?

- Dedim axı, yatıblar. Yatıb Samir,- ürəyinə nə isə damıbmış kimi həyəcanla əlvə etdi,- neynirsən, Samiri?! Gecənin bu vaxtı. Hə? Neynirsən onu?

- Bordağa bağlayacağam. Yeyib-içib kökəlsin... Bərəltmə gözlərini... Deyirəm, Samir hanı?- Əlini atıb yatmış uşaqlardan birini qaldırdı. - Budur? Yox, bu deyil,- yuxulu uşağı yerə buraxdı. Uşaq inildədi. - Bu deyil... Bəs hansıdır? Haradasan, ay Samir?! Köpəkoğlu.

Uşaqlar ayılıb vahimə içinde analarına qışılıdlar. Samirin dəhşətdən bərəlmış gözləri ona zilləndi.

- Hə, durdu? Nə görürdün yuxuda? Yəqin xaraba yurdunuza, eləmi? Ac toyuq yuxusunda dari görər. Dur... dur ayağa, tez elə.

Sevda irəli atıldı. Samiri onun əlindən almağa çalışdı:

- Ver bura, ver balamı. Karen, sən körpələrinin canı...

- Çəkmə, mənim uşaqlarımın adını. Bir də eşitsəm, gözlərinin ikisini bir deşikdən çıxardacam... Aparıram, kefim belə istəyir. Özüm bilərəm. Ürəyim istəyər, aparıb başını kəsərəm. Stəkan dolusu qanını içərəm... İtə-qurda yem eləyərəm. Dərisinə saman təpib, bostana basdıraram.

Sevda hönkürdü. İnildədi:

- Sən insan deyilsən. Sən vəhşisən. Vəhşi.
- Ulama. Samir şəfə lazımdır. O tapşırıb.

Bunu deyib, boynunun dalından yapışlığı Samiri dikəldi. Kürəyindən çırpa-çırpa qapıya tərəf apardı. Kəhər kişnədi. Sevda hönkürə-hönkürə Kəhərə tərəf süründü:

- Apardılar, Kəhərim, Samirimi apardılar. Deyəsən, məndən betər yandın. Kişnə, elə kişnə ki, yer-göy od tutub yansın! Elə kişnə ki, Muradım oyansın! Mənim səsim çıxmır daha. Mənim hənirim batib. Sən çağır. Çağır gəlsin... Alsın balasını qatillərin əlindən... Kişnə, Kəhərim, kişnə!...

Kəhər daha yanlıqlı səs çıxartdı. Sevda onun qara gözlərinə baxdı:

- Ağlayırsan, eləmi, sən də ağlayırsan? Kəhər, balam çapqal ağızında getdi. Can Kəhərim, bəlkə sən bilirsən, hə, balam hara getdi?! O vurğun vurmuş apardımı, geri qaytarmaz. Samirimi biryolluq apardı.

Sevdanın hönkürtüsü Kəhəri silkələdi... Kəhər dil açıb danışmaq istədi. Bacarmadı. Ürəyindəkilər az qaldı sinəsini parçalasın. Tövşüdü... Burnunun pərələrindən buxar püşkürdü. Hırsını, havasını çıxartmaq üçün yenidən qiyə çekdi. Sevda huşunu itirib yixildi...

Yenə də o gəlmışdı... Murad... Hərbi geyimdə idi. Yamyasıl çinara bənzəyirdi. Sevda onun saçlarını qarışdırıldı. Dərdini gizlətməyə çalışdı:

- Nə olub, sənə? Niyə kədərlisən? Gözlərindən kədər axır. Yanaqların islanıb. Həmin o yağışda olduğu kimi. Eynən həmin o yaz yağışı kimi... Yadindadır?

- Yadimdadır, Murad, yadimdadır. Amma bu kədər yağışdır, Murad. Dərd yağışdır. Kömək elə, Murad, tək çəkilişi dərd deyil. Ağırıdır. Dağdır, qayadır. Çəkə bilmirəm onu. Kömək elə, Murad.

- Kim incidib səni? Kim?
- Balamızı apardı, Murad. Samirimizi....
- Kim apardı onu? Kim? De! Danış, Sevda.

- O... O qara ölüm... Qapqara əlləri üstə alıb apardı balamı... Bəs sən niyə gec gəldin, Murad?! Bəs sən niyə məni tək qoydun, Murad?! Mənə yazığın gəlmədi?! Axı sən belə deməmişdin. Axı sən söz vermişdin ki, məni xoşbəxt edəcəksən... Niyə vədinə xilaf çıxdın, hə?! De, Murad, de. Niyə danışmırsan?! İndi mən bəxtiqara başıma haranın külünü töküm?! İndi mən kimə deyim dərdimi?! Kimi haraylayım?

Sonra Murad qəzəbindən parçalandı. Hər parçası bir tərəfə sıçradı. Sonra Sevda gördü ki, çinara bənzətdiyi heç də Murad deyilmiş... Qəzəbli bir çınar imiş. Muradı isə onun gövdəsinə sarılmışdır. Çınar rəngli yaşlı-qaralı hərbi geyimdə. Sinəsi şırırm-şırırm idi. Gözlərindən od yağırdı. Qarşısında dayanan əli silahlılara qəzəblə baxırdı. Onlar qışqırıldı:

- De... De ki, Qarabağ ermənilərin qədim yurd yeridir. De, buraxaq çıx get, balalarını yiğ başına, yaşa özün üçün...

Murad qəzəblə bu sözü deyənin gözlərinin içində baxdı. İkrahla tüpürdü:

- Qarabağ sizin kimi tülkülərin yurd yeri ola bilməz. Bunu mən desəm də, heç kəs inanmaz.

- Demirsən, hə? Neynək, demirsən, demə... Demirsən, onda döz, görüm, necə dözürsən?!

Bunu deyib, erməni əlini yana açdı. Nə demək istədiyini o saat anladılar. Avtomati ona uzatdırılar. Avtomatin buz kimi lüləsi Sevdanın qucağındakı bələyə dirəndi. Açılan güllələr isti bələyində uyuyan körpənin ağappaq sinəsini al qana boyadı. Qan Sevdanın daşa dönmüş ovuclarında gölləndi, sonra biləklərində al-qırmızı şırımlar cızdı. Süzüldü... Bir-birini qovan nar dənələri kimi donmuş torpağın üstünə səpələndilər... Murad bu al-qırmızı dənələrin arasında Sevdanın qan çəkmiş gözlərini tapa bildi. Baxışlarıyla ona yalvardı. "Döz,- dedi,- dözməsən, sənə Sevda demərəm". Sevda da dözdü. Daş

oldu, dəmir oldu. Canından ayrılan körpəsi üçün bir damcı da olsun göz yaşı tökmədi... Durdu... Dayandı... Qəfil kökündən qopmuş ağac kimi yerə sərildi:

- Ha-ha-ha... Gorbagor oldu. İndi bircə-bircə o birilərini güllələyəcəyəm... İt küçükləri kimi.

Sonra Sevdanın üstünə bir vedrə su tökdülər. Onu qaldırıb ağaca söykədilər... Sonra isə...

Sonra baş verənləri Sevda öz gözləri ilə gördü. Bir birinə qışılmış üç balası ilə birlikdə... Onların gözü öündə Muradin gen sinəsi böyük-böyük oldu. Parçalanmış sinəsindən fişqiran qan Sevdanın boynuna-boğazına çıləndi. Həmin o yaz yağısı kimi... İlq-ilq damcılarla. Sevda son dəfə bədənində Muradin hərarətini duydu. Sonra damcılar soyudu. Sonra onlar qırmızı dolu dənələrinə döndülər. Qırmızı dolu dənələri onun üzünü döydü... Gözlerinə, yanaqlarına çırpıldılar... Sevda səksəndi... Ayıldı... Düşdüyü yerdən başını qaldırmağa cəhd etdi... Bacarmadı... Kəhər nalə çəkdi... Onun səsi qaranlığın bağrını yardı... Sevda hönkürdü.

Oturduğu kötüyün üstündə zümzümə etdiyi mahni bütün əsəblərini yumşaldırdı. Köhnəlib xarab olmuş val kimi eyni şeyi dəfələrlə təkrarlaya-təkrarlaya əlindəki dəhrə ilə yonduğu ağac nazılənə qədər oxudu:

*Saçın ucun hörməzlər
Gülü sulu dərməzlər,
Sarı gəlin.
Bu sevda nə sevdadır
Səni mənə verməzlər
Ay, nənən ölsün,
Sarı gəlin, balam
Sarı gəlin, balam
Sarı gəlin!*

- Ara, köpək uşağı yazar da. Qaymaqdır, ey, qaymaq, mahni deyil. Adamın canına sarı yağ kimi yayılır. Ha-ha-

ha... Yaxşı alımışq əllerindən. Eləmişik erməni xalq mahnısı "Sarı gəlin". Köpək uşağı. Elə beləcə gəbərəcəksiniz. Siz yazacaqsınız, biz oxuyacağıq. Siz çalacaqsınız, biz oynayacağıq. Siz əkəcəksiniz, biz yeyəcəyik. Siz tikəcəksiniz, biz içində yaşayacağıq. Ha-ha-ha... Ya da uçurub tökəcəyik. Yerlə yeksan eləyəcəyik. Daş üstündə daş qoymayacağıq. Əşş, nə təhər kefimiz istəyəcək, elə də edəcəyik. Sizi əzə-əzə Böyük Ermənistən yaradacağıq. Məğrur qadınlarınız kölələrimiz olacaq. Ayaqlarımızı yuyacaqlar. Yataqlarımızı isidəcəklər. Bizim... Arılər nəslindən olanların... Erməni kişilərinin... Bizim hiyləmiz sizin qürurunuza üstün gələcək. Bizim kələyimiz sizin kişiliyinizi yerə vuracaq. Bunu mən deyirəm... Mən Karen... Mən, lopabığ Vartanın oğlu. Ha-ha-ha...

Bayaqdan onun səsinə yuxudan ayılıb, həyətə enən, əsnəyə-əsnəyə ərinin sərsəm hərəkətlərini izləyən Haykanuş pırpız saçlarını boynunun arasında düyünləyib, gərnəşdi:

- Dəli əlində qalmışq. Nə olub, nə hirildiyərsən? Arpa yemiş eşşəyə oxşayırsən. Gecə yarısı səsini atmışan başına. Cəhənnəm olub, gedib yata bilmirsən!?

- Məni istəyirsən?! Nə deyirəm, istəyirsən, gedək yataq da.

- Səni nəinki mən, heç külliük də eşələnən it də istəməz. Cındırın biri cındır. Saqqallı keçi. Deyirəm get yat, bir az beynin dincəlsin, bəlkə ağlın gələ başına. Karen əlini tük basmış üzündə gəzdirdi. Boynunu-boğazını ovxaladı:

- Yata bilmirəm. Anlayırsan?! Yuxum gəlmir. Qanırsan? Yata bilmirəm..., - bir qədər düşünüb, əlavə etdi. - Sözün düzü, qorxuram.

- Qorxursan? Sənin kişi boynunu yerə soxum. Qorxarsan də, niyə qorxmayasan. Yer üzündə özün kimi

vəhşi yoxdur. Özün kimi cin, əcinnə gəlməyib Yer üzünə. Bütün günü çırırsan pəyadəkili, yorulmaq bilmirsən...

- Ha-ha-ha... Mənə vəhşi deyənə bir bax?! Az döymüsən, Sevdanı? Dişlərinin yeri hələ qollarından çəkilməyib ki...

- Hər gün olmur ki... Hərdənbir. Suren yadına düşəndən-düşənə. Bədbəxt qardaşımın qisasını alıram.

- İşə bir bax... Xanım əfəndi... Bilməmişdik... Sən keçmişləri xatırlaya bilərsən, mən yox? Mənə irad tutana bax. Ölüb Karen, yerdən götürəni yoxdur. Nədən narazışan, vəhşi arvadın da vəhşi əri olar.

- Məni özüne tay eləmə, xahiş edirəm. Sənin aqlında bircə fikir dolaşır. Yeyəndə də, yatanda da, hətta... O pəyəyə girib gücünü sınamaq. Ona görə də yuxuların ərşə çəkilib. Gecəni səhərədək çəqqal kimi vaqqıldayırsan. Başım-beynim gedib sənin iniltini dinləməkdən. Pəyadəkilərin də canı it canıdır. Ölmürlər ki, qurtarsınlar sənin üzündən.

- Kəs, kəs... Bunu demə... Onları təpikləmək mənim ən böyük əyləncəmdir. Ölsələr, məhv olaram. Məhv... Anlayırsan, axmaq. Bir də belə demə. Eşitdin...- Onun üstünə qicandı, vurmaq istədi. Sonra nə düşündüsə dayandı.- Min dəfə demişəm hırslındernəmə məni. Əlimdən xəta çıxar. Vuraram, şikəst olarsan.

- Ha-ha-ha... Şikəst olaram? Ha-ha-ha... Şikəst ha... Mən, sənin yumruğundan... İşə bir bax, gör necə güclüyümüş, heç xəbərimiz yox imiş... Ay yaziq, səndə heç quş gücü də yoxdur. Gör nə vaxtdır döyücləyirsən o musurman arvadını?... Gör nə vaxtdır... Hələ yaşayır. Sənə zülm edə-edə. Sənə acıq verə-verə. Ele bilirsən sən onu incidirsən?! Yox, əlahəzərət cəllad, yox. O, səni... Əlbəttə, o... Dözümü ilə, qüruru ilə.

- Bu, heç də sən düşündüyün kimi deyil. Yox. Mən qəsdən yavaş vururam. Mən ləzzət ala-alə öldürəcəyəm onları. Sevda mənim şikarımıdır. Pişik də siçanı tutan kimi

həzmi-rabedən keçirtmir. Əvvəlcə onun ölüsi ilə oynayır. Həzz ala-alə. Əvvəlcə gözü doyur, sonra qarnı. Bir də ağızına gələni çərənləsən, səni ondan qabaq öldürərəm. O möhtəşəm günü görməzsən. Dənizdən-dənizə böyük Ermənistən yaranacağı günün sevincini yaşıya bilməzsən. Onlar isə hələ yaşayacaq. Sürünə-sürünə, daş-divar yeyəyeyə. Yaşayacaqlar... Mənim üçün, sənin üçün, bu məkanın türk etinə yerikləyən bütün erməniləri üçün... Görərsən, nə edəcəm... Mən Karen. Görərsən. Yavaş-yavaş satacam onları. Zapçast eləyib, satacam. Birinin ürəyini çıxardacam, birinin böyrəyini. Başqa birisinin gözlərini oyacam. İndi erməni biləcək nə imiş türk gözü ilə cahana baxmağın xoşbəxtliyi, türk ürəyi ilə nəfəs almağın səadəti, türk böyrəyi ilə... Türk böyrəyi ilə neyləmeyin? De, də. Kömək elə, dil pəhləvanı. İndi erməni biləcək əsil zövqü necə almaq olarmış. Şuşanın, Kəlbəcərin yaylaqlarında dincələn erməni. Qarqarın dəli sularında, Erginin nəhayətsiz genişliyində at oynadan erməni. Eşitdin, köpəyin qızı?!

Haykanuş gözlərini ovuşturdu. Ağzını geniş açıb əsnədi. Əti sallanan qollarını qaldırıb, yenə də pırtlaşıq saçlarını qaydaya salmağa çalışdı:

- Bütün dediklərin vecsiz bir qorxağın sayılamlarıdır. Ac toyuq haqqında bir söhbət var ha... Yaziq ac toyuq. Lap sənin kimi yuxular görürmüş.- Ucadan güldü. Həyətin ortasında firlanmağa başladı. Karenə acıq verə-verə sözünə davam etdi.- Amma ac toyuq səndən fərqli olaraq yatırmış. Bəs sən bu yuxuları nə vaxt görürsən?! Sərsəm. Kütbeyin. Səndən kişi olacaq, mən də görəcəm. Daş yağacaq həmin gün. Göylə Yer birləşəcək. Çığıracam: "Ay, camaat, xəbəriniz olsun, Karen kişi olub. Qorxaq Karen. Gecələri qorxusundan köynəyimin altında keçirən Karen". Mən getdim yatmağa. Sən otur burada. Gecəquşu.

F. Kəçəriil adlı
Azərbaycan Dövlət Uşaq
KITABXANASI
17
INV. № 94986

Karen Haykanuşun dalınca baxıb tüpürdü. Əlindəki dəhrəni hırslı üstündə oturduğu kötüyə çırpdı:

- Tfu. Tumunuza lənət! Hamınızın. Hamınız tülükü kimi bicsiniz. Hamınız namussuzsunuz. Ölürsünüz türk kişiləri üçün. Əldən gedirsiniz... Sürtükler... Bu, həmişə belə olub. Erməni ilə musurman qonşu olan gündən. Ölmüsünüz onlardan ötrü. Ağzınızın suyu axıb. Ətli-ətli budlarınızla, yekə-yekə sinələrinizlə, ehtirasdan alışan dodaqlarınızla gəl-gəl demisiniz türk kişisinə. Alimiz də türkün belindən gəlib, prezidentimiz də. Əski olub erməni qadını. Türk kişisinə harda gəldi, necə gəldi sərilən əski. Hamınız belə olmusunuz. Sən Haykanuş da, mənim anam Roza da, o birinin bacısı Siranuş da, bir başqasının qızı Anuş da... Hamınız, hamınız..., - öz danışdıqlarına dözməyib hönkürdü. - Nə bilim nə oyundan çıxıb sənin anan? Kimdən qazanıb səni,- yonduğu ağacı qolu gəldikcə tulladı. Tüklü, pırpız başını əlləri arasına alıb, sıxdı. Boynunu ovxaladı. - Tfu... Özümlə bacara bilmirəm. Bu, nə vaxta kimi davam edəcək? Get-gedə lap qaniçən olub gedirəm. Qəlbimdə bir dənə də olsun mərhəm hiss qalmayıb. Sevgi deyilən şey mənə yaddır. Nifrət məni dəli edəcək. Goru çatlaşın. Dərin getsin, gorbagor olsun atamı. Körpəlikdən üzü bəri gündə yüz dəfə atamın lopa bigları tərpənəndə bu sözləri eşidərdim: "Türk sənin düşmənindir. Bunu bil! Bir də deməyəcəyəm... Amma deyərdi. Hər gün, hər saat, hər dəqiqə. Hərdən elə bilirdim kişi dəli olub. Amma dəli-zad olmamışdı. Başı saat kimi işleyirdi. Əvəzində məni dəli elədi... Mənim əməllərim dəlilikdir... Mən xəstəyəm, ruhi xəstə... Mən bütün elədiklərimdən həzz alıram. O körpələrin quruyub, büzüşmüş bədənlərinə çırpdığım təpiklər mənə ləzzət verir. Hər dəfə qabırğalarının taqqıltısı qulağıma gələndə xoşal oluram. Özümü əsil qəhrəman kimi hiss edirəm. Bayaq Haykanuşa dediyim kimi yox, var gücümüz cirpiram onları. Nə qədər gücüm var hamisini toplayıram. Az qalıram yoldan

keçənin, göydən uçanın gücünü, qüvvəsini də borc alam. Sinmir... Sindira bilmir bu zərbələr onu. İşə bir bax. Onun heysiz canındakı qürurun qarşısında mən cılızlaşıram. Mən öz gücsüzlüyüm get-gedə daha aydın dərk edirəm. Quduzlaşıram. Vəhsiləşirəm. Hövsələdən çıxıram... Sindira bilmirəm köpəkqızını. Sinmir, əyilmir, yazıqlaşır. İnsandır, yoxsa cindir, şeytandır? Bilmirəm. Təkcə onu bilişəm ki, bir türk qadını yüz orduya dəyər. Bir türk qadını... Tfu... Yoxsa bizimkilər kimi. Çox çəkməz, belə getsə, erməni arvadları fahişələrə, erməni kişiləri isə qısır qatırlara çevriləcək...

Kötüyə sancıldığı dəhrəni alıb boynuna yaxınlaşdırıldı. Sərt hərəkətlə onu öz üzərinə endirmək istədi. Yarı yolda qolları boşaldı. Dəhrəni qolu gəldikcə tulladı. Barmaqlarını gicgahlarına dirəyib, bir xeyli belə durdu. Kəhərin vəhşi kişnərtisi gəldi. Karen əlləri ilə qulaqlarını tutdu. Yanında atılıb qalmış pencəyini götürüb başına bülədi. Kəhər kişnədi. Karen sərsəm adamlar kimi qışqırdı:

- Bəsdir... Dayan... Dayan... Tanrıım, dəli oluram...

Kəhərin dəli kişnərtisinə dözmək Karen üçün faciə idi. Bu faciəni gecənin qaranlığında yaşamamaqçın vahimə içinde durub evə qaçmaqdan başqa bir yol görmədi. Əynindəkiləri soyunmamış özünü yatağına saldı. Haykanuşa nəvazış göstərib qorxusunu yatırmaq istədi. Alınmadı. Yuxulu arvadı deyindi. Onu küçə soyüşü ilə söydü. Karen fikrindən daşındı, üzü divara çevrildi. Yorğanı başına çəkib, yuxuya getməyə çalışdı...

Dəhşət... Üstünə yeriyən bu qapqara vəhşi kimdir? Gözlərinə bax! Onlardan qan damcılayır. Damçı-damçı... Ağzından qaynar buxar püsskürür. Buxar onun üzünü qarsır... Buxar onun üstünə yeriyir. Buxar onu boğmağa başlayır... Ay aman... Nəfəsi kəsilir. Boğulur. Xırıldayır. Üstünə yeriyən canlı dəhşətli bir kişnərti çəkir... Kəhər... Kəhər... Bu, sənsən? Nə isteyirsən, Kəhər? Boğuluram.

Nəfəs alma, Kəhər. Nəfəsin məni yandırır. Bu cəhənnəm körüyüdür, yoxsa... Yox, yox... Kəhər...

Sonra Kəhərin gözlərindən damcılayan qan ətrafında gölləndi... Sonra o, bu qan gölündə çabalamağa başladı. Açı buxar onu boğdu. O, iki əli ilə boğazından yapışdı. Köynəyini parçaladı...

- Dur, görüm. Dur, otur. Özünə gel...
- Gözlərini açdı. Donuq nəzərlərlə ətrafa baxdı.
- Ey, səninleyəm...

Karen ətrafi nəzərdən keçirdi. Yuxulu gözlərinə əvvəlcə yatağında oturmuş Haykanuş əcaib göründü. Hətta onun qapqara sıfəti və yekə başı bir anlığa Kəhəri də xatırlatdı... Sonra zehni bir qədər avazıdı... Durub yerinin içində oturdu:

- Yuxu gördüm.
- Görərsən də...

Haykanuş ona ikrahla baxdı. Ağzını açıb nə isə demək istədi. Karen onu susdurmağa çalışdı:

- Dinmə... Qulaq as. Gör, Kəhər necə kişnəyir?! Eşidirsən?

Arvadı ona əhəmiyyət vermədi. Deyinə-deyinə yuxuya getməyə çalışdı... Cox keçmədi xoruldadı...

Samir ayılanda hər tərəf işiq idi. Günəşin qızılı telləri kirpiklərini oynadırdı. Gör nə vaxtdır kiçik pəyə qapısından düşən qorxunc işıqdan başqa bir şey görməmişdi. Bir anlıq xoşbəxt oldu. Bir anlıq xoşbəxtliyin səadət dolu lövhələri beynindəki bütün dəhşətləri üstələdi... Budur, o, ağ mələfəli yatağındadır. Bayırdan anasının qəhqəhesi eşidilir. Atasının səsi gelir:

- Cox yatma dur, ay tənbəl
- Yatsan, olar iş əngəl.

Samir gülümsəyir. Yalın ayaqlarını döşəməyə ehmələ basıb qalxır ki, körpə Fidanı oyatmasın. Sonra baxır ki, Fidan nə gəzir. Beşiyi bomboşdur. Sən demə,

hamı qoçaqmış. Kamil də, Cəmil də, ləp elə Fidan da. Tənbəl təkcə o imiş... İşə bax... Gör necə yuxuya qalib. Sonra qoçaqlar tənbəli su ateşinə tutur. İş burasındadır ki, atası da onlara qoşulur. Evin qarşısında bitən böyük tut ağacının altındaki masaya ağ süfrə salıb, silib parıldatdığı stəkanları zülmə edən samovarın lüləyinin dibinə düzən anası işə qarışmasaydı, onun vəziyyəti pis olacaqdı:

- Murad, sən də qoşulmusan uşaqlara?!
- Bunlar uşaqlılar bəyəm? Gör, nə boyda kişi olublar?! Samir cəzalanmalıdır. Mütləq. Çünkü çox yatıb.

O, gözlərini ovxalaya-ovxalaya səhvini düzəltməyə çalışır:

- Yuxuya qalmışam.
- Deməli, yaxşı əsgər olmayıacaqsan.
- Ata, yaxşı da, bax qoluma,- deyib, Samir əzələlərini şisirdir.

- Ay qorxutdun, ha! Kamil, Cəmil, yuxuya qalanı çıxımızdır...

Sonra yenə hay-küy. Gülüşmə... Qovalaşma. Nəhayət, süfrə arxasına keçirlər. Tez-tez masanın ağ örtüyü üstə düşən ağappaq, şirəli tutlar sehər yeməyini tamamlayır:

Yeyin, durun, qoçaqlar, tutlar bizi gözləmir. Tökülürlər. Çadırı tutun, çırpaq.

Sonra yenə gülüşmə, səs-küy. Tut ağacının altında açılmış çadırda təbil çalan ağappaq tutlar... Sonra tut qonaqlığı. Bal kimi tut şiresindən göynəyen cənələri... Sonra... Sonra... Sonra...

Xatırəldən ayrıldı. O saat da sıfətinin qorxu qarışq dəhşət ifadəsi yerinə döndü. Xoşbəxt uşaqq təbəssümü yoxa çıxdı. Həyəcanla ətrafa baxdı. Durub çarpayının küncünə qıṣıldı. Bütüdü:

- Səhərdir? Səhər açılıb? Nə olsun? Bunu mən haradan bilirəm? Səhərin mənə nə dəxli var? Bu, nə işiqdir, belə. Ana, ana, bu, nə işiqdir?- Əlləri ilə gözlərini tutdu. Bir xeyli belə qaldı. Sonra yenə gözlərini açdı.

Qışkırdı.- Mən haradayam? Ana! Birdən-birə bir belə işi hardan çıxdı? - Yumrulandı. Ağ mələfəni başına çəkdi Tərpənmədi. Sonra qəfildən qarşısında qoyulmuş üstü yemək-içməklə dolu masa gözünə sataşdı. Ətrafa göz gəzdirdi. Bura necə düşdүünü xatırlamağa çalışdı.- Bu nədir belə? Mən haradayam? Hara gətiriblər məni? Bu masanı kim qoyub bura? Kim? Ana...- Ağladı. Qalxıb pəncərəyə yapışdı. Həyətə baxdı. Heç kim gözə dəymirdi. Amma nə isə dəhşətli bir şey görəcəkmış kimi tez gözlərini qaçırtdı. Nəzərləri yenidən önungəki masaya sataşdı. Onun üstünə yiğilanların nə olduğunu Samir artıq çoxdan unutmuşdu. Bir anlıq ona elə gəldi ki, bu rəngbərəng kağızlara bükülmüş şirnilər patrondur, qumbaradır. Bu saat partlayacaq, onların parıldayan kağızları qəlpələrə ayrılib onun gözlərinə sancılacaqlar. Sonra o, ikrəhla irəli uzanan əlinə baxdı. Sapsarı günəş kimi işiq saçılan almanın götürməkdə olan əlin onun olmadığını zənn etdi. Onu sərt hərəkətlə geri çekdi. Əl də o saat çəkildi... Onunku idi... Düşmənə nifrətlə dolu ürəyi kimi, qəzəbdən alışib yanın gözləri kimi... Onunku idi. Masanın üstündəki cürbəcür yeməli şeylərə baxıb aç mədəsini iştaha gətirməmək üçün gözlərini yumdu. Qeyri-ixtiyari udqunu. Anası, qardaşları haqqında düşündü. İçdikləri peyin iyi verən suyun, peyin dadi verən çörəyin üfunətli qoxusu gəldi burnuna. Gözlərini açdı. Rəngbərəng masa gözlərinə dürtüldü... Ye, ye, ye, bizdən... Ananın, qardaşlarının da əvəzindən, ye! Qarnın partlayana qədər, gəlib ağızından tökülnə qədər, ye,- deyə çığırışdı almalar, naringilər, konfetlər... Hərəsi bir əli avtomatlı erməni oldu. Hərəsi bir gülə olub beyninə, sinirlərinə sancıldı. Onların səsinə gecəni səhərə qədər ağlayan qardaşının üzülmüş səsi qarışdı. İnildədi... Sonra pişik cəldliyi ilə yerindən sıçradı. Otaq boyu qaçmağa başladı. Divarları döyəclədi:

- Yox... Yox... Mən heç nə istəmirəm. Heç nə... Ey, kim var orada? Açıñ. Açıñ. Karen. Gəl aç, qapımı. Mən

buradan çıxməq istəyirəm. Ana, ana, haradasan? Ana, niyə məni bura gətiriblər?- Yumruqları ilə döyəclədiyi qapıya söykəndi. Yavaş-yavaş yerə çökdü. Ağladı.- Ata, sən haradasan, ata? İndi biz nə edək? İndi biz kimdən kömək istəyək? Hə? Dillən də, ata. Niyə gəlmirsən? Gəlib bizi bu vəhşinin pəncəsindən alıb aparmırsan? Ata, mən qorxuram Karendən. Cox qorxuram. Gecələr qələndə onun addım səsləri məni dəhşətə gətirir. Amma anama görə ağlamıram. Barmağımı dişlərimin arasında sixib, özümü bağırmaqdan güclə saxlayıram. O, çox dəhşətlidir, ata. Heç bilirsən nə eləyir? Anamı höruklerindən tutub, sürüyür. Onu hara isə aparmağa çalışır. Sonra onu təpikləyir, təpikləyir, ta huşunu itirənədək. - Gözünü naməlum nöqtəyə dikib, səhbətinə davam edir. - Ata, yadına gəlir, sən "Məlikməmməd" in nağılini danişardin bize. Oradakı divlərdən qorxub Kamil də ağlayardı, Cəmil də. Amma mən ağlamazdım. Sən də deyərdin ki, oğulsan. Amma Kareni görəndə ağlamaq istəyirəm. O, çox dəhşətlidir. Divlərdən, şeytanlardan, hər seydən, hər kəsdən daha dəhşətli. Sən onu görməmisən, ata. Görən, məni başa düşərsən. Ata, qorxma, mən deli olmamışam. Bilirəm, bilirəm ki, sən yoxsan. Səni gözlərimin qabağında öldürübələr. Bir saqqallı erməni var idi. Səni ağaca sarılmışdı. Sən yaralı idin. Alnından qan axırdı. O saqqallı erməni yanındakılar ilə erməni dilində danişirdi. O, nə isə deyəndə sən başa düşdün. Qəzəblə onun üzünə tüpürüb, dedin: "Onu görməyəcəksiniz. Tülüklük eləyə-eləyə çox uzağa gedə bilməzsiniz. Bir gün sizdən bütün elədiklərinizin hesabi sorulacaq. Onda Qarabağı qusacaqsınız. Onu uda bilərsiniz, amma həzm eləmək sizin işiniz deyil". Ata, nə demisən, hamısı yadımdadır. Mən gecələr o sözləri öz-özümə piçildiyib, sonra yatıram. Sonra onlar sənin acığına anamın qucağındakı Fidanı güllələdilər. Sən tərpənmirdin. Anam da daşa dönmüşdü. Fidanın qanı anamın əllərindən süzüldü. Biz qışkırdıq.

Sonra həmin o saqqallı dedi: " Gördün, çərənləməyin sonuncu necə olur? İndi de, de ki, Qarabağ ermənilərindir. De, götür küləfətini, get yaşa özünçün. Özünüzkülərdən qorxursan, get Yerevanda yaşa. Bir vaxtlar onu da Qarabağ kimi udmuşduq. Amma qusmadıq. Mədəmiz həzm elədi. Bizim mədəmizin imkanları böyükdür, qardaş. Sən bizim dərdimizi çekmə. O, Gəncəni də həzm eləyər, Naxçıvanı da, hələ desən, Bakını da. Yeyib, üstündən Xəzərin suyundan çəkerik başımıza. Olar pervi, vtoroy. Əla nahardır. Elədir?! De, de ki, Qarabağ sizindir". Sən qəhəhə çəkdi: "Unutma, unutma, murdar, Andranik öləndə tayqulaq oldu. Onun qulağını Nuru paşa kəsmişdi. Mədəsinin imkanlarından xoşu gəlməmişdi. Sənin də mədəni özbaşına qoymayacaqlar. Yadda saxla ki, səkkiz milyonun hamısı ağaca bağlanmayıb. Qarabağın yiyesi var. Ora çapqal-çuqqal oylağı deyil". Sonra o, avtomatını sənin sinənə dirədi. Sən tərpənmirdin. Sonra...

Daha danışa bilmədi. Hicqırıq onu boğdu. Qulaqlarında güllə səsləri uğuldadı. Qişqirdi. Qulaqlarını əlləri ilə tutub, hönkürməyə başladı. Kimsə qapını təpiklədi. Karenin səsi gəldi. O, qapını çəkmələri ilə cirpa-cirpa bağırıldı:

- Ara, bir buna bax, mənə pason göstərir.- Özünü içəri salib təzim edirmiş kimi əyildi. Sonra Samirin boynunun dalından yapışdı. Qaldırıb, yekə burnunu az qala onun gözlərinə soxacaqmış kimi irəli verdi.- Ağeyi Samir, bağışla, bilməmişik. Səni o peyin sarayından çıxardıb, gətirmişik bura. Bu işiqli, ağappaq aynabəndə. Üzr istəyirik. İstirahətini pozmuşuq. - Qəfildən ciddileşdi. - Bura bax, qoduq, nə şillaq atırsan. Gədə oğlu, gədə. Səni qınamıram, aftafa görməmisən, ona görə lülək görəndə xoruldayırsan...

Samir göz yaşlarını qoluña silə-silə onun sözünü kəsti:

- Apar məni anamın yanına... Anamı istəyirəm...
- Ay kişilər, görməyib də... Haradan bilir ağappaq yorğan-döşək nədir, rahat yataq, isti otaq nə deməkdir? Ay

kİŞİLƏR, bu musurmanlar vəhşi millətdirlər. Bitləri-birələri dabalarından axır. Ömür boyu yeməkdən yeməkləri olmayıb, geyməkdən geyimləri. Olmayıb orada noxud üstə yatan şahzadə qızlar. Hamısı naxırçı balası olub. Çuşkalar.

- Özünüzsünüz çuška. Kəs səsini!

- Aha, buynuz çıxardın, deyəsən. İndi mən sindiraram buynuzlarını. - Bunu deyib irəli şığıdı. Samiri cəld hərəketlə alıb çarpayının üstünə tulladı. Bir ayağını qaldırıb sinəsinə qoydu. Əlləri ilə boğmağa başladı. Samir çabaladı. - Dayan, indi səni cəhənnəmə vasil eləyim, sən də gör. Mürtədin balası, mürtəd. Cındır oğlu cındır. - Qəfildən əlinin altındaki uşağa baxdı. Əllərini və ayağını eyni anda çəkdi. Uşağın yana əyilmiş başını qaldırıdı.- Ara, bu öldü ki? - Əl-ayağa düdü. Uşağı şapalaqlamağa başladı. - Ay uşaq, özünə gəl. Ay uşaq, səninlə deyiləm?! Ayıl!- Masanın üstündəki qrafinə sarı atıldı. Qrafindəki suyu Samirin üzünə tökdü. - Ayıl, bala, ayıl. Karenə yazığın gəlsin. Sənə bir şey olsa, Karenin dərisini boğazından çıxardarlar. Dur.

Samir tərpəndi. Karen onu dikəltdi. Yastiqa söykədi. Üzü yenidən sərt görkəm aldı:

- Ayıldın? Tülükü oğlu tülükü. Kimə atırsan? Karenin üzü səninkı kimi yüz üz görüb. Amma yox, saralmışan. Eybi yoxdur, indi əmələ gətirərik səni.

Bunu deyib Karen irişdi. Sonra əlini atıb masanın üstündəki meyvələrdən birini götürdü. Zorla Samirin ağızına dürtməyə çalışdı:

- Ye. Ye, köpəkoğlu! Ye, murdar. Boğmalan, özünə gəl.
- Get, istəmirəm... Yemirəm.
- Yeyəcəksən. Özbaşınasan? Karen dedi, qurtardı. Karenə ağ olan kəs sağ baş aparmaz.
- Yemirəm. Apar məni anamın yanına. Niyə gətirmisən məni bura? Niyə?

- Hə, deməli, belə. Sən bilmək istəyirsən ki, burada nə gəzirsin? Ha-ha-ha... Mənimcün çətin deyil. Mən belə mətləbləri qandırmaqdan zövq alıram. Amma əvvəlcə sənə bir məsləhət verim. Məni dirləməmişdən bir şey-mey at ağızına. Ye, bala. Ye ki, eşitdiklərin səni yixmasın.

Karen qəhqəhə çəkdi. Yenə də masanın üstündən götürdüyü şokoladı onun ağızına qoymaq istədi. Samir onun əlini itələdi. Karen şokoladı öz ağızına atıb marçhamarçla çeynədi:

- Nə deyirəm. Özün bilərsən. İstəmirsən, yemə. Dədən gorbagor da tərsliyinin qurbani oldu. İndi yaşayırıdı özü üçün. Vətəni satmaq istəmədi. Amma onu deyim ki, hər yerde hər şeyi satmaq bacarığı yalnız böyük millətdə, erməni millətində var. Ele bərkə düşəndə Vətənin özünü də. Ona görə də yaşayırlar. Ona görə də bir il, para il yaşadıqları məkana vətən deyib ele isinişirlər ki, sonra ondan əl çəkmək istəmirlər. Ha-ha-ha... Alib qatırlar öz torpaqlarına. Siz isə öz eşək inadınız ilə məhv olursunuz.

- De, tez elə.

Karen sırtıq-sırtıq hirildədi:

- Deyim də. Samircan, səni bura mən gətirməmişəm. Daha doğrusu, mən gətirmişəm. Amma... Hə, bax, bunun əmması var. Mən əmri yerinə yetirmişəm. Sən şəfə lazımsan, axmaq. Sən indi qiymətli malsan. İndi keçək əsas məsələyə. Sənin bir zapçastın var ki, o hissə şefin oğlunda xarab olub. Yox, deyəsən, alınmadı. İndi başa salaram. Dəlil-sübütən. Yaxşı-yaxşı.

Karen Samirin üzüne baxıb, irişdi. Samir ona əhəmiyyət vermədi. Karenin bayaqdan bəri dediklərindən heç nə anlamadığı hiss olunurdu. Karen masaya yaxınlaşdı. Oradan bir alma götürdü. Almanın köynəyinin qoluna sürtüb parıldatdı. Gün işığına tutdu. Diqqətlə baxıb, dodaqlarını yaladı. Qoltuq cibindən çıxartdığı qatlama bıçağı tələsmədən açdı:

- Hə, belə-belə işlər. Sənin o sinən var ha, onu bax bu bıçaqla... Yox, bununla yox, bundan daha iti bıçaqla kəsəcəklər. İstəyirsən, göstərim, necə. - Bıçağı almaya batırıldı. Almanın parıldayan üzünü kəsdi. - Gördün, bax belə. Kəsəcəklər. - Kəsdiyi almani ağızına atıb, həvəslə çeynəməyə başladı. - Sonra əllərini salıb, sinəndən ürəyini çıxardacaqlar. Daha sonra çabalayan ürəyini aparıb tikəcəklər Edikin xəstə ürəyinin yerinə.

Karen danışdıqlarından məmənun halda Samirə baxdı. Samir oturduğu yerdə silkələndi. Bütün bədəni yarpaq kimi əsdi, bir-birinə dəyen dişlərinin səsi danışdıqlarından aldığı vəhşi həzzi yaşıyan Karenin qulağına qədər gedib çatdı. Karen duruxdu. Narahat-narahat boylandı. Bıçağı qatlayıb cibinə atdı. Samir huşunu itirib yixildi. Karen əl-ayağa düdü. Quyruğu kəsilmiş tula kimi vurnuxdu. Samirə tərəf atıldı:

- Samir... Samir... Özünə gel. Ara, mən köpəkoğlunda eşşəkliyə bax. Mənim qanım halaldır. Samir... Samir... İşə bax! Axı mən vicdanı itin olmuşa demişdilər bundan muğayat olum. Başına daş düşsün, Karen! Yurdun-yuvan dağılsın, Karen! İndi gel bunu ayılt görüüm, necə ayıldırsan. Zapçastı partlamasa, yaxşıdır.

Təşviş içində Samirə tərəf əyildi. Əllərini cütleyib, sinəsinin üstündən basdı. Ağızını ağızına dirəyib, sünə nəfəs verməyə başladı. Samir tərpəndi. Amma ayılmadı. Karen təngənəfəs oldu. Kənarda əyləşdi. Əlləri ilə başını qucaqladı:

- Bir deyən gərək, ay Karen, ay muzdur Vartanın gicbəsər oğlu, dincəldin?! Hamısı o muzdur oğlu muzdur dədəmin əməlləridir. İndi altını mən çəkirəm. Ağdamlı Əmir bəyin tövləsində o qədər heyvan altı kürümüşdü ki, özü də dönüb heyvan olmuşdu. Fikirləri də özü kimi təzək iyi verirdi. Üst-üstə geyindiyi corabların cırığına əski tixaya-tixaya, bir ucdnan deyirdi: "Dədəniz-babanız musurmanların süfrəsinin artığı ilə dolandı. Çalışın siz

dolanmayın. Kişi olun. Əzin hər addımda bu bəy, xan törəmələrini. İmkən olduqca başlarından basın. İkiüzlülük eləyin, yalan danişin, böhtan atın, nə yolla olursa - olsun alın tövlələrdə çürüyen, çörəyinin üzü yumurta görməyən babalarınızın qisasını. İndi eşsəyimizin quyuğuna od vuran, başımıza aşğal xiyar çırpın musurman balaları sabah sizi qapılarda işlədəcəklər. Sabah sizə tava dibi yaladacaqlar. Haray bəri başdan, bala". Bu da haray. Gör nə qədər vəhşiləşmişəm ki, muzdur Vartanın sözlerine can-başa əməl eləyirəm, o boyda kişinin qəzəbinə gəlməkdən qorxmuram. Bəs indi mən neyləyim, hə, bu ayılmadı?! Yox, belə olmaz. Həkimə çatdırmaq lazımdır. Haykanuş, Haykanuş, tez elə, köməyə gəl. Həkimə çatdırmaq lazımdır, həkimə.

Samiri çox çətinliklə ayılda bildilər... O özünə gələndə otaqda adam çox idi. Onların arasında anasını, qardaşlarını gəzdi. Tapmadı. Qərib-qərib ağladı... Otaqdakılar təşvişle onu ovutmağa çalışıdilar. Sonra quru ağac budaqlarına bənzəyən qollarından tutub dikəldilər, par-par parıldayan maşına oturdub, ağ xələtli həkimlərin hüzuruna gətirdilər...

...Və bir neçə saatdan sonra aydın oldu ki, quru ağac budaqlarına bənzəyən qolların və ayaqların sahibinin inanılmaz dərəcədə sağlam ürəyi var imiş. Aylardan bəri çəkdiyi hədə, qorxu, əzablara baxmadan, saat kimi işləyən ürəyi. Əsil nazir oğluna layiq bir ürək. Döyüntüsü yerində, əzələləri güclü, kameraları tərtəmiz...

Xəbər nazirə çatanda o, telefonu yerə qoyub, qollarını sinəsinə qaldırdı. Fiştriqlə bir tərəkəmə çalıb, otağın içində süzməyə başladı. Sonra masanın üstündəki mühüm kağızları tez-tələsik qamarlayıb seyfə doldurdu...

Bütün yolu beyninə dürtülmək istəyən fikirləri qovmaqla məşğul oldu. O, belə bir xoşbəxt anında kefinin pozulmasını heç kimə, heç özünə də bağışlamazdı. "Ağlıma gələn fikrə bir bax, "yazıqdır". Nəyi yazılıqdır?!

Böyük iş olub. Ürəyi lazım olub bizə. Onsuz da əvvəl-axır gəbərəcəkdi. O tövlədə ki, onlar yaşayırlar, çox çəkməz. Günlərin bir günü durub görərlər ki, cəhənnəmə vasil olmaq üzrədirlər. Amma indi heç olmasa bir xeyirxah iş görər. Özü ölüb getsə də, ürəyi kimisə yaşıdar. Kef eləyər ürəyi. Naz-nemət içində gün keçirər. Nazir oğlunun sinəsində gəzmək hər ürəyə nəsib olan şey deyil. O da qaldı ki, bir türk küçüğünün nazilib-nazılıb üzülməkdə olan ürəyi ola. Bir türk küçüğünün... Ən əsası odur ki, Eduard sağalacaq. Mənim körpə Edikim. Məni başqa heç nə maraqlandırırmır. Heç nə... Mənim kefim kökdür. Kim onu pozmağa qalxarsa, atasına od vuraram". Rahatlaşdı. Göylə gedən kefini enməyə qoymamışdı. Barmaqlarını maşının şüşəsinə tiqqıldıda-tiqqıldıda zümrüd etdi:

Saçın ucun hörməzlər,
Neynim aman-amam,
Sarı gəlin...

Eve çatanda gəlin gətirilmiş kimi, uzun siqnal verdirdi. Bu səsə tələsik eyvana çıxıb, həyətə enən arvadının ətlı yanağından yağlı bir öpüş götürdü:

- Hər şey qaydasındadır, gözəlim. Küçüyün ürəyi bizim Ediki yüz il hərləyəcək. Hələ heç bir erməni almadığı zövqü Edik alacaq. Eşidirsənmi, heç bir erməni almadığı zövqü. Uzun illərin düşmənçiliyi boyu... Onun alacağı zövqü hələ heç bir özündən deyən erməni diğası almayıb. Heç stəkan dolusu musurman qanı içənlər də, heç əsir düşmüş gözəl-göyçək musurman qızlarını gəbərənədək...

- Yaxşı, yaxşı, az çərənlep. Nə vaxt uçuruq?
- Az qalib, lap az. Eduard nə təhərdir?
- Yaxşı deyil. Qolları dirsəyəcən gömgöydür. Özünü də elə bil tutub boğmusan. Gözləri ağara qalib.
- Heç nə olmaz, heç nə... Hər şey yaxşı olacaq... Görərsən...
- Təki olsun...

Eyvana qalxdı. Yekə qarnını çəkməkdən yorulmuş bədənini yumşaq divana saldı. Əllərini yana açıb ləzzətlə gərnəşdi:

- Hami Edik?
- Neynirsən?
- Söhbət edəcəm onunla.
- Dincəlir.
- Əşsi, çağır görüm onu bura. Qurtardı. Bundan sonra hər şey əla olacaq. Lap kefin istəyən kimi. Aldırıb tökdürmüşəm ora ərzaqları. Qoy bir neçə günlük adam kimi yaşasın.
- Hara? Başa düşmədim?
- Baş var ki, düşəsən?! Ora da... Kəsilməyə hazırlaşanın yanına...

Arvadı fikirli-fikirli dilləndi:

- Hə. Belə de...
- Arvadının kədəri birdən-birə ona da sirayət etdi. Gülüşü üzündə dondu:
 - Bura bax, nəsə sevinmirsən ey...
 - Onu haradan çıxardın? Niyə sevinmirəm?
 - Birtəhərsən.
 - Nəsə məni vahimə basır. Deyirəm, dilim-ağzım qurusun, birdən...
 - Nə birdən?
 - Birdən oradan çıxardıb bura qoya bilmədilər. Onda...

Nazir duruxdu. Bu barədə, sözün düzü, heç fikirləşməmişdi. Amma buna baxmayaraq, bəd fikirləri qovmağa çalışdı:

- Ağzını xeyirliyə aç. Bəd-bəd danışma. Onun atası ölməyib ki... Türkün ən gözəl balasını kəsdirəcəm onun ayağının altında. Bütün pullarımı səpəcəm onun ayaqları altına... Bütün pullarımı... Məndəki pul qədər heç payız meşəsində xəzəl də yoxdur. Üzdürəcəm həkimləri süd gölündə.

Bunları deyib ciblərini çevirdi. Topa-topa pulları eyvan boyu səpələdi. Ağzı köpüklənə-köpüklənə qışqırdı:

- Görürsən? Görürsən, bu pulları... Bu qədər pulu olan atanın balasına heç nə olmaz... Eşidirsən, heç nə... Eduard! Edik... Gəl bura, oğlum.

- Bağırmış, bəlkə yuxulayıb. Qoy gedim gətirim... Çox keçmədi Edikin zəif vücudu eyvanın başında göründü. Ayaqlarını güclə çekirdi. Halsiz idi. Onu görən nazir duruxdu. Sonra özünü ələ alıb irəli yeridi:

- Mənim balam necədir?!
- Eduard dinmədi. Nazir onun pərişan görkəminə baxıb sualına cavab aldı. Qayıdır yerində əyləşdi. Ediki də yanında oturdub, əlini onun boynuna saldı. Uşaq dartındı:

- Ata, belə eləmə.
- Niyə?
- Götür qolunu. Onda nəfəsim heç gəlmir.
- Hə, hə, yaxşı bala... Az qalib. Bir azdan düzələcəksən.

Çox keçməz hər şey qaydasına düşər. Ürəkdolusu nəfəs də alarsan, hələ desən toylarda qol qaldırıb tərəkəmə də oynayarsan.

Eduard zəif-zəif gülümsündü. Nazir oğlunun kefini açmaq qərarına gəldi. Dönüb arvadına dedi:

- Uşağı geyindir, aparıram.
- Hara? Olmaz bu halda.
- Geyindir, deyirəm sənə. Qoy getsin görsün...
- Bəsdir sən Allah, ağlına gələni eleyirsən.
- Dedim ki, geyindir. Qoy bilsin kimin...

Arvadının razılaşmaqdən başqa çarəsi qalmadı. Ehtiyatla:

- Sürücүyə de ki, maşını yavaş sursün... Çala-çuxura salmasın... Özün bilirsən də, ona sərt hərəkətlər etmək olmaz.
- Qorxma, yağı kimi sürəcək. Çünkü maşına mənim balam oturacaq.

Mənim nər oğlum. Gör, indi türkün balasının kürəyini nə təhər vuracaq yero. Bu elə iş olacaq ki, türkün bütün nəsilbənəslinə bəs edəcək... Di, dur, dur gedək, balası...

Edik həvəssiz qalxdı... Güclə ayaqlarını dalınca süründü. Hara getdiyini anlamadığı sifətindəki yorğun və qeyri-müəyyən ifadədən aydın oxunurdu...

- Yaman səs-küy gəlirdi həyətdən. Çığırışındılar. Görəsən, nə olub? Karen qışqırırdı. Görəsən niyə, hə? Ay Allah, mənə Samirimdən bir xəbər yetir. Çırp o xəbəri mənim bu daş üzümə, amma yetir. Heç kəs bilməsə də, sən yaxşı bilirsən, Tanrim. Bu qədər əzaba qatlaşmağa gücü sən vermişən mənə də, balalarima da. Sən məni məndən yaxşı görürsən. Bircə udum havanı da alanda özüm-özümə nifrət edirəm. Mənim yaşamağa haqqım yoxdur. Balamı gözüm görə-görə apardı. Mənim bu heysiz canımda güc olmadı ki, alam onu quzğunun caynağından. Apardı harada parçaladı, görəsən? Tanrim, lütfünü əsirgəmə. Bircə xəbər yetir mənə balamdan. Bircə xəbər.

Sevda hönkürdü. Bütün vücudu üstünə axan dərdə etirazını bildirilmiş kimi uçundu. Silkələyib qalaq-qalaq dərd yükünü atacaqmış kimi haray çekdi. Hönkürtüsünə Kəhər hay verdi:

- Kəhər, qadalarını alım, Kəhər. İndi mənim arxalandığım tək canlı sənsən. Sənsən, Kəhər... Sən. Elimin-obamın yarı-yarası. Qarqarımın dəli sularında çimən, Kəhərim. Hanı o sular? Yadına düşürmü, Qarqarın göynən getdiyi çağlar? Dəli nərələr çekərdi... Yazağzı. Çöllərdən quşəppəyi, cincilim yığan qızları qorxudardı Qarqar. Dəlisovluq eləyərdi. Sataşardı qızlara. Bəndləribərələri seli-suyu ilə doldurub, qurrələnərdi. Sürüşüb yixılan qızların gülüşü, qaqqıltısı lezzət eləyərdi ona. Sonra Novruz gələrdi. Həyətdə sac asib, qovurğa qovurardıq. Murad sacın kənarında oturmağı xoşlayardı. "Sevda, çətənəsini, küncütünü bol elə", - deyərdi. Durub həyətin tən ortasında tonqal qalayardı. Ən hündür alov

bizim həyətdən qalxardı. Ətraf evlərin oğlu-uşağı yiğisib gələrdi. Atılardılar tonqalın üstündən. Murad uşaqları bir-bir qoltuğuna vurub, tonqaldan keçirdərdi. "Sən də gel keç, Sevda, qoy ağırlığın-uğurluğun yansın odda", - deyərdi. Tonqaldan qalxan qıgilcimlər gecənin köksündə oynasar, evlərdə bişən lobyalı aşın ətri çirttilt ilə yanın yarmaların ətrinə qarişardı. Qapı pusmağa çıxan qızların qulağı yaxşı söz eşitsin deyə, hamı həmin gecə can deyib, can eşidərdi. Deyingən qarılara "Ağzını xeyirliyə aç. Eşidən olar. Camaatin kefinə soğan doğrama, bu əziz gündə", - deyərdilər. O gecə heç kəs qapı bağlamazdı. Əlini atan bağlı qapı görməsin deyə... O gecə hamının xonçasının kənarına şamlar düzülərdi. Hərənin adına bir şam yandırıldır. Kimin şamı tez yanıb qurtarsa, onun ömrü gödək olacaq, deyərdilər. Belə-belə işlər, Kəhər. Sonuncu Novruzda, deyəsən, Xocalının bütün xonçalarının şamları tez söndü. Hamının ömrü gödək oldu. Cavanından tutmuş qocasınadək. Xocalının son Novruzu oldu. Sonra onun tekçə şamları sönmədi. Onun bütün ocaqları keçdi. Bütün işiqları söndü. Son Novruzdan sonra Xocalı özü böyük bir tonqala döndü. Od tutub yandı. Oğlu-uşağıyla, qocası-cavani ilə, qızı-gəlini ilə birlikde. Tüstüsü ərsə dirək oldu. Ahı-naləsi səmalara yüksəldi. Səsinə ses verən olmadı. Lal oldu, kar oldu. Qırıldı... Yer üzündə bir bəni-adəm qalmadı ki, bağrı parçalanan Xocaliya kömək etsin. Tək yandı Xocalı... Tək qovruldu... Can yurdum... Can... Niyə o yekə tonqalında mənə yer tapmadın? Niyə məni də qoynuna alıb yandımadın o gecə?! Yurd dağı, el dağı, ər dağı, bala dağı çekdirməkçin saxladın?! Düşmən qışnağında yaşıyib, kirli pəyələrin müdhiş qaranlığında gecələri səhərədək alçalmaq, döyülmək, ləkələnmək qorxusu ilə yaşamaqçun saxladın məni?! Niyə yüzlərlə şəhidinə bağışladıığın ucalığı mənə çox gördün?! Niyə?! Niyə məni layiq bilmədin qoynunda uyumağa?! Nə idi mənim günahım?! Ya Rəbbim, necə də xoşbəxtidlər o gecə buz kimi çöllərin

qoynunda əbədi yuxuya gedənlər. Ya Rəbbim, necə də xoşbəxtirlər. Qaraqaya da məni köksünə çəkib, uyutmadı. Nə qədər parçalanmış sinə onun qara daşlarına sığındı. Bəs mənə, mənim üç yazıq balama niyə bircə qarış yer ayırmadı o gecənin daş şahidi? Aman elim, niyə məni üzüqara elədin?! Niyə razı oldun mənə əsirlik damgası vurulsun? Mənə... Bulaqlarının suyu kimi tərtəmiz Sevdana. Günahsız balana... Niyə qıydın, mənə əsir deməyə. Azmi çiçəklərini sinəmə sixmişdim?! Azmi küləklərinə qucaq açmışdım?! Azmi çöllərində yalnızayaq dolaşmışdım?! Azmi? Niyə mehrinə-məhəbbətinə məni layiq bilmədin?! Niyə uyutmadın məni sinəndə?! Niyə?! Yazıq elim... Biçarə elim... Yarasaların, bayquşların ümidiñə qalmış elim... Sənə mənim bu heysiz-hərəkətsiz canım qurban. Balasından nigaran canım... Balasından... Samirindən...

Dəli kimi ayağa qalxdı. Qapıya sarı yüyürdü. Var gücü ilə yumruqlarını qapıya döyəclədi:

- Açı, aç köpəkoğlu, aç, aç, murdar oğlu murdar. Açı, görüm balamı hara apardın?! Qaytar balamı... Ver mənim Samirimi... Ver.

Addım səsləri gəldi. Qapıdakı kiliðə açar salındı. Qapı açıldı. Karen Sevdanın qarşısında dayandı:

- Nədir, niyə bağırırsan?! Səsin özünə xoş gəlir?! Qancıq.

Sillə ilə vurub, Sevdanı yerə sərdi. Sevda əlinin dahi ilə ağızının qanını sildi. Var gücünü toplayıb, qalxdı. Karenin qarşısında dayandı:

- Sən ölü, sənin canın it canıdır. Nə təhər qalxdı, ara. Sən ölü halal olsun. Ha... Ha... Ha..., - qəfildən ciddiləşdi. - Az, tula, mənim qabağında qalxırsan?! İndi sənin o iki gözünü bir deşikdən çıxartmaram?! İndi səni qanına qəltən eləmərəm?! Az, mənim, mən Karenin qabağında şəşələnirsən?! Başı xarab Karenin qabağında?! A, köpəkoğlunun milləti. Gözündə qorxu olmadı da sənin.

Ara, nə arvadı qorxur, nə kişi, nə də uşağı. Orda küçüğünün səsini kəsə bilmirəm, burda anasının. A bala, neyniyim?! Vurum öldürüm sizi?! Vururam da. Daha nə təhər vurum bilmirəm. Ölmürsünüz. Neyləyim, mən pağırin balası. Gedim Remboden vurmaq dərsi öyrənim?! Deməz ki, ay pindiq oğlu pindiq, bir arvad, üç uşaq nədir ki, onların qarşısında aciz qalmışan?! Deməz?! Deyər... Ta nə bilsin ki, bu arvad o gördüyü arvadlardan deyil. Bir ayrı pason arvaddır...

- Karen, hara apardın balamı?
- Nə bala, hansı bala? Odey balaların böyründə ot gövşüyürler.
- Karen, özünü tülkülyə qoyma, Samiri deyirəm... Samiri... Hara apardın onu?
- Hə, Samiri deyirsən... Az, neynirsən, Samiri. O kefdədir. Altında yumşaq yorğan-döşək, qabağında yemək-içmək, kef előyir özü üçün...
- İnanmiram... Niyə birdən-birə...
- İnanmirsən, Karen canı düz deyirəm. Samir kefdədir...
- Hara aparmışan balamı?
- Bəlkə sənə otçot verim? Aparmışam, belə əlimin içindən gəlib. Belə əcəb eləmişəm. Bilsəydim, çoxdan aparardım. Təkcə Samiri yox, elə sənin özünü də, o yerdə qalan bir cüt lümək balanı da. Mənim boynum qırılsın. Pul ondaymış, dolanışq ondaymış. Lap təzə gələndə. Hələ Qarabağın yağı üzünüzdə olanda. Hələ zümrüd yaylaqlarınızın havası canınızdan çıxmamış, hələ xinalı çolpalarınızın dadi damağınızdan getməmiş. Satardım yağ içində üzən böyrəyinizi, xal düşməmiş saz ürəyinizi, daş udub, qum püşkürən mədənizi, təzə-tər dalağınızı, qapqara didəli gözünüzü, daha nə bilim nəyinizi, nəyinizi... Satıb, olardım milyonçu. Gedərdim bu xarabadan. Qaçardım İранa, Fransaya, Amerikaya... Gedib kef előyərdim... Bütün günü kiminsə qurumuş yanbzına təpik döşəməzdəm.

Barmaqlarımın başı gedib sənin qabırğalarınla
güləşməkdən.

- Samiri, Samiri hara aparmışan?!

- Az, nə tupoysan... Anlamadın?! Dedim də... Bir də təkrarlayım? Zırı əlində qalmışam sən ölü. Bəs bayraqdan nə deyirəm? Ha-ha-ha... Samiri həkimə aparmışdım... Əməlli-başlı yoxlatdım. Görüm kişinin oğluna layiqdir, ya yox. Halal olsun... Ürəkli oğlan imiş. Başa düşdün, ürəkli... Diqqətlə qulaq as, ürəkli. Daha məndən soruşma ki, neynirəm Samiri. İstifadə edəcəyəm. Böyük erməni millətinin kiçik bir nümayəndəsinə Samirin Qarabağdan nigaran ürəyini bağışlayacağam. Qoy ürəyi dincəlsin. Nə gözünü bərəltmisen, pislik eləyirəm sənə?! Neynirsən Samiri? Bir az gec, bir az tez, onsuz, da gəbərəcək. Zato, bilərsən ki, özü gedibsə də ürəyi yaşayır. Özü də gör harada, nazir oğlunun sinəsində...

Sevda səndələdi. Çiyinini qapıya söykəyib, dayanmağa çalışdı. Bacarmadı. Yerə yixildi. Karen onun bədəninə bir-neçə təpik çırpdı. Deyindi. Donquldandı:

- Öl, qanmazın biri qanmaz. Hələ çox şey görəcəksən mən Karendən. Çof sürprizlər... Onda biləcəksən ki, Karen nəyə qadirdir. Təpiklərimdən ölmədin, əməllərimdən ölürsən, eybi yoxdur. Bir-bir balalarını zapçast eləyim satım, sən də gör. - Kəhər kişnədi. Karen səksəndi. Dəli kimi etrafa bafdı. Kəhərin səsi daha yüksəkdən gəldi. - Sən də cəhənnəm ol başımdan. Axmaq heyvan. Zəhlətökən. Murdar. Dəli. Səsin gecələr səhərə kimi qulaqlarında cingildeyir. Qoymur məni yatmağa. Gözlərimi yuma bilmirəm. Yuma bilmirəm... Siz məni dəli edəcəksiniz... Qarabağ tör-töküntüləri. Dəli oluram, Tanrımlı... Ölürəm... - Əlləri ilə başını tutub firlandı. Kəhər kişnədi. Karen oddan qaçırmış kimi özünü pəyənin divarlarına çırpı-çırpı qaçıb gözdən itdi.

Samir hərəkətsiz uzanmışdı. Gözləri məchul nöqtəyə zillənmişdi.

Üzündə heç bir ifadə yox idi... Nə ağlaya bilirdi, nə də gülə... Düşünmək də istəmirdi. Dünəndən heç nə yememişdi. Zorla yedirmək istəmişdilər, mümkün olmamışdı. Elə bil boğazı tixanmışdı. Bu an üçün bircə arzusu var idi. Həmin o qaranlıq pəyədə anasının titrəyən qoynuna qısilmaq. Onun damarları çıxmış əlini sığallaya-sığallaya yuxuya getmək. Hər gəlişi bir tifan, firtına olan qara əl iyəsinin addım səslərinə də dözə bilerdi, ürək üzənaclığa da... Təki... Gözünün öndə dünən xırt-xırtla kəsilən almanın parıldayan qırmızı üzü canlandı. Sonra onu kəsənin qan çekmiş gözləri. Titrdi. Ürəyi əsdi. Durub yerinin içinde oturdu. Əsən dizlərini əlləri ilə qucaqladı. Çənəsi də yerində durmurdu. Dişləri bir-birinə dəyirdi. Başını da dizlərinin üstünə qoydu. Eyni anda həm dizlərini, həm də çənəsini sıxdı. Özünü tutmağa çalışdı. Atasının xəyalını gözü önüne gətirdi...

Həyətleri yamyaşıl idi. Lap futbol meydançası kimi. Onlar da üç qardaş həmin o yaşıl həyətin ortasında ataları ilə güleşirdilər:

- Haydi, igidlər. Siz üç olun, mən tək. Yixin görüm, necə yifirsiniz...

- Yıxarıq. Cəmil, sən ayaqlarından yapış. Kamil, sən də qollarını tut.

- Deməzsən ki, aldadtım. Cəmil ayağından, mən qolundan. Sən də durub baxacaqsan...

Samir cəsərətlə irəli sıçradı. Sinəsini qabağa verib bozardı:

- İşin ən çətinini mənə qalib. Mən də boynuna atılacağam. Yixaq yerə, qollarını bağlayaqq.

Atası gülürdü. Sonra onların üçü də balaca çeyirkələr kimi atalarının qollarından, qıçlarından tutub çekməyə başladılar. Sonra yüngülçə bir təkəndən yaşıl otun üstünə sərildilər. Yumalandılar. Atası onları bir-bir yenidən başı

üste qaldırıb silkələdi. Kənara atdı. Durub yenidən cumdular:

- Yox, gücünüz yoxdur. Sizdən əsgər çıxmaz.
- Sən tūfəngini bizə ver. Biz də vuruşmağı öyrənək.
- Ala-bula əsgər paltarı da al.
- Papağından da...
- Yox, keçəl suya getməz. Siz idman eləmirsiniz. Gütünüz yoxdur. Yüz dənə tūfənginiz olsa, da döyüşə bilməyəcəksiniz.

Yenidən atasının üstünə düşdülər. Murad qışkırdı:

- Sevda, gəl al məni bunların əlindən. Öldürürələr məni...

... Xeyalları qırıldı. Sapdan tökülen çəhrayı mirvarılər kimi ətrafa səpələndilər. Samirin kövrək nəzərləri onların ardınca düşdü. Onlar diyirlənib bir göz qırpmında yox oldular. Samir hönkürdü. Hicqırığı azanadək ağladı. Qırıq-qırıq kəlmələri əsən dodaqlarının arasından titrədə-titrədə çıxartdı:

- Vəhşilər... İnsanlar necə belə şeylər edə bilirlər?! Uşaqları da vəhşidir. Mənim ürəyim ağrısındı mən qoymazdım heç kəsin... Mən qoymazdım... Qoymazdım heç kəsin ürəyini çıfardıb, versinlər mənə. Bəlkə, Karen yalan deyir. Axi, o xoşlayır belə dəhşətli şeylər uydurmağı... - Ağlına gəlmış bu fikirdən nisbətən sakitləşdi. Bir azca belini dikəltdi. Əlləri ilə gözlərinin yaşını sildi. - Karen eləyər belə şeylər. O, uydura bilər. Həm də axı heç düz sözə oxşamır. Ürəyi necə çıxardıb, başqa yere qoymaq olar?! Görəsən anama da deyib?! Yaziq anam... Anam birdən inanar Karenin sözlərinə. İnansa, ürəyi partlayar. Dəli olar anam. Ana... Anacan, səni istəyirəm... Ana, darixıram, ana. Ana, mən qorxuram Karenin sözlərindən... Ele dəhşətli danışındı ki...

Samir üzüqoylu çarpayıya yıxıldı. Başını yastığın altına soxub hönkürdü:

- Yox, mən ürəyimi heç kimə verməyəcəyəm. Yox, tapşıracağam ürəyimə... Deyəcəyəm ki, işləməsin. Dayansın. Onlar vəhşidirlər. Uşaqları da böyüüb, vəhşi olacaq. Əgər mənim ürəyimlə o oğlan yaşasa... Gör bir nəyə inanıram... Karenin yalanlarına.

Qapı təpiklə vurulub açıldı. Haykanuş əlində bir nimçə xörəklə içəri girdi. Qəzəblə Samirə sarı baxdı. Çəmkirdi:

- Düş gəl, yeməyini ye... Mal kimi gözlərimin içində baxma. Dedim gəl, yeməyini ye.

Samir yaralı quş kimi çarpayının küncünə sıxıldı:

- İstəmirəm. Yemirəm.

Haykanuş onun qollarından yapışış dardı. Onu yerə salmaq istədi. Bacarmadı:

- Düş gəl ey, kimə naz eləyirsən. Çox hövsələli adam tapmışan. Gəl boğmalan da. Acıdan gəbərmək istəyirsən?! Gərek bizi zibilə salasan?!- Samir çarpayıdan yapışdı. Haykanuş qəzəbləndi. Onu çırpışdırmağa başladı.- Mən ağılsız da Kareni qinayıram. Yaziq neyləsin. Bütün günü bunlarla çalışır. Daha insana oxşarı da qalmayıb. Məhv eləmisiniz onu. Eşşək inadınızla, dözümlü canınızla, daş əridən mədənizlə üzümüsünüz bədbəxti. Çaqqala döndərmisiniz...- Bir şey çıxmadiğini görüb, yumşaldı. Üzünə yalançı müləyimlik ifadəsi verib, Samirin başını sigalladı.- Dur, ağıllısan. Dur, gəl ye... Yeməsən, üzülərsən. Əldən düşərsən... Sonra Karenin işi pırıq olar.

- Niyə?... Niyə fırıq olar Karenin işi?! Mənim əldən düşməyimin Karenə nə dəxli var?! Özü deyirdi ki, bir əsir qocanı əllərilə boğub öldürüb. Hami da deyib, halal olsun, Karen. Bəs indi niyə... Düzdür, Karenin dediyi?! Mənim ürəyimi çıxardıb, kiməsə verəcəklər hə?...

- İşə düşmədik... Ay uşaq, əl çək məndən. Sən o, gorbagor olmuş atanın canı, əl çək. Mənim helə hövsələm nə gəzir sənnən cənə vurum. Dedim dur gəl, yeməyini ye. Tez ele, yoxsa baxmaram heç nəyə, bu isti şorbanı çevirərəm başına, çıxıb cəhənnəm olaram.

- Xala, aç qapını çıxım burdan. Açı, xala. Açı gedim. Anamın yanına isteyirəm. Qoy gedim...

- İşə bir bax. Səni boğmaq həvəsi gör bir nə vaxt gəldi mənə. İndi bunu etmək olmaz. Mənim özümün başımı boğazından elə ayırarlar ki, heç ruhum da inciməz. Sənin o inadkar boynunu... Alardım bədbəxt qardaşının qanını.- Ağladı.- Surencan, kim qiydı sənə?! Surencan... Onun nə günahı var idi... Heçdən getdi qardaşım. Sizin o xaraba qalmış mağaranızda. O, Azıx deyirsiniz, nə deyirsiniz... Orada. Kiminsə, hansı goru çatlamışınsa qoyub getdiyi daşa-divara erməni imzaları atmağa çağırmışdır. Kefi kök idi gedəndə. Deyirdi, Haykanuş, bir zənbil pulnan gələcəm. Nə istəsən, alacam sənin üçün. Deyirdi, orda elə bir çətin işim yoxdur. Bir beş-altı daşın üstünə bəzi-bəzi... - Dayandı. Çəp-çəp Samirə baxdı. - Mən də ağzımı qoymuşam allah yoluna. Çərənləmə ha, eşitdiklərini. - Sonra güldü. - Mənə bax da... Gör bir kimdən ehtiyat eləyirəm. Bu bədbəxt kimə deyə bilər axı?! Bir-iki gün burdadır, sonra gorda.

Samir hönkürtü ilə ağladı. Haykanuş onu sakitleşdirməyə çalışdı. Ona yaxınlaşdı. Gözlərinin içine baxa-baxa əlavə etdi:

- Ağlama, hamımız bu gün varıq, sabah yox. Suren gedəndə nə bilirdi ki, ölücək. Deyirdi, qorxma oralarda bir musurman da yoxdur. Hamısını qovublar. Cəhənnəm olub, gediblər. Heç bir təhlükə gözlənilmir. Nə oldu?! Adam olmadı, heyvan oldu. Həmin o xaraba qalmış mağaranın içində ilan gəldi çaldı onu. Bədbəxt qardaşımı. Alim qardaşımı. Sən də balaca canından qorxursan. Suren kimi oğulun yanında sən nəsən, ay çətənə. Ölərsən də, ölərsən. Cəhənnəmə ki. El yaraşığı Surenimden artıq deyilsən ki?! Bilirsən, nə var, yeyirsən ye, yemirsən götürüb gedirəm. Mənim sənə yalvarası halım yoxdur. Karen gələr, özü əncam çəkər.

Gətirdiyi nimçəni götürüb çıxdı. Gedə-gedə öz-özünə donquydandı:

- Heç olmasa öləndə də tox ölməyi bacarmırsınız... Avaralar...

Samir onun ardınca nifrətlə baxdı. Sonra üzünü pəncərəyə söykəyib ağladı:

- İndi mən kimi çağırım köməyə?! Ata, niyə sən yoxsan?! Hara getdi o günlər. Yamyaşıl bağçamız var idi. Onda, sən də sağ idin, Fidan da... Anam da gülürdü o zamanlar. Yadındadır, ata?

...Dəli bir kişi Samiri düşüncələrindən ayırdı. Kəhər idi. Samir pəncərəyə sarı atıldı... Kəhər aləmi dağıdırdı. Elə bil ağılı başından çıxmışdı. Qara əl yiyəsinin əlindən çekdiyi yüyəni ilə dartıb bu dəhşətli eybəcəri yerə sərmək qərarnı vermişdi sanki... Karen onun əlində içi küləşlə doldurulmuş müqəvvə kimi oynayırdı. Kəhər şahə qalxanda yüyəndən sallanan qurbağaya bənzəyirdi... Bu mənzərəni seyr edən Samir əvvəlcə gülümsədi. Sonra Kəhərin ayaqları altına düşüb yerdə yumalanın Karenin cılız görüntüsü bu təbəssümü qəhqəhəyə çevirdi. Lap xoşbəxt günlərində güldüyü kimi güldü. Sonra qəfil başlığı kimi, qəfil də susdu. Kəhər qapqara qanadlı quşa bənzədi. Şahə qalxdı. Bunu elə dəhşətlə etdi ki, Samirə elə gəldi uçacaq. Kareni də caynağına alıb nəhayətsiz səmalarda gözdən itəcək...

- Yox, yox, Kəhər... Dayan... Tək qoyma məni...

Qapiya sarı atıldı. Bağlı idi. Var gücü ilə qapını yumruqlamağa başladı. Açılan olmadı. Qapiya söykəndi. Ayaqlarını işə saldı. Dabanları göyərənədək qapını çırpdı. Kəhəri itirmək qorxusu onda ağrı hissini öldürmüdü. Yalın ayaqları gizildədi. Yoruldu. Zərbələri yavaşıldı. Sonra tamam dayandı. Qapının ağızində yerə çöküb hönkürdü:

- Kəhər, buraxmırlar məni. Dərdin nədir, Kəhər? Niyə aləmi dağıdırısan? Kim sənə nə deyib? Kim...

... Kəhərlə dostluğu bura düşdürüyü gündən başladı. Kürəyindən itələyib onu bu qaranlıq məkana atdıqları andan. Gözleri pəyənin müdiş qaranlığına adət eleyəndən diqqətini ilk çəkən Kəhər oldu. Qorxa-qorxa ona yaxınlaşdı. Yalına sığal çəkdi. Kəhər əvvəlcə dartındı. Sonra Samir piçildadi:

- Haradan gəlmisən? Sən də əsir düşmüsən? Sənin də atamı öldürübələr?

At kişnədi. Samir səksənib geri tullandı. Sonra yenidən yaxınlaşdı. Balaca əllərini atın parıldayan kürəyində gəzdirdi:

- Qarabağ atışan. Dərdlisən. Özü də atamın atına oxşayırsan...

Onlar söhbətləşə-söhbətləşə dostlaşdırılar. Elə dostlaşdırılar ki, bir-birinin dilini də anlamağa başladılar. Samirə dəyən təpikləri Kəhər kürəyində hiss etdi, Kəhərə dəyən qamçıları Samir ayaqlarında...

... Qapıya açar salındı. Sonra açar əsəbi hərəkətlə bir neçə dəfə o yan-bu yana buruldu. Bu səs Samiri özünə getirdi. Amma yerindən qalxmağa macal tapmadı. Qapı açıldı. Samir içi yaş dolu gözlərini qapıda dayananlara zillədi. Qara əlin yiyesi canfəşanlıq etməyə başladı:

- Buyurun, gəlin içəri.

Samir qəzəb və qorxu içinde qarşısında dayananlara baxdı. Qarnı özündən çox qabağa, gözəl geyimli kişi və cılız, tövşüyən oğlan uşağı. Kişi irəli yeridi. Qarşısında dayanan uşaqın yaş və məzəmmət dolu gözləri onu çasdırıldı. Arxaya çevrilib tülkü kimi quyruq bulayan Karen dən soruşdu:

- Budur?
- Bəli, cənab nazir.
- Quru yerdə yatıb. Karen, mənim tapşırığımı sən belə yerinə yetirirsən? Ona soyuq dəysə, başına haranın daşını salacaqsan.

Karen kəkələdi. Samiri qaldırmağa çalışdı:

- Heç nə olmaz, cənab nazir. Heç nə olmaz. Bunlar öyrəncəlidir. Samir dur, bala, dur. Yerdə niyə yatmışan? Sənə o cür yorğan-döşək salmışıq, o cür süfrə açmışıq. Cənab nazir, iştahası əladır. Bu masanın üstü dünəndən üç dəfə dolub-boşalıb. At kimi yeyir, maşallah!

- Az çərənle. Heç yeyənə oxşamır.

Nazir irəli yeridi. Bərk əsəbiləşdiyi aydın sezilirdi. Üzünün damarları sürətə atır, yekə qarnı titrəyirdi. Diqqətə Samirə baxdı. Əlini ehtiyatla uzadıb onun başını sığalladı. - Necəsən, bala? Samir cavab vermədi. - Sənnən döyülməm, qırışmal, nə təhərsən?

Samir yenə də dillənmədi. Yanağından üzü aşağı yaş süzülməyə başladı. Karen əllərini oynada-oynada Samirin üstünə yeridi:

- Ə, sənnən deyil, cavab ver də, qoduq, - deyə qışqırı. Başını qaldıranda nazirin sərt baxışları ilə rastlaşdı. Səhv etdiyini anladı. Yumşaq tərzdə sözünə davam etdi. - Cavab ver də, bala. De ki, lap əlayam. Kefim göynən gedir. De ki, narahat olma, əmi, isti yerim, rahat yorğan-döşəyim...

Nazir onun sözünü kəsdi:

- İtil o yana, - deyib, üzünü Samirə tutdu. - Deyəsən, Karen səni incidir? Düzünü de. İnidir?

Samir hönkürdü. Onun hönkürtüsündən Edik səksəndi. Karen Samiri sakitləşdirməyə çalışdı. Samir onun əlini itələdi:

- Əlini vurma mənə...

Nazir əsəbi hərəkətlə Kareni kənara çekdi:

- Sənə dedim ki, itil...

- Cənab nazir... İnanın...

- Nə cənab, cənab salmışan. Deməmişdim incitməyin. Ürəyi üzülər.

Anlayırsanmı, axmaq, ürəyi.

Uşaqların ikisi də dik atıldı. Eduard göyərməş barmaqlarını döyünən ürəyinin üstünə qoydu. Samir almanın qıpqrımız üzünü kəsən bıçağın parıltısını xatırladı.

Uşaqlardakı dəyişikliyi nazir o saat hiss etdi. Qəzəblə Karenə sarı baxıb tübürdü. Bayirdan Kəhərin dəhşətli kişnərtisi gəldi. Elə bil göy guruldadı, buludlar toqquşdu. Nazir də, Karen də eyni anda səs gələn tərəfə döndülər:

- Bu vəhşini kim buraxıb bayırə?! Haykanuş... Səni görün gəbərəsən... Bircə elə o çatmırıldı. Dayan bir... Kəhərsən nəsən, indi mən səni gəbərdərəm görərsən necə olur vəhşi səslər çıxartmaq. Görərsən... Murdar heyvan. Samir otaqdakıları unudub pəncərəyə sarı atıldı. Şüsəni döyəclədi:

- Kəhər, Kəhər...

Kəhər həyətin ortasında cövlən etdi. İki ayağı üstə şahə qalxdı. Samir bağırdı:

- Kəhər, Kəhər...

Yumruqlarını pəncərənin şüşəsinə dövdü. Artıq Kəhər onu görmüşdü. Kəhər küleyə döndü, firtina kimi kükrədi. Qara yelə çevrildi. Bir göz qırıpında baş verdi bütün bunlar... Bir göz qırıpında... Karen əlini cibinə atdı. Tapançاسını götürüb, Kəhərin səsi gələn tərəfə tuşladı. Tətiyi çəkmek istəyəndə Samir onun üstünə atıldı. Karenin əllərindən sallaşdı. Onu saxlamağa cəhd etdi:

- Qoymaram. Qoymaram öldürəsən Kəhəri. Məni vur... Öldür məni. Kəhərə toxunma...

Karen əlini atıb, Samirin boğazından yapışdı. Tapançanı gicgahına dirədi:

- Köpək oğlu... Sən mənim üstümə yeriyirsən?! Mənim? Karenin? Gör bir necə qudurmusan?! Gör bir necə çizigindən çıxmışan?! İt törəməsi. İndi mən səni gəbərdərəm, onda görərsən Karenin əlini tutmaq necə olur. Görərsən...

Sonra qəfil gurultu dəldi. İldirim sürətilə pəncərəyə çırılan Kəhərin körük kimi qalxıb-enən qara sinəsi cingilti ilə üzü aşağı tökülen şüşə qırıqları arasında parıldadı. Parıltı qəfil zərbənin yaydığı dəhşətin fonunda

öləzidi. Bu mənzərəyə son nöqtəni açılan gülə səsi və Kəhərin parçalanmış sinəsindən püskürən al qan qoydu.

Firtina susdu. Kəhər pəncərənin önündəki yaşıl çəmənə düşdü. Onun qara məxmər kimi parıldayan sinəsi otların iştahaçıçı ətrini son dəfə özünə çəkdi... Qan içinde çabalayan bədəni bir xeyli səyridi. Sonra Samirin qışqırığına cavab olaraq gözlərindən bir-birinin ardınca damcılar süzüldü... Sonra... Sonra içi yaş dolu gözləri dondu. Bəbekləri hərekətsiz qaldı. Samir onun parçalanmış sinəsini əlləri ilə tumarladı:

- Kəhər, Kəhər... Öləmə, nə olar... Öləmə, Kəhər... Dur. Dur ayağa... Al məni tərkine, gedək buradan... Kəhər...

Kəhər artıq ölmüşdü. Samir bunu bir xeyli hönkürəndən sonra anladı. Qana bulaşmış əlləri ilə gözlərini sildi. Ayağa qalxdı. Dizləri ağrıydı. Buna əhəmiyyət vermədi. Başını qaldırdı. Qan çəkmiş kirpiklərini araladı. Ona dəhşətlə baxanlara zillədi. Onlar üçü də qorxmuşdu. Nazirin ağappaq köynəyinə qan sıçramışdı. Karenin tapançası hələ də əlində idi. Samir irəli yerdi. Onun üstünə atıldı. Vəhşi pişik kimi onu cırmaqlamağa başladı:

- Niyə öldürdün Kəhəri? Niyə? Hə?

Karen dözmədi. Samirin boğazını qapqara əlləri arasına alıb sıxmağa başladı. Samir çabaladı. Karen onu qaldırıb qarşısında tutdu:

- Buna bir bax... İndi səni də göndərərəm Kəhərinin yanına, onda bilərsən... İt oğlu it...

Tapança Samirin gicgahına dirənmişdi. Samirin gözləri tapançanın soyuq lüləsinə baxındı. Boğazı dəmir barmaqların arasında sıxlırdı. Tətik çəkilməyə hazır idi... Qapqara barmaq onun üstündə dayanmışdı. Əvvəlcə Karenin gözləri hərəkətə gəldi. Ləzzətlə işıldadı. Bir saniyə sonra görəcəyi işdən qürur duyan sifətini xoşbəxt təbəssüm bürüdü. Daha sonra... Karen qarına dəyən güclü təpikdən səndələdi. İkinci təpik onu yerə sərdi. Karen

göyərdi. Qarnını tutub yerdə qıvrıldı. Qəfildən sanki yuxudan ayıldı:

- Bağışlayın, cənab nazir... Bilmədim. Bağışlayın, qanmadım. - İki eli ilə başına döyüd. - Kül mənim başıma. Kül mənim gic başıma.

Ağzının üstünə dəyən təpik sözünü yarıda kəsdi. Əlindəki tapança döşəməyə düşüb diyirləndi:

- Köpək oğlu köpək... Mən də bunu adam hesab eləyib, iş tapşırışam... Binamus oğlu binamus.

Bütün bunları deyən nazir idi. Kareni adam bılıb iş tapşırıñ nazir:

- Gör bir ürəyini necə üzür. Ürəyini... Sən bir bunun cəsarətinə bax. Muzdur oğlu muzdur. Çəqqalın biri çäqqal...

Qara əl yiyesi özünə gəldi. Böyük səhv etmişdi. Həyatında etdiyi səhvlərin ən böyüyüni:

- Xahiş edirəm, bağışlayın... Özünüz Allah şahidiniz. Gördünüz də məni necə yumruqlayırdı. Amma... Amma qurban olsun sizə... Bir də o göyçək balaya...

Karen bunları deyincə sıfətini cürbəcür hallara saldı. Gah gülümsədi, gah yalvardı, gah da ağladı. Sonra ağzının qanını silə-silə durdu, Samiri duz kimi yaladı. Üzünü, başını sığallayıb, qapqara dodaqları ilə balaca, qana bulaşmış əllərindən öpməyə başladı:

- Ağlama, yaxşı... Dur, dur əl-üzünü yu... Bir yaxşı-yaxşı dincəl... Deyərəm, sənə ondan da yaxşı at...

Amma deyə bilmədi. Çünkü yenidən top kimi ortalığa tullandi. Təpikləndi, yumruqlandı:

- Karen, sən buna görə cavab verəcəksən. İl oğlu it... Karen sürüñə-sürüñə irəli yeridi. Nazirin ayaqlarını qucaqladı:

- Çevir məni bircə balanın başına... İstəyirsən, öz ürəyimi çıxardım verim... Qurbanı ona. Özüm də, evim də, balalarım da... Keç günahımdan... Adətkər olmuşam,

Gör neçə vaxtdır ki, hər gün döyürəm onu. Birdən-birə özümü unutdum...

- Karen, sən mənə sataşdin. Elə hesab elə ki, mənim Edikimin ürəyini əsdirdin. Anlayırsan, axmaq, mənim Edikimin. Bu, sənə baha başa gələcək.- Qəfildən sanki ayıldı. Dəli kimi ətrafa göz gəzdirdi. Çarpayının altına əyildi, qapıya tərəf qaçıdı.- Hanı oğlan? Hara yox oldu?- Yerə sərilmiş Karenin üstünə yeridi. Ayağını boğazının üstünə basdı. Karen xırıldadı. Əlləri ilə ayağı qaldırmağa cəhd etdi. Bacarmadı.- Dur! Tez elə! Vaxtin çox azdır. Uşağı haradan tapırsan tap. Yoxsa... bildin də, nə olacaq.

Karen zorla ayağa qalxdı. Boğula-boğula cavab verdi:

- Arxayım olun, çox uzağa gedə bilməz. İki gündür diline heç nə dəyməyib. Beş-on dəqiqəyə tapıb gətirərem.

Nazir yekə bədənini qeyri-adi əvvəcliliklə irəli tulladı. Karenin boğazından yapışdı. Boğmağa başladı:

- Bəs... Bəs deyirdin, masanın üstü üç-dörd dəfə dolub-boşalıb?! Tfı... Murdar. Məni hələ heç kim cəsarət edib, aldada bilməyib. Heç kim. Sənin ağzın haradan cirilib ki... Lənət sənə, kor şeytan. - Karenin boğazını buraxdı. - Get... Get axtar. - Uzaqlaşan Karenin ardınca qicanmış dişlərinin arasında piçildədi. - Get... Tapsan da, tapmasan da sənin hökmün verildi. Sən ömrünü yaşayıb qurtarmışan... Sən artıq yoxsan, Karen əfəndi. - Sonra başını əlləri arasına alıb sıxdı. Yaralı quş kimi böyrünə qisılmış oğlunun titrəyən bədənini qucaqladı. Başını onun sinəsinə qoyub ürəyinin səsini dinləməyə çalışdı. Sonra dəli kimi onu öpdü, öpdü... Hönkürdü.

Sevda Sarı inəyin yelinini yumşaltdı. Sümükləri çıxmış əlləri ilə sığalladı. Sonra kənarları əzik-əzik vedrəni onun altına qoyub yalvardı:

- Sarı, sənə qurban olum, balalarıma bir içim südü çox görmə, Sarı. Sənin səxavətin olmasaydı, balalarım çoxdan

ölmüşdülər, gözəlim. Bircə qurtum balanın payından ayırmələrimə. Bircə qurtum...
Təpiklə vurulub pəyə boyu diyirlənən vedrəyə çatmağa
Sevdanın hali olmadı:

- Cəmil, oğul, o vedrəni gətir mənə.

Vedrəni əlinə alıb yenidən inəyin altına qoydu.
Yalvarmağa başladı:

- Sarı, yükün yüngülləşib, - ağladı, - iki balam qalib...
Gördün də Samirimi necə apardılar. Özün gördün, Sarı.
Mən daşam, divaram. Üzüm bərkdir. Yaşayıram. Sənin
zəhləni tökə-tökə. Sarı, deyirəm, bəlkə...

Qupquru əllərini inəyin yelinində gəzdirdi. Sarı
tərpənmədi. Sonra vedrənin divarları yağış döyen navalça
kimi dinqildədi. Ağ-ag şırnaqlar Sevdanın qurumuş əllərini
isidə-isidə süzüldülər...

- Murad, yaylığım... Tut onu, Murad.

Külək sevincə Sevdanın başından süd kimi ağappaq
yaylığı alıb qaçmışdı. Ona çatmaqmı olardı?!

- Murad...

Yaylıq ağappaq yelkən kimi Cıdır düzünün üstündə
açılmışdı:

- Sevda, görmürsən, hara getdi?! Cıdır düzündən
uçuruma qanadlanan yaylıga heç quş da uçub çata bilməz...
O ki, qaldı mən olam.

Sevda küskün nəzərlərlə ona baxdı:

- İstəsəydin, tutardin.

- Düz deyirsən. Özüm istəmədim.

- Niyə?!

- Çünkü ona paxıllıq eləyirdim. O, sənə məndən daha
yaxın idi.

- Ay, səni. Paxılın biri paxıl.

- Özüdür ki, var.

- Bir bax, Murad, gör necə uçur...

- Amma, öz aramızdır, deyəsən, məni heç sevmirsən...

- Niyə belə qərara gəlmisən?

- Ona görə ki, az qalmışdin məni bir yaylıga qurban
verəsən.

- Yox, yox, Murad, sənin...

Sonra külək Sevdanın saçlarını oynatdı. Saçlar Muradin
üzünə toxundu. Hər şeyi unutdular. Nəhayətsiz Cıdır
düzünün yamyasıl qoynunda üz-üzə, göz-gözə qaldılar.
Muradin baxışları Sevdanın qapqara gözlərində olan
həyəcanı bir qədər də artırdı. Yanaqları bu baxışların
mehrindən-məhəbbətindən alıydı:

- Biz xoşbəxtliyin ən yüksək zirvəsindəyik... Seyda, biz
məhəbbətin Cıdır düzü yüksəkliyindəyik. Burada bizə
mane olan yoxdur. Burada bir bizik, bir də yamyasıl sinəli
dağlar. Bir bizik, bir də mavi səma... Bir bizik, bir də
piçildaşan çiçəklər. Burada heç kəs yoxdur. Bu yerin-
göyün, bu saflığın qoynunda bir mənəm, bir də sən...

Sonra Murad Sevdanı qolları arasına aldı. Onların
piçiltiləri ətrafdə hər şeyi susdurdı:

- Murad, külək hara getdi?!

- Gizlənib. Çekilib hansısa bir qayanın dalına bizə
baxır.

- Bizə? Bəs deyirdin, burda heç kim yoxdur?! Sən
demə...

- Mən nə bilim ki, bizim sevgimiz küləyi
maraqlandıracaq...

- Deməli, tək deyilik... Onda, özünü yaxşı apar.

- Oldu...

Muradin əlindən qopan saçlar Sevdanın küreyi aşağı
yüyürdülər. Ağ boynunun hərarətinə sığındılar. Sonra
onlara Muradin barmaqları qoşuldu... Və ilk dəfə yanağı...

Vedrə yenə danqıldı. Sevda özünə gəldi. Sarı idi.
Hövsələsi bir tike olmuşdu:

- Bağışla, Sarı, huşum gedib. Deyəsən, balanın da
payını sağlamışam.

Əlini Sarının yelininə çəkdi. Hələ dolu idi. Rahatlaşdı. Sağlığı südə baxdı. Ağappaq köpüklü süddən şirin hərarət qalxırdı. Sevda dəmir parçı doldurub, Cəmilə uzatdı:

- Götür, sən iç, sonra qardaşına verim. Tez elə, gəlib görse, qiyamət qopar.

Cəmil parçı iki əli ilə tutub başına çəkdi. Tələsik içdiyindən çəçədi... Boğuldu... Öskürməyə başladı. Sevda onun kürəyinə vurdu. Cəmil sakitleşdi. Sonra parçı südlə doldurub Kamilə uzatdı. Vedrənin içində qalan südə çörək doğradı. Quru çörək parçaları südü canına çəkdi. Qəfil qulağına gələn hənirtidən duruxdu. Uşaqlara baxdı. Gözləri ilə onların da səs eşidib-eşitmədiyini öyrənmək istədi:

- Ana... Ana...

Yerindən qeyri-adi cəldliklə qalxdı:

- Samirdi...

- Ana, Cəmil...

Sevda ətrafa boylandı. Sonra pəyənin balaca pəncərəsinə tərəf qaçı. Samirin balaca üzü pəyənin kirli müşəmbəsi arfasında bozarırdı:

- Samir, can balam... - Müşəmbəni aralayıb əllərini dəmir barmaqlıqlar arasından çıxartdı. Samirin üzülmüş yanaqlarını sığalladı. - Can, balam, can... Sağsan...

- Ana, mən gedirəm. Gəlib sizi də aparacağam.

- Samir, hara?

- Bilmirəm...

- Qaçmisan?

- Hə, ana, hə... Sağ ol, ana. Sağ olun, Cəmil, Kamil...

Samir qaça-qaça uzaqlaşdı. Sevdaya elə gəldi ki, pəncərəyə qonan quş idı... Samirin dili ilə danışib uçub getdi. Əllərini dəmir millərdən bir xeyli ayıra bilmədi. Elə bil pəncərəyə yapışmışdı:

- Hara getdi, görəsən?

Samir çəpərlərdən tullana-tullana bağların içi ilə nə qədər getdi, özü də bilmədi. Bir də onda ayıldı ki, şər qarışib. Tövşüyürdü. Günlərin achiği, qorxusu, həyəcanı

onu əldən salmışdı. Quru ağaç budaqlarının cızdırığı yanaqlarından sızan tər qarışq qan damcıları çənəsi aşağı süzülürdü. Şüsələrin kəsdiyi dizləri sizildiyirdi. Samir çöməlib oturduğu kötüyün üstündə hara isə tələsən qarışqaları nəzərdən keçirdi. Başları qarışq idı. Yük daşıyırıldır. Onlar Samirin nazik barmaqları arasında qaynaşır, aralarından qoçaqları bu barmaq sədləri aşmağa cəhd edirdilər. Bəziləri isə ağır yük altında gəlib barmağa dirənəndə məcbur olub yolunu dəyişir, bu yüksəkliyi aşib keçməyə cəsarət etmirdilər. Gündüz olsayıdı, bəlkə Samir onların qəzəbli baxışlarını da görə bilərdi. Onların qayğısız həyatını seyr edən Samir bir anlığa hər şeyi unutmuşdu. Yol boyu Kəhərin paralanmış sinəsi və parıldayan şüşə qırıqlarının cingiltisi müşayiət etmişdi onu. Hara və nə üçün getdiyini düşünmədən üz tutmuşdu qaçmağa. Arxasınca anasının kirli müşəmbənin cırıqları arasından qoşa göyərçin kimi çıxmış əlləri çabalamışdı...

Samir barmaqlarını qarışqaların yolundan götürdü. Üzündən axıb dizlərinə tökülen qanı köynəyinin qolu ilə sildi. Ətrafi nəzərdən keçirdi. Çay daşından tikilmiş kürsülü evin həyətində tam sakitlik idı. Toyuqlar ora-bura atılır, yatmaq üçün rahat yer gəzirdilər. Evin karşısındakı dirəyə bağlanmış dana tənbəl-tənbəl böyüürdü. Ətrafda başqa ins-cins yox idi. Samir gecəni harada keçirəcəyini düşündü. Yorğun idi. Yatmasa, bir addım belə ata bilməzdı:

- Hara girim?! İndi Karen gələcək. Gəlib aparacaq məni. Bu dəfə aparsa, daha qaça bilməyəcəyəm...

Yoldan gələn maşın səsləri və at ayaqlarının tappiltisi Samiri həyəcanlandırdı. Bayaqdan evin arxasına söykənən nərdivanı gözü almışdı. Onunla çardağa qalxmaq olardı. Həyətin taxta qapıları açılıb, örüsdən qayıdan mal-qara içəri doluşanda Samir hiss etdi ki, artıq bunun vaxtı yetişib. Sürünə-sürünə evin arxa divarına yaxınlaşdı. Əvvəlcə nərdivanın yerinin möhkəmliyini yoxladı. Sonra

açıqdan və susuzluqdan əsən ayaqlarını ehtiyatla ata-ata üzü yuxarı dırmaşdı.

- Ara, sizin südünüzə lənət. Tumunuza lənət. Sizin qədər kim boğmalansa, partlayar. Sizinsə nə südünüz artır, nə də ətiniz. Qabırğalarınız sananır. Öhö- öhö- öhööö... Südünüzə lənət. Sən haradasan, qoca kaftar? Kar olmusan? Qulaqların batib? Harada köpmüsən? Öhö-öhö-öhö... Axçı... Axçı... Siranuş... Elə sənin də südünə lənət. Həyətinin malı-heyvani da özünə ofşayıb. Yeyib-yatmaqdan başqa bir şey bilmir... Bir belə çalışdım sənnən, doğduğun bircə uşaq oldu. O da fərsiz. Onu da doğduğun günde daş yağıydı. Məni bədnam elədi el içində. Bu gün getdi Qarabağa, səhəri ayağını çəkə-çəkə geldi üstümə. Elə bil türk yolda durub gözləyirmiş ki, Aşotun dızqax oğlu gəlsin, tuşculluyum, dabanını verim gülləyə. Öhö-öhö-öhö... Aşotun oğlu yox ey, Siranuşun oğlu... Öhö-öhö-öhö... Sizin tumunuza lənət. Toşa, toşa... Köpəkoğlunun heyvanları...

Beli bükülmüş qoca səsini atmışdı başına. Onun donqultusuna eyvana çıxan qarı damarları çıxmış əlini yellədi. Məhəccərə söykənib dayandı. Ərinə sərt nəzərlərlə baxıb gileyləndi:

- Ay kişi, niyə söyürsən? Axi nə eləyib, bu biçarə heyvanlar sənə?! O qədər qarğıyırsan ki, süddən də kəsiliblər. Barımız, bərəkətimiz də göye çəkilib. Uşağındə qarasına az danış. Özü-özünü yaralamayıb ki? Yaralananın qarasına bir belə danışmazlar. Ona qalsa gərək bir erməni oğlu erməni Andraniki adam yerinə qoymayayıd. Çünkü, qulağını kəsib yollamışdilar üstümüzə. Mənim balam qulağı, burnu üstündə qayıdır, sevinmirsən?

- Allahım haqqı, bir də səndən bu sözü eşitsəm, qanın getdi. Bax, sənə söz deyirəm ha. İtil gözümün qabağından.- Qəzəblə çomağını havada yellətdi. Qicandı.- Sənnən deyiləm. Cəhənnəm ol. Tfı... İt qızı, it.

Siranuş ayağını çəkə-çəkə uzaqlaşdı... Samir taxtapuşdakı samanın üstündə uzanıb, uzun aylardan bəri qəribədiyi azadlığın dadını çıxardırdı. Ayaqlarını və qollarını yanlara açmışdı. Yatmağa çalışırdı. Bacarmırdı. Ac idı. Bir xeyli belə uzanandan sonra durub oturdu. Xörək ətri gəlirdi. Samir udqundu. Cəld hərəkətlə əlləri ilə samanı aralayıb, tapdıgı deşikdən artırmanı seyr etməyə başladı. Zolaqlı döşəkçənin üstündə oturmuş qoca qəlyan çəkirdi. Arabir öskürür, sonra yenidən qəlyanı damağına qoyub acgözlüklə tüstünü ciyərlərinə ötürürdü. Qarşısına salmış nimdaş süfrənin üstündə səliqəsiz doğranmış çörək parçaları, göyərti var idi. Nimçədə şorba buglanırdı. Qoca üzünü qarı gedən səmtə tutub qışkırdı:

- O zəhrimarı da getir. Gərək hər dəfə deyim?

Qarı qurumuş əllərində yarımcıq qrafın getirdi. Süfrəyə qoyub stekanı yarısınاقan doldurdu. Qoca çəmkirdi:

- Doldur onu. Ağzınacan doldur.

- Elə içə-içə bir də görəcəksən ki, gəbərmisən. Az iç. Sən Surenин canı... Cəhənnəm olsun Suren də, hələ desəm...

Qarı stekanı ağzınacan doldurdu. Qoca öskürə-öskürə onu götürüb başına çəkdi. Sonra bir tikə çörək kəsib nimçədə buglanan yeməyə batırdı. Tikə boğazından keçməmiş yenə qarını acıladı:

- Nə oturub gözlərimi mazol eləyirsən. Çay gətir. Tez elə.

Qarı əllərini yerə dirəyib güclə qalxdı. Ayaqlarını sürüyə-sürüyə otağa keçdi. Həyət qapısı döyüldü. Kimsə var gücü ilə taxta qapını itələdi. Qoca artırmadan boylandı:

- Aşot, ay Aşot. Aşot.

Aşot onu səsindən tanıdı. Elə Samir də. Karen idı. Ürəyi sürətlə vurmağa başladı. Tez gözünü artırmağa baxdığı deşikdən aralayıb üzünü samanın arasına gizlətdi. Qoca acıqlandı:

- Zəhrimər, Aşot. Mənə ad qoymusan, düdük?! Gəl görüm, gəl içəri.

Karen həyətə girdi. O tərəf-bu tərəfə boylandı. Salamsız-kəlamsız burnunu ora-bura soxmağa başladı. Aşot əsəbileşdi:

- Nə gəzirsen?! Buralarda bir itiyin var?
- Aşot dayı, bayaq dedim axı, əsir uşaq qaçıb. Deyirəm, bəlkə gəlib özünü buralara təpib.

- Bura bax, sarsaq. Bayaqtan soruştun, dedim ki, görməmişəm. Bura çapqal-çapqal yuvası deyil. Ara, bir də, bilirsən nə var, Aşot debil Karenən acizdir bəyəm. Görəm, həyətdə-bacada, özüm götürüb boğazını quş boğazı kimi üzərəm. Üzərəm, atapam.

Karen əl-ayağa düşdü. Üzünə qəhrəman ifadəsi verib həvəslə gülümseyən qocanı sakitləşdirməyə çalışdı:

- Aşot dayı, Aşot dayı. Məbadə. Birdən ələ şey eləyərsən. Onda ələ bil mən Kareni əlinlə quylamışan torpağı. Amanın bir gündür. Mənim boğazımı cücə boğazı kimi üzərlər.

- Ə, bura bax, kükük, nə matahi çıxıb bu musurman küçüyünün belə? Elə danışırsan ki, ələ bil sən Karen az əsirin sonuna çıxmışan. Heç o vaxt sənə özün üstə qaşın var deyən olmayıb, indi Aşot bir uşağı boğub, gözünün qurdunu öldürsə, onun üstündə sənin işin pırıq olar? Çox murdar gədəsən.

- Ay kişi, birini bilirsən, birini yox. İndi məsələ başqa cürdür.

Bunları deyib Karen tələsik artırmaya qalxdı. Əyilib Aşotun qulağına nə isə piçildədi. O, danışdıqca Aşotun sıfəti işiqlandı. Əlini saqqalında gəzdirib, həvəslə gülüməsədi:

- Ay səni, Karen, səndə xəbərlər var imiş ki. Bunu bayaqdan de, biz də bilək böyük erməni milləti hansı işlərlə məşğuldur. Sonra eşitdiyi xəbərdən vəcdə gəlib səxavət kisəsinin

ağzını açdı. Qrafindəki araqdan süzüb, boşaltdığı stəkanı ləbələb doldurdu. Karenə uzadıb dedi: - Götür bala, götür, iç. Yaxşı oğullara can qurban. Öhö-öhö-öhö... Əla. Düşünən kişilər var da balam, yoxsa sən peyinbaş, neçə ildir əlinin altında növbənöv əsirlər saxlayırsan, ortaya bir iş çıxartmamışan. Elə döyüb gəbərtmisən, demisən, vəssalam, şüttəmam. Əla. Bax, buna deyərəm, əsil erməni davranışları. Yəni ki, təkcə qisas almaq yox, qisas ala-alə faydalanaq. Otur, bir hovur. Yanını yerə qoy, bir əməlli-başlı söhbətləşək.

Stəkanı boşaldıb, gözünü qrafınə dikən Karen qocanın bu təklifindən sanki ayıldı:

- Yox, yox... Sən nə danışırsan? Gedirəm... Tələsirəm...

- Bura bax, ayaq saxla. İşdir, birdən tapmadın, onda necə olacaq?! Vurub öldürməz səni? O, nazir dediyin...

Karen kəkələdi. Tez özünü ələ alıb bayaqdan ürəyində vuruşdurduğunu diliñə gətirdi:

- Onun da yolunu tapmışam, Aşot dayı. Sən heç narahat olma. Bu olmasın, o birilər olsun. Birdi, ikidi bəyəm. Eşitməmişən, peyinlikdə göbələk yaxşı bitər. Bunu tapmaram, o biri qardaşlarından birini basaram gedər. Bir yaşı, bir yaşı fərqləri var...

Bunları deyib Karen tələsik həyətdən çıxdı. Həyət qapısı çırplıdı. Aşot onun arxasında qışqırdı:

- Arxayın ol, Karcən. İndi yeməyimi yeyim, durub gedib özüm də axtaracam.- Öz-özünə piçildədi. - Hi-hi-hi... Əla... Əla...

Qarı əlində çay yaxınlaşdı. Aşotun kefinin kök olduğunu görüb soruşdu:

- Nəyə gülürsən? Xeyir ola? Kefin kökdür? Nə xəbərnən gəlməşdi o Karen köpəkoğlu? Zəhləm gedir sıfətindən.

Aşot hələ də eşitdiyi şad xəbərin təsiri altında idi. Ona dörə də Siranuşun sözlərini qulaqardına vurdu. Yumşaq-yumşaq:

- Zəhlən getməsin. Karen böyük işlər görür. Karen zəhmətkeş adamdır. Hı-hı-hı... Ona hörmətim artdı,- dedi. Sonra həvəslə çörəkdən bir tikə kəsib dişleri tökülmüş çənelərinin arasına aldı. O ovurdundan bu ovurduna keçirdib çeynəməyə çalışdı. - Bilirsən, nə oğlandır Karen?!

- Nə oldu? Birdən-birə quşun qondu Karenə? Həmişə zəhlən gedərdi ki, ondan.

- Öhö-öhö-öhö... Karen pis adam deyil. Bu millətin yolunda can qoyur. İndi yaxşı bir şey pikirləşib. Onun tövləsində yaşayan əsir uşaqlar var ha, bax onlardan birinin ürəyini çıxardıb, tikəcəklər bir erməni nazirinin oğlunun xəstə ürəyinin yerinə. Hansı nazirdi demədi. Amma hörmətli adamdır. Yazığın uşağı xəstədir.

Qarı həyəcanlandı. Əlini heyrətlə dizinə cirpdi:

- Sen nə danışırsan, ay Aşot?! Heç belə də şey olar?! Nə təhər yəni, ürəyini çıxardıb tikəcəklər başqasının sinəsinə?! Onu kim eləyəcək, nə təhər eləyəcək?!

Aşot ləzzətlə gərnəşdi. Əlini bişələrinə çəkdi. Qürurla dilləndi:

- Eləyəcəklər, Siranuş, eləyəcəklər. Bizim doxturlar eləyə bilməsə, Amerika doxturları eləyəcək.

- Allah bunu götürməz. Buna başqa ad vermək olmaz. Bu, vəhşilikdir. Əməlli-başlı vəhşilik. Göydən daş yağar, od ələnər.

- Az çərenlə, heş nə yağmaz. Heç nə də ələnməz. Bəs onlar bizi qıranda niyə göydən heç nə ələnmədi?! 1915-ci ildə. Soyqırım elədilər ha, bax onda.

- Bu qoca vaxtında sən də qoşulmuşsan o qəzetdə gic-gic yazılar yazanlara. Onlara coxlu pül verirlər yazdıqlarına görə, bəs sənə nə verirlər, ay yazıq? Nə soyqırım? O vaxt bizimkiler ondan cox qırılmışdır ki, türk arvad-uşağıni.

Heç olmasa, mənim yanında boş-boş danışma. Mənim bu cuxura düşmüş gözlərim çox şeylərin şahidi olub.

- Bir də belə yerli-yersiz çərenləsən tökərəm sənin o çox şey görmüş gözlərini. Elə tökərəm ki, dünya işığına həsrət qalarsan. Arvad xeylağının hulqumu yoxdur. Ona görə gərək anadan olan kimi gözlərini tökəsən heç nə görməsin, qulaqlarını batırasan heç nə eşitməsin, dilini kəsəsən, heç nə danışmasın. Yoxsa çox baş aparar. Durum gedim, görüm, o küçüyü tapa bilərəmmi?

Siranuş onu buraxmaq istəmədi:

- Ay kişi, yorğunsan, yixıl yat evinin altında. Sən uşaq gəzənsən? Karen itirib, canı da çıxsın tapsın. Ayağını çəkə-çəkə ona itik axtaransan?!- dedi. Bir az dayanıb sonra qorxa-qorxa əlavə etdi.- Həm də Allahdan qorx. Uşaq yazılıqdır. Qaçıb canını qurtara bilib, deməli, Tanrı belə istəyib. Həm də... Bizim də körpə-körpə nəvələrimiz var. Heç onlara qiymaq olar?!

- Sən niyə mənim mazgilərimi farab eləyirsən?! İstəyirsən, vurum öldürüm səni?! Öhö-öhö-öhö... Bu arvad millətində bir toyuqda olan ağıl yoxdur. Öhö-öhö-öhööö.

Aşot danişa-danişa artırmadan aşağı endi. Siranuş onun ardınca baxıb qəzəblə başını yellədi. Aşot həyətin küncünə qoymuş dəyənəyi götürüb, əlində yaxşı-yaxşı sanballadı, ciyinə qoyub, həyətdən çıxdı.

Qarı onun ardınca bir xeyli baxdı. İçəri keçib həsir səbəti götürdü. Qoluna keçirdib həyətə endi. İpə asdıği paltarları bir-bir yığıb qatladi. Damarları çıxmış əlləri ilə siğallayıb səbətə yığa-yığa bayaqdan eşitdiklərini saf-çürük etməyə başladı. "Bu nə təhər olan şeydir. Ürəyini çıxardıb tikəcəklər. Allah, sən saxla. Bunlardan ta nə qaldı çıxmamış ola. Ürək düymə-zaddı bəyəm bir köynəkdən çıxardıb, o birinə tiksinlər. İşə bax... Ürəyini çıxardıb, tikəcəklər... Yazıq qaçmasın, neyləsin?! Vəhşilik, vəhşilik, bu qəder də yox da. Bu qansızlar Tanrıdan üz çeviriblər, nədir?!" Qarı öz danışığından özü xoflandı. Əlini alınna,

ciyinlərinə vurub nə isə piçildədi. Bütün bədəni əsdı. Səbəti götürüb artırmaya qalxdı. Keçib evdən yorğan götürüb gəldi. Aşotun uzandığı döşəkçənin üstündə uzanıb, üstünü bərk-bərk örtdü. Ağlına gələn dəhşətli fikirlərdən titrəməyə başladı. Onsuz da son vaxtlar boşalmış taxma damağı laqqıldı: " Görəsən, yaziq uşaq nə boydadır? Yəqin cansız-çəlimsizdir. Gör haçandır Karenin tövlesində yaşayır. Onun ürəyində taqət olar?! Quş ürəyinə döner ki..." Qarı gözlərini yumdu. Yatmağa çalışdı. Düşündüklərini çəşib dilinə gətirəcəyindən qorxdu. Gözlərinin yaşını damarları çıxmış əlinin dalı ilə sildi: "Anam rəhmətlik danışardı. Deyərdi, heç kimə demə. Amma özün yaxşı yadında saxla. Sənin atan qarabağlıdır. Sən muzdur erməni törəməsi deyilsən. Anam sevirmiş onu... Atamı... Bu sevgidən mən gəlmışəm dünyaya... Sonra böyükleri icazə verməyi blər atama erməni qızı ilə evlənsin. Anam yaziq, ömrünün sonunadək onu unuda bilməyib. Deyərdi, ərə də getdim, amma onun yerini heç kəs vermədi. Çünkü ermənilərdə kişi yoxdur... Bu, anamin sözləri idi... O, düz deyirmiş. Mən də qocaldım, yumağa döndüm, amma millətimdə bir kişilik görmədim. Gör bir, uşaqın başına nə oyun gətirmək fikrindədlər. Karen, üzü gor görmüş, dadandısa, qurtardı getdi. Əlinə düşənin içinci alatın satmağa adam tapacaq. Nə çox ermənilərdə içi çürümüşlər... Nə çox..."

Karenin gedənə yaxın dediyi sözləri Samir aydın eșitdi. Bunları eşidən kimi əldə etdiyi müvəqqəti azadlığın şirin dadi dodaqlarından çekildi. Yumağa dönüb gözlərini məchul nöqtəyə zillədi:

- Ya Cəmili aparacaqlar, ya da Kamili. Mənə görə... Görəsən, özündən deyir, yoxsa... Karen fikirləşər. Canını qurtarmaq üçün o, hər şeyə əl atar. Mənim yerimə... Ya Cəmili, ya da Kamili...

Başını saman topasının içində soxub hönkürdü. Zarıldı. İnildədi. Səsi artırmaya da gəldi. Siranuş duruxdu. Çit

ləçəklə çaldığı başını yorğanın altından çıxardıb o tərəf-bu tərəfə baxdı. Bir şey anlamadı. Durub yerin içində oturdu:

- Bu kimdir belə? İnildəyir. Yoxsa mənə elə gəldi?

Səs yenidən gəldi:

- Yox, yox kimse var, - deyə piçildədi. Ariq əllərini yerə direyib, qalxdı. Diqqətini cəmlədi. İniltiyə bənzər səs başının üstündən gəldi. Yuxarı baxdı. Tavanın balaca deşiyi gözüne dəydi. Döşəməyə saman tökülmüşdü.- Kimdir?! Ay bala, kimsən? Gözüm görmür ha. Dillən də.

Yavaş, güclə eşidiləcək səs gəldi:

- Nənə, bura bax, mən burdayam. Nənə, çağırma Kareni, nənə, sancılanmışam. Qarnım ağrıyır. İndi gedəcəm... - Samir yalnız bunları deyə bildi. Əli ilə qarnını qucaqladı. Sonra halsizlaştı. Samanın üstünə yixildi:

- Ay bala, sən kimsən?

Cavab gəlmədi. Qarı yene soruşdu. Yene də sükut... Birdən qarı nə isə anlamış kimi dik atıldı. Cəld hərəkətlə həyətə endi. Divara söykənmiş nərdivanla bayaqkı halına yaraşmayan çəvikliklə çardağa qalxdı. Samiri üzüqquylu samanın üstünə yixilmiş halda gördü. Yaxınlaşıb onu tərpətdi. Uşaq yavaşça zarıldı:

- Can... Can bala, nə gündəsən?! Yəqin acıdan. İndi... Bu saat, bala... Bu saat səni yedirdərəm. - Öz-özünə danışa-danışa nərdivanla aşağı endi. - Can bala, Aşotun gözündən uzaq. Karen bu qoca kaftarın yanında toya getməlidir. İndi harda olsa qayıdıb gələcək. Ondan söz gizlətməkmi olar?! Qulağı dari dəlir...

Qayıdıb təzədən çardağa çıxanda əlində dəsmala bükülü kiçik qazança var idi. Samirin başını qaldırıb dizlərinin üstünə qoydu. Qaşıqla şorbadan ağızına tökdü. Şorbanın hərarəti Samirin dodaqlarını və günlərdən bəri ac mədəsini isittikcə hərəkətə gəldi. Beş-altı qaşıqdan sonra gözlərini açdı, qarıya baxıb, gülümsədi:

- Özünə gəldin? Güclüsən, maşallah. Bir belə dərdlə gülümşəyə bilirsən. Qaçan oğlan sənsən?

Samir gözlərini yayındırdı:

- Mənəm...
- Bəs...
- Gedirəm, nənə, indicə durub gedirəm... Qayıdacağam gəldiyim yerə.
- Karenin tövləsinə?
- Yox... Həyetdəki evə.

Qarı gözlərini onun üzündən çəkib saman topasına zillədi. Cuxura düşmüş gözlerinin içi yaşıla dolu idi. Quruyub büzüşmiş dodaqları səyirdi:

- Qal, burada. Aşot ayda bir dəfə də bura qalxır. Özüm hər gün sənə yemək getirəcəyəm. Bir az özünə gəlib sonra qaçıb gedərsən.

Samir eşitdiklərinə inanmadı. Diqqətlə qariya baxdı. Kövredəti.

- Ağlama... Doğru sözümdür. Qal burada. Cox zəifsən. Bu halda uzağa gedə bilməzsən.

Qarının nəvazi Samirə az qala hər şeyi unutduracaqdı. Hətta gözlerinin dərinliyinə xoşbəxt təbəssüm belə qonmağa fürsət tapmışdı. Canına bir həzin rahatlıq yayılmışdı. Qarının ona dikilən yaş dolu gözləri bu rahatlığı daha da artırırdı... Amma qəfil qulaqlarında guruldayan cümlə hər şeyi darmadağın etdi:

"Ya Cəmil, ya da Kamil..." Samir yerindən qalxdı. Qəti hərəkətlə nərdivan söykənən tərəfə addımladı:

- Ay, bala, hara belə? Tutacaqlar. Yalquzaq kimi dolaşırlar küçələri...

Həyətdən Aşotun öskürəyi eşidildi. Siranuş səksəndi. Çasdı. Əvvəlcə nə edəcəyini bilmədi. Sonra Şamiri saxlamağa cəhd etdi:

- Dayan, bala, dayan. Otur burda. Gəldi vurğun vurmuş. Görsə səni... Qorxma. Eştidin, heç nədən qorxma.

Aşotun səsi guruldadi:

- Höö-höö-höö... Harada eşələnirsən?

Qarı artıq nərdivanla həyətə enməyə macal tapmışdı. Bayaqkı qorxu ötmüşdü. Ürəklənmişdi:

- Həyətimdə gəzdiyim üçün sənə atçot verəcəm. Yiğiram, yiğışdırıram. Özüm bilirom neynirəm. Bəs sən neylədin. Tapa bildin uşağı?

- Yox, əşsi. Uşaq deyir, axtarma məni, yeyərəm səni. Elə bil yerə batib. Yoxdur. Karen bütün kəndi dörd dolaşıb...

- Karendən nə əcəb uşağı əldən buraxıb. O ki, sərvaxtdır. Gözündən inni-cinni yayınmir.

- Başını at qatib. Tövləsində bir yaxşı Qarabağ atı vardi. Bir milyona dəyən at idi. Gör Karen başını nə təhər itiribsə, vurub o cür atı öldürüb. Hələ dirisini demirəm, elə ölüüsü bir tamaşadır. Cins Qarabağ atı idi. O vaxt Xocalıdan qovub götürmişdi. Heyif ondan. Elə başı ata nə təhər qarışıbsa, uşaq əkilib. Karen deyir, uşaq uzağa gedə bilməz, kənddə olmalıdır. Getməyə hali yoxdur, neçə gündür acdır. Amma nə olsun. Yağlı əppəyə dönüb, çəkilib göye.

- Allah bilir hara qaçıb, aradan çıfib. Bəlkə də artıq kənddə yoxdur. Bapbalaca şeydir. Əlli deşıyə girər.

Aşot Siranuşu diqqətlə süzdü. Şübhəli-şübhəli soruşdu:

- Nə bilirsən, balacadır? Harada görmüsən?

Qarı səhv etdiyini anladı. Dili topuq vurdur:

- Harada gördüm, kişi? Mən yazıq evdən bayırı çıxıram ki?

- Nə deyim, vallah. Səndən nəsə gözüm su içmir. Heç nə bilmirəm. Bircə onu bilirom ki, sən yediyin qabı ağızı üstə çevirən adamsan. Səndən hər alçaqlıq çıxar. İndiyəcən nə təhər səni öldürməmişəm, bilmirəm. Amma belə getsə sənin bircə gülə payını özüm verəcəyəm... Anlayırsan, Siranuş?

Qarı əsəbi hərəkətlə əlini çiyinlərinə, alına vurdu.
Xaç çevirdi:

- Aşot, sən Allah, məndən əl çək. De görüm, Karenin fikri nədir.

- Karenin vəziyyəti pisdir. Tapmasa, nazir onu güllələyəcək. Gördüm, cəllada oxşayır. Bir dənə ümid o biri qardaşlarınıdır.

- Kimin o biri qardaşlarına?

- Tupoy. Kimin olacaq. Uşağın qardaşlarına. Onlar da ki, iynə yemiş itə oxşayırlar. Üzülüb əldən gediblər. O bədənlərdə sağlam ürəyin olmasına heç inanmırıam...

Qarı dəhşət içinde əlini dizinə çırpdı:

- Yaziq uşaqlar,- dedi. Sonra tez də özünə gəldi. Aşotun diqqətlə baxdığını görüb, özünü yüksəldi. Sözünü dəyişdi,- yazıq Karen...

- Hətərən-pətərən vurursan ha, arvad. Deyəsən, Aşotun yumruğundan ötrü qəribəsmisən.

Aşot tügyan edən hirsini cilovlaya bilmədi. Qıçandı. Sonra nə düşündüsə, bayaqqı payanı götürüb, Siranuşun buduna çırpdı. Gücü gəldikcə bağıldı:

- Al, al, namərdin balası. Al, indi mən sənin o əyri qılçalarını qırı, sən də gör, itə-qurda vaysılanmaq nə təhər olur.

Qarı inildədi. Ayaqlarına dəyən zərbələrin qarşısına verdiyi əlləri göynədi. Canı ağrıdı. İnildədi:

- Əlin tökülsün. İnsafsızın biri insafsız.

- Sənin ayaqlarını qırmaq lazımdır. Bir yerdə oturub, tərpənməsən, bəlkə özünə gələrsən. Siranuş, məni imansız eləmə. De görüm, o it küçüyü bu təreflərə hərlənməyib ki?! Sən şübhəli adama oxşayırsan.

- Aşot, nə istəyirsən məndən. Sənin o murdar sıfətindən heç it də bu evə pənah gətirməz. O da ola Karenin əlindən qaçıb, canını qurtaran uşaq.

- Yox, Siranuş, tülüklüyə vurma özünü. Sən nəsə bilirsən. Dil dolaşib, düzünü deyər, - Siranuşa yaxınlaşdı.

Boğazından yapışib boğmağa başladı. Qarı xırıldadı. Yalvardı:

- Burax, burax məni. Qoca gicbəsər.

Aşot onu buraxdı. Həyətdə dəli kimi firlanmağa başladı. Ora-bura cumdu. Hər yeri eşəldi. Həyəti ələkvələk elədi. Əlinə bir şey keçmədi. Bağıra-bağıra evin arxasına keçdi:

- Qoy görüm. İndi tapacağam. Dayan bir. Gör, sənin başına nə oyun gətirəcəm,- dedi. Qəfildən gözü evin divarına söykənmiş nərdivanə sataşdı.- Bu nərdivan niyə palçıqlıdır? Kim qalxıb-düşüb onunla? Kim?

Aşot hırslı nərdivanla qalxmağa başladı. Bir göz qırpmında özünü çardağa atdı. Qurumuş əlləri ilə saman topasını ezməyə başladı. Təpikləyib samanı ətrafa dağıtdı. Samanın arasında gizlənmiş Samiri tapanda havalandı:

- Tapdim... Burdasanmış demək.- Onu təpiklədi. Ayağındakı burnu çatlamış əsgər səkməsi ilə başına-başına döyüclədi.- Al, al, köpəkoğlu. Sən bir cindir arvadın qoltuğuna qıslımış mənim evimdə?! Aşotun evində gizlənənə bax?! Siranuşun tumanının altına soxulana bax?!- Samirin boynundan yapışib sürüməyə başladı.- Gəl, gəl səni aparım Karenə. Canı qurtarsın yazığın. Səni özüm də çox gözəl parçalayardım. Tikə-tikə doğrayardım. Amma olmaz. Olmaz.

Samiri var gücü ilə çəkdi. Nərdivan qoyulan tərəfə sürüdü. Qəfildən elə bil göy guruldu. İldirim çaxdı. Açılan güllənin səsinin eşidilməsi ilə Aşotun əllərinin boşalıb yerə yixilması eyni anda baş verdi. Aşot çabalamağa başladı. Dağıtdığı samanın üstündə qırvıldı, xırıldadı və keçindi. Samir hələ də qorxu içinde yerə yixilan Aşota baxırdı. Nə baş verdiyini anlamamışdı... İşin nə yerde olduğunu yalnız əlində qoşalülə dayanan Siranuşu görəndən sonra təxmin elədi. Kəkələdi. Güclə eşidiləcək səslə piçildədi:

- Nənə..., sən neylədin? Öldürdün. Bəs indi?...

Siranuş ağır-ağır yerə çökdü. Qoşalüləni kənara tulladı. Samirin başını qucaqlayıb, hönkürdü:

- Peşman deyiləm. Ona belə lazımlı ididi, - dedi. Sonra gözücü Aşotun meyitini baxdı. Tez də gözünü şəkdi. - Belə lazımlı idi. O, məni diri-dirilərənən öldürüb. Çoxdan, lap çoxdan. Yanaqlarım lalə kimi alışib yananda, saçlarım qapqara bulud kimi kürəyimə töküldəndə, qəddim düz olanda. Öldürüb məni. Ruhumu öldürüb, hissərimi təhqir edib, mənliyimi alçaldıb. İndi onun növbəsiydi. Hər kəs elədiyi işlərin bir gün cavabını verməlidir. Bu gün Aşotun hesabatını dinleyəcək hesabsoralar. Aşotun iyrənc hesabatını. - Tir-tir əsən Samiri sinəsinə sıxdı. Onun saçlarını sığalladı. Gözlərinin yaşını sildi. - Qorxma, bala, qal burada, səni özüm qoruyacam. Bu taqətdən düşmüş canımla. Özüm.

- Nənə, nənə... Sağ ol, sağ ol, nənə. Amma... Mən gedəcəm, nənə...

- Yox... Yox, səni buraxmaram.

- Gedəcəyəm. Bayaq eşitdim deyəndə. Mənə görə... Qardaşlarından birini aparacaqlar. Mən qoymaram. Onlar balacadır. Onlar yazıqdır. Sağ ol, nənə, mənə görə öldürdün... Sağ ol...

- Sənə görə yox. Bütün elədiklərinə görə. O ölməliydi... O məhv olmalıydı. Bala, sən özünü yenə də o əjdahanın ağızına atırsan? Getmə... Sənə kömək olan Tanrı qardaşlarını da qurtarar.

Samir hıçkırdı. Qarının əllərini öpdü:

- Başıyla, nənə. Başıyla məni, - dedi. Balaca əlləri ilə onun gözlərinin yaşını sildi. Nərdivana tərəf addımladı. Düşüb getmək istədi. Bir-iki addım atdı. Sonra dayandı, dönüb qariya baxdı. - Mən ilk dəfədir burada yaxşı adama rast gəldim...

Siranuş onun dalınca baxdı. Əllərinin dalıyla gözlərinin yaşını sildi. Piçıldadı:

- Sağ ol bala, sağ ol... Allah amanında ol...

Samir gözdən itdi... Qarı hönkürdü...

- Cənab nazir, dünyanın sonu deyil ki. O yoxdur, başqası var... Qardaşları...

- Yoxdur, hə Karen, yoxdur deyirsən... Hara getdi? Buxarlanıb, göye çıxdı? Yoxsa yerə batdı? Qardaşları... Qardaşları var... Bəlkə olmayıyadı?! Bəs onda? Bəlkə qardaşının ürəyi heç qaydasında deyil? Onda mənim oğlum olsun, hə?! Hə, Karen? Cavab ver, alçaq. Cavab ver.

- Yox, Allah eləməsin, cənab nazir, o olmaz... Olmaz, öz balamı... Özçə balamı qurban eləyərəm... Elə yaşları da Ediklə uyğun gelir...

- Tfu, nakiş... Daha sənə sözüm yoxdur... Balanı verirsən, hə? Dedin ki, balanı verərsən... Düz eşitdim?!- nazir bunları deyib, onun çənəsini qaldırdı. Başını divara dirəyib sıxdı. Karen onun əllerindən yapıdı.- Hə, Karen, düz eşitmışəm?!

Karen dəhşətdən böyümüş gözlərini ona zillədi. Əllərini sığalladı:

- Dündür, Allah haqqı dündür. Götür, apar balamı. Qurbanı Edike. Vallah, ürəkdən deyirəm... Vicdan haqqı...

Nazir qəhqəhə çəkdi:

- Hansı vicdan?! Kimin vicdanına and içirsən, Karen?! Sənin vicdanın var bəyəm?! Vicdanlı ata uşağını qurban verər? Özü də mənə lazımlı deyil sənin küçüğün. Onun ürəyi elə səninkı kimi olacaq. Gədə oğlunun ürəyi nəyimə lazımlı. Mənə kişi oğlunun sinəsində gəzən ürək lazımdır. Anladın, axmaq?! Anladın?! Sən isə...

Tapançasını qoburundan çıxartdı. Karenin hədəqəsindən çıxmış gözlərinin karşısındakı oynatdı. Karen titrədi. Ölümle üz-üzə olduğunu anladı. Əsə-əsə bağırdı:

- Yox, yox, Allahdan qorx... O, bunu sənə bağışlamaz... Bağışlamaz.

- Yox, səhvin var. O, buna görə məni mükafatlandırıar. Sağ ol, deyər mənə. Təşəkkür eləyər. Onun brakını istehsalдан çıxartdığınıma görə... Balasını satan adama yaşamaq olmaz.

- Haykanuş... Haykanuş... Gəl. Qoyma...

- Ha-ha-ha... Arvadı köməyə çağırırsan... Arvadı. Amma o gəlmir. Bəlkə də hansı küncləsə dayanıb sənin ölüm səhnəni öz gözləri ilə gördüyü üçün sevinir. Həzz alır sənin iztirablarından...

Tapançanı Karenin gicgahına diredi. Tətiyi çəkdi. Karen səndələdi. Yıxılmadı. Nazir ikinci dəfə tətiyi çəkdi. Karen üzüqoylu yerə sərildi. Nazir tapançanı qobura qoydu. Karenin yerə sərilmış cəsədunə əyri-əyri nəzər salıb, dedi:

- Heyif, ikinci güllədən. Mən birini nəzərdə tutmuşdum. İt aparan olsun... İndi qaldı əsas məsələ. Görüm, nə eləyirəm. Gərek indi götürüb o birilərini apartdırıam həkimə, yoxladam. Nə təhər olacaq bilmirəm. İkisini də birdən aparsam yaxşıdır. Hansında daha güclü olar, onu seçərlər... Bu birisi də yox oldu. Hara getdi, görəsən?!- Başını əlləri arasına aldı. Sixdi. Ovuşdurdu. Başını qaldıranda gördüyüne mat qaldı. Gözləri hədəqəsindən çıxdı.- Sən... Sən qayıtdın?! Sa... Samir, hara getmişdin, bala?! Karen çox axtardı, tapmadı.- Əli ilə Karenin meyitini göstərdi.- Bax, onu da öldürdüm. Səni çox incitmişdi... - Samiri yanına çəkdi.- Ağlama, niyə ağlayırsan... Səni təyyareyə mindirib, Amerikaya aparacam. Oğlumla, Ediklə birlikdə. Gəzdircəm səni orada...- Samirin gözlərinə baxdı. Tez üzünü çevirdi.- Elə baxma. Mən pis adam deyiləm. Bax, sənə görə öldürdüm onu. Sənə görə... Yaxşısan, hə?! Qorxub eləmədin ki? Özünü qoru! Eşitdin, özünü qoru.

Sonra nazir ağır-ağır nəfəs aldı, boğulmuş kimi köyneyinin düymələrini açdı, qalstukunu boşaltdı. Qapıda onu gözləyənlərə tapşırıq verdi:

- Gelin, bu murdarı yiğisdirin buradan. Uşağın ürəyi üzülür. Aparın atın çöle-düzə, qoy qurd-quş dartsıdırsın etini...

Təyyarə hava alanına enəndə artıq qarandıq düşmüdü. Eduardı götürmək üçün sıfariş edilən təcili yardım maşını düz təyyarənin endiyi yerə sürülmüşdü. Yol boyu bir neçə dəfə boğulub özündən gedən nazir balasını xərəyin uztünə götürdüler. Samir fərəyin yanınca gedirdi. Nə fikirləşirdi özü də bilmirdi. Nağıllarda eşitdiyi möcüzələr indi onu həyata bağlayan yeganə əlaqə idi. Tez-tez ona elə gəlirdi ki, bu saat, elə bu dəqiqə lələkləri min bir rəngə çalan simurq quşu yerə enəcək, onu güclü qanadları üstə oturdub, səmalara qaldıracaq. Alacaq bu vəhşilərin əlindən. Bu quşun intizarından bezib yorulanda sinə dolusu çığırib ağlamaq, meyitini əlləri ilə siğalladığı atasını köməyə çağırmaq, onun dalınca pəyəninin güclə işiq şüzlənən alaqqaranlığından fəryad edib ağlayan anasını səsləmək, yerin-göyün dolusunu, yağışını yağıdırmaq, küləyini, tufanını qaldırmaq istəyirdi.

Xərəyin yanınca irəliləyən nazir oğlunun göyərmış biləklərini siğallaya-sığallaya deyirdi:

- Döz bir az, döz mənim balam. Sinə dolusu nəfəs almağına az qalib, lap az. Təki sən bircə tikə döz...

Samir də eşidirdi onun sözlerini... Kəlmələr onun qulaqlarında əks-səda verib uğuldayır, başını çatlaşacaqmış kimi içində alov püskürə-püskürə qaçışırıldılar. Samir oğluna özgə uşağın ürəyini vəd eləyən naziri dəhşətlə seyr edirdi. Bu dəhşət onun bəbəklərində düyünlənir, sonra göz yaşlarına çevrilirdi. Yanağı boyu şüzlüb, yanaqlarını odlayırdı. Balasına göyərçin eti yedirdən quzğuna bənzəyirdi nazir. Samir gözlərindən diyirlənən odlu göz yaşlarının parıldayan toru arasından nazir balasının üzülmüş sıfətini görürdü. Ona elə gəlirdi ki, o, göyərçin eti çeynəməkdən yorulmuş həmin quşcuğazdır. Parıldayan

HEKAYƏLƏR

büllur torun arxasından o, bu bala quzğunun göyərmış dodaqları arasında çeynənmış ürək görürdü. Öz ürəyini... Öz... Bütün bunları düşünə-düşünə Samir öz-özünə son tapşırığını verirdi: ” Mənim ürəyim onu yaşatmayacaq. Buna mənim anamın göz yaşları icazə verməyəcək. Buna mənim qardaşlarımın sonsuz əzabları mane olacaq... Buna mən razı olmayıacağam, mən... Bu ürəyin iyisi kimi... Dünyanın ən yaxşı həkimləri bacarmayacaq bu işi...”

Xərəyin böyrü ilə addımlayıb, boğulan körpəsini ovutmaqdə olan nazirin tarıma çəkilmiş əsəbleri bütün bunları seyr etmək iqtidarında deyildi. Bir tərəfdən də gözləri Samirin baxışları ilə rastlaşdı. Var gücü ilə bağırdı:

- Bağlayın, onun gözlərini... Götürün, onu buradan... Aparın... Aman Allah, necə dəhşətli baxışları var?! Aman Allah, dəli olacağam...

... Yüksek təhsil və təcrübə görmüş əcnəbi həkimlər üçün çox adı olan bu əməliyyat uzun çəkdi. Sonda cərrahiyyə otaqlarındakı əməliyyat olunmuş uşaqların hər ikisinin həyat fəaliyyətini ölçən cihazların əqrəbləri hərəkətsiz idi. İkisinin də. Həkimlərin ümidi daşa çırpılmışdı. Bu ola bilməzdi. Heç bir səhvə yol verilməmişdi. Sapsağlam bir ürək heç kəsin gözləmədiyi bir anda dayanmışdı. Qəfildən. Heç kəsin ağılna belə getirmədiyi bir vaxtda... Almışdı qisasını. Belə almışdı. Susmaqla. Dayanmaqla. Dinməzcə... Səssiz-səmirsiz dayanmaqla... Səbəbi məlum olmayan bir müvəffəqiyyətsizlik idi bu. Sifətlərdə donmuş suallar səbəb arayırıdı. Səbəbini isə yalnız Samirin hərəkətsiz gözlerinin dibində donan təbəssüm bilirdi...



SONUNCU YOLUN SONU

- Ana acmışam. Yemək ver. Tez ol, ana, acmişam. Yemək isteyirəm.

Əvvəlcə istədi bu sözləri və acı hönkürtünü eşitməmək üçün qulaqlarını qapasın. Bəs gözləri?! Gözləri acıdan qarnını tutub, yerdə qırılan oğlunu görürdü axı. Bərk ayaqda onları da yumardı. Amma daxilində oğlundan pis hönkürən vicdanı nə qapamaq, nə də yummaq olardı. Ayağa durdu. Evdə çəkicdən tutmuş kəlbətinə qədər nə vardi, hamısını tələsik bir torbaya döldurdu. Bu, onun bəlkə də fikirləşdiyi ən sonuncu yol idi. Qapıdan çıxanda hələ də ağlayan oğlunu siakitləşdirməyə çalışan həyat yoldaşına baxdı:

- Gedim. Allaha pənah, bəlkə bir şey çıxdı. Daha evdə onun hara getdiyini də soruşan yox idi. Çünkü bu getməklərdən bir fayda olacağına artıq ümid kəsilmişdi.

Getdiyi yerə gəlib çatanda, bu gün nə isə qazanmaq niyyətinin mənasız olduğunu anladı. Qayıtməq istədi, amma evə nə üzlə dənəcəyini düşünüb, irəlilədi. Onun əlindəki kimi çoxlu torbalar düzülmüş bu məkanın sakinləri onu təəccübə qarşılıdlar. O, bu təəccübün səbəbini anladı. Ürəyindən bir bədənnüma güzgü keçdi. Özünə bir daha baxmaq istədi. Bir gülüş dalğası ötdü üstündən:

- Ə, bazara Nəroğlan gəlib, deyəsən. - Niyə, bərk ayaqda nyanka gedər. Yəni yürüük də yelləməyə gücü çatmayacaq?!

Gülüşdülər. Onun halına acıyan da tapıldı:

- Bala, bura sənin yerin deyil. Heç kəs belə görkəmlə səni qapısına işləməyə aparmaz. Bura qul bazarıdır ey, qul. Qulun da ki, gərəkyük qaldırmağa canı-cəsədi ola. Kədərləndi. Bir dəqiqə susub, ürəyinin dayanacağı anı gözlədi. Dayanmadı. İsləyirdi. Amma dayansa nə gözəl iş olardı. Halına yanana cavab verdi:

- Əlacım yoxdur. Oğlumacdır.

Gülüşənlər susdu. Coxlarının gülüşü elə dodaqlarında dondu.

Sonra hamının diqqətini yaxınlaşmaqdə olan qeyri-adi maşın cəlb etdi. Hamı sürətini azaldan, amma hələ dayanmamış maşının üstünə atıldı. Hamı, təkcə bazara bu gün gəlmış Əlidən başqa.

Səs-küydən az qaldı qulaq tutulsun. Sürücü zorla qapını açıb çıxa bildi:

- Sakit olun, mənə bir nəfər lazımdır, bircə nəfər. Çekilin. Sizinlə deyiləm?!

Əşidən olmadı. Hövsəlesi daraldı. Əlini cibindən çıxarıb, yuxarı qaldırdı. Havaya açılan atəşdən maşını əhatə edənlər hürkmüş sərçələr kimi pərən-pərən düşdülər. Yixilanı da oldu, büdrəyen də. Bu qaçısanların fonunda özü kimi ciliz zeytun ağacına söykənib durmuş Əli maşın sahibinin diqqətini cəlb etdi. Axtardığını tapmış adam kimi, rahat nəfəs aldı. Sevincək:

- Elə mənə sən lazımsan. Keç otur maşına, - dedi.
- Nə iş görəcəyəm?
- Sonra bilərsən.

Əli cəsarətsiz addımlarla maşına yaxınlaşdı. Qapını aça bilmədi.

- Dayan, qırarsan, - deyən maşın yiyəsi qapını açdı, sonra diqqətlə onun əyin-başına baxdı. Yük yerindən kiçik bir xalça çıxartdı, oturacağına üstünə sərib, dedi:

- Gəl, bunun üstündə otur.

Maşın yerindən götürüldü. Təəccübən ağızı açıla qalmış bazar əhlinin qarşısından şütdü, enli asfalt yola çıxdı. Cox getdilər. Şəhər arxada qaldı. Əli mürgüləyirdi. Arabı pəncərədən boylanır, dəniz kənarı ilə uzanan yola diqqətlə baxır, yenidən gözünü yumurdu...

- Çatdıq, - deyə sürücü arxaya çevrildi. Yatmamışan ki?
- Yox.
- Düş.

Qarşısında dayandıqları əzəmətli evə baxmaq istədi, papağı yerə düşdü. Qaldırıb dizinə çırpdı, başına qoydu. Həyətdən kabab iyi və səs-küy gəlirdi. Əli udqunu. Tez yanındakılara baxdı. Ona fikir verən yox idi. Yaxınlaşan yarıçılpaq qız onu gətirən oğlana sarıldı:

- Harda qalmışan?
- Sənin ad gününə maraqlı hədiyyə axtarırdım.

Qız diqqətlə Əliyə baxdı:

- Yenə də nə fikirləşmişən?
- Əla bir şey? İndi özün görəcəksən.

Əli heç bir şey anlamadı. Sakit səslə:

- Mənim işimin adı nə olacaq? Deyin, mən gedim məşgul olum. Buradan şəhərə bir xeyli yoldur, geri qayıtmalıyam, - dedi.
- Özüm aparacağam. Narahat olma. Ona stolun ayağında yer elədilər. Oturmaq istəmədi. Onu gətirən oğlan əl çəkmədi:
- Əvvəl bir toqqanın altını bərkit. Ə, o bakalı bura verin. Bu cavan oğlana bir «Amaretto» süzək.

Əli onun əlindəki içkinin adını birinci dəfə eşidirdi. Özünü də dadmadığına söz ola bilməzdi:

- Götür, vur.
- Mən içən deyiləm.
- Götür, götür. Tapmışan ki, içəsən də. İç, çox ləzzətlidir.
- Əli böyük və ağıznacan dolu qədəhi qaldırdı. Bir qurtum aldı. Çeçədi.
- Götür, vur görüm. Kişi ol!

Əli də "kişi oldu". Qədəhi boşaltdı. Başını qaldırıb, gülüşənlərə baxdı. Sonra heç nəyə fikir verməyərək, içindəki ateşi söndürmək üçün əlinə gələni ağızına təpdi. Yedi, yedi. Xəyalında isə bütün bunları ac oğluna yedirtdi: oxşaya-oxşaya, sevə-sevə. Vəhşi gülüşlər onu xəyallarından ayırdı. Bəbəkləri ağrı-acıya yüklənmiş gözlərini qaldırıb gülüşənlərə baxdı. Əvvəlcə gülümsədi,

sonra o da qəhqəhə çəkənlər qoşuldu. Bu gülüşməni onu gətirən oğlan kəsdi:

- Hə, daha bəsdir. Haydi iş başına.

Əli diksindi. İsləməyə gəldiyini az qala unutmuşdu. Onu həyətin başındakı, Əlinin məskunlaşdığı yataqxana otağından dəfələrlə böyük və gözəl hinin qarşısına gətirdilər. Bəzəkli tovuzquşular, qeyri-adi toyuq-cüçə onu qəribə-qəribə seyr elədilər. Əli isə gülürdü. Hər şeyə, hər şeyə gülürdü. Hindən yekə, yalan olmasın, toğlu boyda bir xoruz çıxardılar. Düz dirnaqlarına qədər ayaqları tük içinde olan, uzunayaq, uzunboğaz, qədd-qamətli bir xoruz. Bura yiğışan adamlar kimi, bu xoruz da onun gördüyü xoruzlardan deyildi. Öz-özünə düşündü: "Yəni bir belə millətin içinde bir kişi yoxdur ki, bu xoruzun başını kəssin, məni bu uzaqlıqda yolu sürüb gətiriblər". Xoruz tutan oğlan onu əlindən buraxdı. Xoruzu qaçmağa başladı. Hər hoppamışı bəlkə bir metr olardı. Onu gətirən oğlan Əliyə tərəf çöndü. Başının işarəsiylə uzaqlaşan xoruzu göstərib dedi:

- İndi onu tut.

Əli heç nə başa düşmədi:

- Bəs niyə buraxdırınız?
- Mən buraxdım ki, sən tutasan.

Təəccüblənmiş Əli maddim-maddim ona baxırdı:

- Nə dayanmışan? İş görməyə gəlməmişən? İşin budur də. Tut o xoruzu, ver mənə.

Əli daha etiraz etmedi. Xoruzun dalınca qaçmağa başladı. İçdiyi şərəbin təsirindən başı gicəllənən də əlacı yox idi. Bir xeyli qaçıdı. Xoruzla aralarındaki məsafə azalmırıldı. Əksinə, get-gedə böyüyürdü. O, yorulmuşdu, tövşüyür, nəfəsini güclə alırdı. Arada bir neçə dəfə yixılsa da, buna əhəmiyyət verməməyə çalışırdı. Qalxıb yoluna davam edirdi. Çoxu bu mənzərəni ayaq üstə seyr edirdi. Yekə, dəhsətli dərəcədə kök, aramsız gülən birinin ayağına yapışmış qızçıqaz onun köynəyini dartırdı:

- Ata, yazılıdır axı. Kömək elə də əmiyo.

Kişi isə qızçıqazın yalvarışlarına əhəmiyyət vermir, onun üçün maraqlı olan bu səhnənin ən xırda bir yerini belə gözdən qaçırırmamağa çalışır və qəhqəhə çəkirdi.

Tanış səs onu hayladı:

- Hələlik bəsdir. Qoy xoruz dincəlsin. Lap əldən düşdü. Əli stola yaxınlaşdı. Onu əvvəlki yerində oturtdular. Ona əvvəlkindən də yekə bir qədəhə içki süzdülər:

- İç, ay yetim, iç, viskidir.

Əli bu dəfə tərəddüd etmədi. Tövşüyə-tövşüyə onu başına çəkdi. Sonra əlinə nə gəldi, yeməyə başladı. İndicə partlayacağını düşündü, amma yedi. Hamının, hamının acığına yedi. Acıdan qarnını tutub ağlayan oğlunun fikrini başından atmağa çalışdı. İçkinin dumani bu xəyalın üstünə tül örtük çəkdi. Xəyal oləzidi, oləzidi, amma itmədi. Əli ona baxanlara və gülənlərə qoşulub acı qəhqəhə çəkdi. Güldü, güldü. Və birdən gözləri o dəhşətli dərəcədə yekə kişinin qoluna sixilib, ona baxan qızçıqaza sataşdı. Qızçıqaz ağlayındı. Əli başa düşmədi ki, o niyə ağlayır. Axi bir belə yeməyin içində uşaq acıdan ağlaya bilməzdi.

Onu yenidən qaldırdılar. O, yene də bu qeyri-adı xoruzun dalınca qaçmağa başladı. Səndələyə-səndələyə qaçıdı və yixıldı. Durdu. Ağzından axan qanı silməyə çalışdı. Çatdırı bilmədi. Qan onun çoxdan ağlığının itirmiş ağ köynəyinin üstünə töküldü. Köynək qızardı. Qırmızı görmüş xoruz onun üstünə şığıdı. İndi Əli qaçırdı. Xoruzun dalınca deyil, xoruzdan qaçırdı. Aradakı məsafə isə bayaqqı kimi çox deyildi. Getdikcə azalır, azalır, azalırdı...

Bu yanda isə qızçıqaz hönkürdü. Amma bu hönkürtü qədəhlərin aramsız cingiltisinə qarışib itir, eşidilməz olurdu. Xoruz bədəncə bəlkə özü boyda olan Əlini ayaqları altına atmışdı. İti caynaqları ilə onun üzünü cirir, sıvri dimdiyi ilə yerdə çabalayan düşmənini didir, didirdi. Əli çırpınırdı. Durub qaçmağa, canını qurtarmağa çalışır, bacarmırdı.

Gülənlərin çoxu qarnını tutmuşdu. Qızçıqaz gülməkdən boğulan atasının qolundan çəkirdi:

- Ata, qoyma, ata! Xoruz onu yeyəcək. Yazılıdır axı, kömək elə, ata!

- Əl çək! Xoruz da adam yeyər?

- Qoyma, ata, qoyma!

Amma seyr etdiyi mənzərənin ləzzətli təsiri altından çıxa bilməyən atası ona məhəl qoymadı. Qızçıqaz düşündü: "Atam bilmir, yəqin xoruzlar da adam yeyə bilirlər. Yeyəcək, bu saat o əmini yeyəcək". Və irəli atıldı. Vəhşiləşmiş xoruzun lələklərindən tutub çəkməyə başladı. Gülüşənlər ayıldı. Hay-küy düşdü:

- Ay aman qoymayın uşağı zədələyər!

- Tez olun, tez olun!

Tökülüsdülər. Hönkürən uşağı qucaqlarına alıb uzaqlaşdırılar. Xoruzu aparıb hinə saldılar. Əli qan içində idi. Bayaqqı yarıçılpaq qız narazı-narazı onu süzdü:

- Onu evinə aparmaq lazımdır. Ölüb eləyər, işə düşərik.

Sonra Əlidən onun evinin yerini soruştular. Əli də dedi. Amma necə dedi, bunu onun özündən yaxşı bilən olmadı.

Maşın gəldiyindən daha iti sürətlə geri qayıdırdı. İndi onun içindəki Əli də bayaqqı Əlidən çox-çox fərqli idi. Bayaqqı ac oğlunu qarnını doyduracağına ümid bəsləyən Əlidən. Bayaqqı, əli yeyəcəklərlə dolu evə qayıtdığını düşünüb gülümşəyən Əlidən.

Maşın dayandı. Onu zorla düşürdüb həyətdəki ağaca söykədilər. Açıq ovucuna pul basıb uzaqlaşdırılar.

Evdən ağlamaq səsi gelirdi. Uşaq ağlayındı. Külek güclənmişdi. Ağlayan uşaqın səsi küləyin uğultusuna qarışib uzaqlaşırırdı. Əli bu səsi eşitmirdi. Yəqin ki, bir daha da eşitməyəcəkdi. Açıq ovcundakı pullar bir-birinin dalınca havada fırlanır, axşam mehinin oyunağına çevrilirdilər...

QƏBİRDƏ DOĞULAN UŞAQ

O, dünyaya qeyri-adi məzarlığın ən adı qəbirlərindən birində göz açdı. Heç nədən xəbərsiz, bütün yeni doğulmuşlara xas bir çıçırtıyla. Naşı bir əlin kəsdiyi göbəyinin ağrısı başına qədər yeridi. Nə qaçışib müştuluq istəyən, nə də bir sevincindən çıçıran oldu. Qışqırıb doyandan sonra, gözlərini yavaşca açdı, qapqara torpaq divarlara zillədi. Ağlı bir şey kəsmədi. Gülümsədi. Qəbirin sakinləri piçıldıqları:

- Gülməsəyir.
- Hələ gülən vaxtıdır.

Sonra kiminsə yadına bu körpəni dünyaya gətirən kəs düşdü. Həyata insan gətirdiyindən heç də məmənun olmayan gəlinin yanaqlarından bir-birini qova-qova tökülen damcıları kimsə silmək istədi. Damcılar sözə baxmadı. Daha bərk qovalaşdilar. Daha onları silməyə cəhd edən də olmadı.

- Niyə ağlayırsan, Güllü?

O, qayğılı-qayğılı gülümseyən körpəyə baxdı:

- Onun gülməyinə. Deyəsən, sevinir gəldiyinə. Daha demir ki, qəbirdə göz açıb dünyaya. Qəbirdə..., - hicqirdi.

Hamı susdu. Hamı nəzərlərini körpənin sevinclə qaçan dodağına zillədi. Bu gülüş qəbir evlərdə gülümsəməyi çıxdan tərgidənlərə qəribə gəldi. Çox qəribə... Ağlamsınanlar da oldu. Özünü tox tutub, bir qədər möhkəm olmağa çalışanlar da.

Qazmanın kiçik pəncərəsindən güclə özünə yer eləyib işıq süzüldü içəri:

- Deyəsən, səhər açılıb axı?!
- Ola bilər. Çölə çıxmasan, bilməzsən səhər açıldığını.

Sonra qəbir evlərin ruhu çıxdan olmuş sakinləri bir-bir yerin üstünə çıxdılar. Əvvəlcə gözlərini qapadılar. Günəşin sevinclə oynayan telləri gözlərini qamaşdırıldı. Başları gicəlləndi. Amma tez keçdi. Çıxan - çıxan əlini gözünün üstünə qoyub, göyə baxdı:

- Günəş çıxıb.
- Bizə nə?
- Ele-bele deyirəm.

Sonra o biri məzarlardan da çıxanlar oldu:

- Ay Güleyşə, gəlin nə təhərdi?
- Azad oldu.
- Nəyi oldu?
- Oğlu.
- Gözün aydın! Muradın əvəzi gəldi. Birini alan Allah, birini verər.
- Yəni deyirsən ki, bu torpağın altında onu böyüdüb Murad boyda eləmək olar?
- Eləyərsiniz, Allahın köməyilə.
- Vallah, nə deyim? Ağzı yansın müharibənin.

Sonra Güleyşə arvad yaylığının ucu ilə gözünü sile-sile yenə qazmaya girdi. Alaqqaranlıqda Güllünün ortaçıda hərləndiyini gördü:

- Bala, niyə durmusan? Olmaz sənə gəzmək. Nə istəyirsən?
- Günəşə baxırdım.

Güleyşə arvad qəhərləndi:

- Əməlli-başlı yay havasıdır, - birdən gördüyü mənzərədən sanki ayıldı, - Bu uşaq nə gəzir burda belə? - deyib, qazmanın müşəmbə ilə bağlanmış bapbalaca pəncərə əvəzinin qabağındakı çaganı gösterdi.

Güllü dağılmış saçlarını gözünün üstündən çekib, gülümşədi:

- Mən qoydum ora.

- Niyə?

- Günəşə baxsın. Ana, axı, o yaziq qəbirdə doğulub. Qoy baxsın günəşə, - dedi. Dedi və qəribə tərzde gülümsündü,

- Götürmə. Dəymə. Özüm qoymuşam onu ora.

- Allah, sən saxla, - Güleyşə arvad öz-özüne piçildadi, - Allah, sən saxla. Gəlinin hali heç xoşuma gəlmir, - Gəlib Güllünün üstünü örtməyə çalışdı, - Yat, bala, yat. Zahisan. Açıma üstünü-başını. Ala, balanı da al yanına. Burda günənə torpaq-zad tökülər.

Güllü razılaşdı. Körpəsini qucağına alıb sinəsinə sıxdı:

- Elə bərk sıxma. Çaganın nəfəsini kəsərsən.

Güllü barmağını körpənin yanağında gəzdirdi. Piçildadi:

- Bayaq nəyə gülürdün?! Yəqin bilirsən ki, mən səni mütləq buradan çıxardacağam. Heç qoyaram balam bu torpağın altında çürüsün?! Çixardacağam səni günəşə, mütləq çıxardacağam, - dedi. Sonra ucadan güldü. Güleyşə arvad qorxa-qorxa irəli yeridi:

- Ver, bala, ver mən saxlayım. Sən bir hovur dincəl.

Güllü daha bərk sıxdı körpəni:

- Mən onu qoymaram burda qalsın. Mən onu çıxardacağam.

- Gün çıxmağına baxma, bala. Hələ havada ayaz var. Qoy bir beş-on gün keçsin.

- Yox-yox, o vaxtacan bağrim partlayar. Yox. Yaziq deyil körpə... Çixardacağam bu qəbirdən onu. Ha-ha-ha...

Güllü danişa-danişa yuxuladı. Güleyşə arvad təşvişə var-gəl etdi:

- Görəsən, ağı yerindən oynamayıb ki? - Sonra öz-özünə, - Bu xarabada bizik ki, dözürük. Sənə qurban olum, ay Allah, cavandır, rəhmin gəlsin Muradımın əmanətinə.

Axşamacan Güllü bir neçə dəfə ayıldı. Eyni sözləri tələsik bir-birinin ardınca deyib, yenidən yuxuya getdi.

... Gecədən xeyli keçmişdi. İtlərin kəsik-kəsik ullaşmasından, bir də axşamüstü qalxmış küləyin uğultusundan savayı başqa bir səs yox idi etrafda. Güllü gözünü açdı. Harada olduğunu yəqinləşdirmək üçün bir xeyli dinməzcə durdu. Birdən dik atıldı. Yatağını ələk-vələk eləyib körpəsini axtarmağa başladı. Tapmayıb həyəcanlandı. Ayağa qalxdı. Çıraqın işığını azca artırıb, əlinə aldı. Güleyşə arvadın yatağına yaxın gəldi:

- Burdadır, - deyə piçildadi. - Gəl görüm, gəl bura, - deyib, körpəni qucağına götürdü. Sinəsinə sıxıb, ətrini aldı.

- İndi gedərik, çıxıb bu qəbirdən qaçarıq, - dedi, - Heç qoyaram balam qəbirdə qalsın, - deyib, qazmanın qapısına doğru addımladı, - İndicə, can balam, lap azca qalib, lap azca..., - dedi. Qapiya doğru yeridi. Körpəsini qucağına bərk-bərk sıxıb, qaranlığın qoynuna atıldı. Nə vaxtsa günəşə çatmaq ümidi ilə üzü küləyə doğru irəlilədi... Əriyib, qaranlığa qarışdı...

GÜNƏŞDƏN GƏLƏN PAY

O, yenə pəncərəyə yapışmışdı. Əlbəttə, buna pəncərə demək olardısa. Dəmir barmaqlıqlı xırda bir nəfəslək idi. Böyük bir binanın zirzəmisində yaşayan ailənin həyatla yeganə əlaqə vasitəsi olan bir nəfəslək.

Bu zirzəmidə onlar artıq beş il idi ki, yaşayırıldılar. Düz kəndləri işğal olunan vaxtdan.

Hər axşam yatmağa hazırlaşanda eyni söhbət təkrarlanardı.

- Ana, məni səhər tezdən oyadarsan. Yaxşımı?
- Axı niyə?
- Özün bilirsən də...
- Yaxşı, yat. Oyadaram.

Sonra da hər səhər adəti üzrə, yerdə salınmış kiçik döşəkçəsinin üstündən qalxar, xirdaca yalın ayaqlarını beton döşəmeyə ehtiyatla qoyaraq pəncərəyə yaxınlaşardı. Pəncərənin önünə qoyulmuş ayaqları laxlayan stolun üstünə dirماşar, pəncələri üstə qalxar, alnıni pəncərənin dəmirinə söykəyib gözləyərdi. Kimi gözlədiyi özü də bilmirdi. Çünkü buradan baxanda o, ancaq küçədən keçən ayaqları görərdi. Pəncərə küçədən cəmi bir qarış hündürdə idi.

Ayaqlar sürətlə irəliləyər, tələsərdilər. Onların heç bu bir qarış yerdən baxan qızçıqazdan xəbərləri də olmazdı. Sənəm də əslində bu ayaqlara baxmazdı. Onu ayaqqabilar maraqlandırardı. Hündür, alçaq, rəngli, ləklə, təzə, köhnə ayaqqabilar. O, hər ayaqqabının görkəminə görə sahibini canlandırardı xəyalında.

Hərdən tələsik düşüb qaçar, anasını səsləyərdi:

- Ana, tez ol gəl bir bax. Gör, necə hündür dabanları var? Onun üstündə necə yeriyir görəsən? Yəqin arıq qızdır da? Kök olsa, indi onun dabanı çoxdan qırılmışdı.

Anası da onun xətrinə dəyməz, gələr, amma Sənəmi təəccübləndirən ayaqqabını görə bilməzdi.

- Heyif, getdi. Kaş görəydi. Ana, sənin də nə vaxtsa elə ayaqqabıların olub?

- Olub, qızım. Gəlinlikdə. Hündürdaban, ağ ayaqqabılarım var idi. Sonra arası heç bir şey çəkmədi. Ara qarışdı. İndi daha elə şeyləri heç yatıb yuxumda da görə bilmərəm.

Anasının kədərlənməyi Sənəmin xoşuna gəlməzdi. Tez söhbəti yarımcıq kəsib öz yerinə qayıdar, yenidən burnunu dəmirə söykəyib gözləyərdi. Ta o üstü atlas bantlı, çəhrayı uşaq ayaqqabıları keçənədək. Onları görəndə qeyri-ixtiyari gülümşəyər, bir qədər də yuxarı dartinardı. Amma nə qədər dartinşa da, onların xoşbəxt sahibini görə bilməzdi. Onu xəyalında canlandırardı. Həmişə də gözünün qarşısına başında eynən ayaqqabısının üstündəki kimi çəhrayı atlas bantlar, əynində gödək qırçınlı don olan qız gələrdi. Gecələr isə... Gecələr özünü görərdi yuxuda. Həmin çəhrayı ayaqqabılarda. Hər gecə yuxuda sevinərdi Sənəm. Hətta bir neçə dəfə öz gülüşünün səsinə özü ayılmışdı yuxudan...

Beləcə düz ay yarım idi ki, bu təkrarlanırdı. Təkcə şənbə və bazar günlərindən başqa. Onda anasına sual verərdi:

- Ana, bu gün də keçmədi. Bəlkə xəstələnib, hə? Bəlkə ayaqqabıları cirilib?

- Yox, qızım, axı bu gün bazar günüdür. Şənbə və bazar günləri uşaq bağçaları işləmir. Gözləmə. Bu gün keçməyəcək.

ÖLÜM DAİRƏSİ

Sənəm tez yerə tullanardı. Sonra da anasından yaş əski alıb üstünün rəngi getmiş köhnə ayaqqabalarını silər, onları parıldatmağa çalışardı. Amma həmişə də tərtəmiz silə bilmədiyindən kədərlənərdi.

Bu gün də tezdən oyanmışdı. Asılmışdı pəncərədən. Tez-tez gözlərini ovxalayırdı:

- Gəlib keçən kimi, gedib təzədən yatacağam, – deyirdi.

Budur, çəhrayı ayaqqabilar yenidən göründü. Yavaş yavaş gedirdilər. Sənəm fikirləşdi:

- Yəqin onların yiyəsi də mənim kimi yuxuludur.

Birdən Sənəm gözlərinə inanmadı. Ayaqqabaların yanına sapsarı, günəş rəngində bir gəlincik düşdü. Elə həmin anda gəlinciye doğru iki əl uzandı. Gəlinciyyin sahibəsi onu qaldırmağa çalışdı. Sənəm də özündən asılı olmayaraq, xırda zəif əlini dəmir barmaqlığın arasından uzatmışdı. O, bir anlığa düşünmüşdü ki, bu gəlinciyyi ona günəş atıb. Zirzəmiyə düşə bilməyən günəş payının əvəzində. Sənəmə də bütün uşaqlar kimi günəşdən pay düşməliydi axı. O da birdən fikirləşdi ki, bu sapsarı gəlinciyi günəş özündən qoparıb tullayıb ona. Və əlini uzatdı... Amma əli çatmadı. Gəlincik çəhrayı ayaqqabılı qızın zərif əli ilə yerdən qalxdı və uzaqlaşdı.

Sənəm məyus oldu. Ehmalca pəncərədən endi, gəlib yerinə girdi. Yorğanını başına çəkdi. Arada yorğan yavaşça titrəyirdi.

Kimsə qapını döyüd. Anasının səsi geldi:

- Sənəm, səni çağırırlar.

Yorğanı başından atdı, üzünü ətəyinə silib qapıya qaçıdı. Bu dəfə çəhrayı ayaqqabalar onların qapısında dayanmışdı. Çəhrayı paltarlı, atlas banlı sarışın qızçıqaz əlindəki günəş rəngli gəlinciyi ona doğru uzatmışdı...

Bu dəhşətli və dəhşətli olduğu qədər də maraqlı mənzərəni seyr edənlər çox olardı. Həddindən artıq çox. Hətta o qədər çox ki, ətrafi qalın zəncirle əhatəyə alınmış bu dairənin kənarında dayanıb baxmağa yer qalmazdı. Amma bu, motosikletin guruldaya-guruldaya dairə boyu hərəkətindən tutmuş, ta ağ göyərçinə bənzəyən qızçıqazın qapqara ölüm yəhərinə oturduğu ana qədər davam edərdi. Bundan sonra isə dairənin ətrafi seyrələr, seyrələrər. Uşaqlar çığırışar və qorxmuş uşaqları aparmaq bəhanəsi ilə uzaqlaşan böyükler bu dəhşətli mənzərəni seyr etmək iqtidarında olmadıqlarını biruze vermədən çəkilərdilər. Dairəni əhatə edən dəmir tordan qalxan qıgilcimlar dəhşət yayardı. Gündə bir neçə dəfə təkrarlanan, amma adiləşməyən bir dəhşət. Bunu sinirlərə sığışmayan edən isə bu dəhşətin əlində gəlincik kimi oynatmaqdan xoşallandığı qızçıqaz idi. Hər gün guruldaya-guruldaya çapan o qara ölüm atının tərkində dairə boyu dolaşan, bədbinləşmiş, həyatdan bezmiş atasının köksünə qışılıb oturmuş qızçıqaz. Hər gün körpəcə ürəyi atasının əlləri altında çabalayan qızçıqaz...

Yenə də hər şey adı görüntülərlə başlandı (əlbəttə, əgər bunu adı adlandırmaq olardsa). Vəhşiləşmiş dəmir at uğuldaya-uğuldaya divar boyu fırlanıb, get-gedə o dərinlikdən əl dəyə biləcək qədər hündürlüyə qalxdı və eyni vəhşiliklə də endi. Sonra isə... Sonra isə hamının yuxarıdan aşağı həyəcanla baxdıqları quyunun içində qızçıqaz peyda oldu. Kiçik əlini yuxarı qaldırdı. Qeyri-adi oynaqlıqla dedi:

– Salam.

Dedi, tez də başını aşağı saldı. Qorxdu ki, gözlərindəki dəhşəti kimsə hiss edə. Qorxdu ki, yarpaq kimi əsən bədəni kiminsə isti, nəvazişli baxışları ilə toqquşa... Və içindəki kədər çölə axa. Gözlərindən. Ağlamağı heç vaxt

özünə bağışlamırdı. Çünkü o həyatın qoynuna atılandan ağlamağa vaxt tapmamışdı. Bütün günü fırlanan gurultulu dairə və qorxulu görüntülərlə dolu gecə yuxusu. Başqa heç nə... Yuxarıdan süzülən sözlər qulaqlarına çatdı:

- Bir balaca canı var, di gəl bunun cəsarətinə bax. Heç nədən qorxmur.
- O adət eləyib.
- Heç belə dəhşətə də adət eləmək olar?! Əlacı yoxdur.

Üçüncü eşitdiyi kəsin qənaeti onun düşüncələri ilə üst-üstə düşürdü. «Düz deyir, – deyə, fikirləşdi. – Belə dəhşətə ancaq əlacsızlar dözə bilər». Dönüb gözlərini hər dəfə onu bu qara yallı atın tərkinə qaldıranda az qala ölüb qurtaran atasına zillədi. Atası nəzərlərini qaçırdı. His çəkmiş barmaqları ilə motosikletin sükanındaki «Allah, Məhəmməd, ya Əli» sözlərini sığalladı. Özü üçün yox, gündə neçə dəfə öz əli ilə ölümün qara ağızına atdığı balası üçün. Piçildədi:

- Qorxma.
- Qorxmuram.

Yalan dedi. O bu yalanı hər gün deyirdi. Atasına kömək olmaq üçün. Yataqdakı anasını, körpə bacısını yaşatmaq üçün. Yenə də dedi. Sonra üreyində hər dəfə yalvardığı mühərrikə yenə yalvardı: «Möhkəm ol! Dayanma! Yaxşıımı?!». Bu dəmir atın dəmir ürəkli mühərriki də heç vaxt bu qızçıqazın sözündə çıxmamışdı. İşləmişdi. Bu ölüm dairəsinin dolam-dolam dolandığı sinəsini yara-yara irəlilətmişdi dəmir atı.

İndi heç kəs danışmındı. Mülahizələri bölüşmək vaxtı deyildi. Hami cibinin halal pulunu verib, bu tükürpərdici səhnəyə baxdığı üçün özünü üreyində danlayırdı. Yarıdan çıxıb gedənlər bu körpə qızın həyatın ölüm adlı zirvəsindən aşağı boylandığını görməmək üçün getmişdilər. Qalanlar isə canını dışinə tutub, çəkdikləri xərci batırmamaq üçün baxanlar idi.

Motosikletin növbəti gurultusu eşidildi. Dairə boyu əvvəlcə yavaş-yavaş, sonra isə sürətini artıraraq irəliləməyə başladı. Uğultu qulaqları deşdi. Dəmir at üzüyuxarı şığıdı. Şığıdı... Və hamının gözü qarşısında dəmir tordan qıgilcimlər çıxmaga başladı. Kənarları taxta ilə dövrələnmiş dairə çalxalandı, səs divarlara dəyə-dəyə yuxarı milləndi. Baxanlar dəhşət içində kənara sıçradı. Amma hər kəs gözünü bu dəmir atı divarlara dirmaşdırın atanın qoynuna sığınmış qızçıqazdan çəkməməyə çalışdı. Onun rənginin necə ağırdığını bu iti sürətin yürüşündə görmək olmasa da, hamı ona necə çətin olduğunu özü üçün yəqin etdi. Amma yaxınlaşmaqda olan faciəni bütün diqqətini toplayıb bu dəmir atı idarə edən atadan yaxşı anlayanmadı. O, köksünə sığınan körpəsinin çabalayan ürəyini həmişə hiss etmişdi. Sürəti nə qədər hay-küy qaldırsa da. Bəs indi?... Ağlına gələn fikirdən bağrı yarıldı. Bəlkə daha qorxmur, hə? Həyəcanlı olsa, ürəyi bərk döyüner. Əvvəlki kimi. Bəlkə... Nə bəlkə?! O necə düşünə bilərdi belə şeyi. Öz balası haqqında. Özü-özündən utandı. Özü-özündən... Düşünməməyə çalışdı. Bacarmadı. Sinəsinə sığınmış varlığın cansız olduğunu fikirləşməmək üçün. Nəyə desən razılaşardı. Gözlərini yumdu. Ona elə gəldi ki, aça o körpə bədəndən çıxıb ildirim sürətiylə səmalara uçan ruhu görəcək. Bu cəhənnəmdən qurtardığı üçün sevinən ruhu...

Sonra nə oldu, daha bilmədi. Onu yalnız bu ölüm quysunun üstündəkiler bildilər. Dairənin divarlarından qopub başı üstə gələn dəmir at tikə-tikə oldu. Amma bu mühərrinin günahı deyildi. O verdiyi sözü yerinə yetirmişdi...

BƏYAZ ƏLLƏRİN NAĞILI

O, ancaq burada dilənirdi. Bütün günü balaca, ariq əlini irəli uzadıb, böyük, çoxmərtəbəli binannın küncündə dayanar, yorulanda əlini yanına salsa da, gəlib-gedənə gözləri ilə yalvarardı.

Üzü danlansa da, qovulsa da buranı heç vaxt tərk etmirdi. Elə bilmeyin ki, bu boyda izdihamlı şəhərdə ona dilənməyə yer qəhət idi. Yox, bu belə deyil. Əksinə, bura o qədər də «bərəkətli» yer deyildi. Amma o buradan heç yerə gedə bilmirdi. Elə dayandığı künçdəcə boynunu burub binaya tərəf gələn enli asfalt yola baxar, baxardı... Heç kəsin bu balaja qızdan xəbəri olmazdı, daha doğrusu, o heç kimi maraqlandırmazdı. Hərdən:

- Nə sırtıq uşaqdır...
- Bunların əlindən küçəyə çıxməq olmur ki,..

Və yaxud da:

- Ay bala, vallah mən səndən də pis gündəyəm.
- Nəyim var ki, sənə də verim.

Daha nələr, nələr eşidərdi. Amma bu insanlar haradan biləydi lə ki, ondan olsa günərlə ac qalar, amma o hisli-paslı, dar evlərindən çıxıb dilənməyə getməzdii. Amma iki elə səbəb var ki, onların ucbatından o bunu etməyə məcburdur. Bir hər gecə sərxiş atasına verdiyi hesabat, bir də ki...

- Deyəsən, gelir. Yox, o deyil ki. Lap ürəyim əsdi.

Hə, bir də ki, hər gün bircə dəfə üzünü gördüyü, təsəvvüründə çoxdan rəhmətə getmiş anasına bənzətdiyi gözəl bir qadın. Siz onun anasını görməmisiniz. Görsəniz deyərdiniz:

- İnsan insana necə də oxşayarmış. Elə bil rəhmətlik Güzarla bir almadır, yarı bölüblər.

Axi, heç o özü də anasını görmeyib. Amma o da belə düşünür. Onun anası da belə gülümsünürmüş nə vaxtsa. Ola bilsin ki, anasının heç vaxt belə paltarları olmayıb,

amma olsayıdı, mütləq ona yaraşardı. Nə isə... Deyəsən, gəlir axı!

Qadın binanın öündəki dayanacaqda avtobusdan düşdü. Ağır-ağır gəlirdi. Elə bil özünü yaxşı hiss eləmirdi.

Əli bir tərəfə açılan, gözləri isə tamam başqa səmtə baxan qızçıqaz titrədi:

- Görəsən, nə olub ona?! – Yanıldığını düşünməyə çalışdı. Amma yox. – Çox çətinliklə yeriyr. Aman Allah, sən özün ona kömək ol.

Qadın artıq onun yanındaydı. Adəti üzrə üzünü künçdə dayanmış qızı çevirib gülümsəmək istədi. Bacarmadı. Səndələdi...

Qızçıqazın irəli uzanmış əli titrədi. Gözləri doldu. Yaxınlaşış qadının qoluna girmək istədi. Yaşla dolu gözlərini ona zillədi. Bir addım atdı. Amma yaxınlaşmağa cəsərət etmədi. «Bu əllərlə tutacağam onun ağappaq qollarından?! Kirlənər. Amma nə kömək eləyərdim ona»...

Qadın ona baxdı:

- Qızım, kömək elə. Nə isə ürəyim narahatdır. Qaldır çantamı yuxarı.

Qız duruxdu. Dörd ilə yaxındı ki, bu künçdə dururdu. Birinci dəfəydi ki, kimsə ona insan kimi müraciət edirdi.

- Ver götürüm, an...xala.

Yaxşı ki, çəşib «ana» demədi. Yoxsa bunu ömrü boyu özünə bağışlamayacaqdı.

Qalxdılar.

- Yeni dilənçi uşağa da kimsə çanta etibar eləyər?! – deyə düşündü öz-özünə.

Qadın qapını açdı:

- Gəl içəri.
- Yox, gedirəm.

Ağ əllər onun saçlarını siğalladı. Bütün vücudu titrədi. Sığal görməmişdi, axı. Bəlkə də indi onu döysəyidilər, belə həyəcanlanmazdı. Çünkü, çox döyülmüşdü. Amma

nə vaxtsa bəyaz, bəmbəyaz əllərlə başının sıgallanacağını heç aqlına da gətirməzdi.

Dönüb aşağı düşdü. Arxasınca deyilən sözlər qulağına çatdı:

- Kaş, sənin kimi bir balam olaydı!

İşə bax. Yəni məni də kimse arzulayarmış. Qulaqları uğuldayırdı. Qaçmağa başladı. Gözü heç nəyi görmürdü, heç nəyi. Binanın qarşısındaki enli asfalt yolu keçdi. Yox, əslində keçə bilmədi...

Hay-küy düşdü. Kimse qışqırırdı. Qulaqlarındaki uğultu artmışdı. İndi həm də başı bərk ağrıyırdı. Düşdüyü asfalt səkidən başını qaldırmaq istədi, bacarmadı.

- Ölüb, görəsən?

- Nə bilim.

- Tez həkimə çatdırmaq lazımdır.

Sonra nə olduğundan daha xəbəri olmadı. Gözlərini açanda ilk gördüyü üstündəki ağ mələfə oldu. Deməli, bu onun yatağı deyildi. İlk aqlına gələn yatdığı bu özgə, aqlığına adət eləmədiyi yataqdan qaçmaq oldu. Tərpənmək istədi. Başı ağırlaşmışdı elə bil. Tərpədə bilmədi. Göz qapaqlarını ağır-agır qaldırdı. Birdən canına dünən ömründə birinci dəfə hiss etdiyi isti bir nəvazişin iliq hərarəti yayıldı. Bu o, idi. Həmin bəyaz əllər yenə də saçlarını sıgallayırdılar.

Gözleri doldu. Göz qapaqları bu kədərin ağırlığını özündə saxlaya bilmədi. Göz yaşları ağırlaşdı. Bir-birini qovan büllur damcılar qara kipriklərini yarıb yanağı aşağı süzüldü...

GÖRƏSƏN, İTLƏR DƏ AĞLAYIR?!

- Şümşad nənə, ay Şümşad nənə!

Cavab verən olmadı. Sərçə bir də çağırıldı:

- Şümşad nənə, ay Şümşad nənə!

Hay gəlmədi. Sərçə yaxşı bilirdi ki, neçə dəfə çağırısa da cavab almayıacaqdı. Axı, çağırıldığı qarşı heç nə eşitmirdi. Amma Sərçə də çağırılmamış artırmaya qalxmağa cəsarət eləməzdi.

Üzü yuxarı boylandı. Ariq ayaqlarını çürüyüb qaralmış taxta pilləkənlərə yavaşca basa-basa yuxarı qalxdı. Artırmada balaca uşaq boyda, beli bükülmüş qarşı oturmuşdu.

- Şümşad nənə, mən gəldim.

- Yaxşı elədin, Xanım bala. Gəl otur.

Onu təkcə bu qarşı öz adı ilə çağırardı.

- Qəşəng adın var. Xanım! Qoyma sənə Sərçə desinlər, - deyərdi.

Amma Sərçənin əlindən bir şey gəlməzdi ki. Çünkü, çoxları onun əsil adını belə bilmirdilər.

Eynən Şümşad nənə kimi bardaş qurub oturdu. Gözlərini qarının həvəngdəstədə nə isə döyən qupquru, damarları çıxmış əline zillədi. Haradansa damcılar düşdü bu əllərin üstünə. Damcılar daşa dəymmiş kimi çırtladi. Ətrafa səpələndi. Sərçə gözlərini qaldırdı. Baxışlarını qarının qırışlardan susuz torpaq kimi çat-çat olmuş sifətinə zillədi. Çatlar parıldayırdı.

Ağlayırdı. Sərçə kədərləndi. Ətrafa baxdı. Hər dəfə Şümşad nənənin suyu sovrulmuş dəyirmana bənzəyən

səssiz-küysüz evinə gələndə dərixdədi. Bu lal divarlar arasında yaşayan qarının halına acıyardı:

- Xanım, sənə bir sözüm var.
- Nədir, Şümşad nənə?
- Xanım, balamsan. Özün bilirsən ki, qulaqlarım tamam batıb. Yanımda top atsalar da eşitmərəm. O qudurmuşlar kəndə girəndə xəbərim olmayıcaq. Məni qoyub getmə...

Səsi əsdi. Boğazı tixandı. Qırışlar yenidən parıldadı.

Sərçə heykəl kimi lal-dinməz durub baxırdı. Öz-özünə: «Gör kimə ağız açır. Gör ümidi nə qədər kəsilib ki...».

Gözlərinin qarşısından tanış və dəhşətli kadrlar keçdi; çöllərə səpələnmiş qoca, uşaq meyitləri. Daşa dönmüş meyitlərin üstündə hönkür-hönkür ağlayan videooperator, Titrəyən kamerası...

Qarının səsi onu qısa həyatının ən qorxunc xəyallarından ayırdı:

- Ölüm gözəl şeydir. Amma rahat ölüm.
- Sərçə gözlərində sonuncu ümid qığılçımları ölüziyən qariya baxdı. Öz-özünə:
- Yox, qoymaram sönsün onun sonuncu ümidi, – dedi. Qətiyyətlə:
- Qorxma, nənə, səni qoyub heç yerə getməyəcəyəm.

Dedi, amma dediyi sözü yerinə yetirə biləcəyinə özü də inanmadı. Kiçik, zərif əlini, qupquru, damar-damar əlin üstünə qoydu:

- Mütləq, mütləq aparacağam.

Qarı gülümsədi. Parıldayan cığırlar işıqlandı. Bənizindəki kölgə çekildi.

Sərçə hoppana-hoppana çürümüş, taxta pilləkənlərdən endi. Daha yixılacağından da ehtiyat etmədi...

Bu gün o, erkəndən oyanmışdı. Hamı yuxuda idi. Sərçə isə qonşunun itinin səsinə durmuşdu. Masanın altındaki çörək teştiini çəkdi. Üstündəki dəstərxanı qaldırıb bir parça çörək kəsdi, aşağı yüyürdü. İt çörəyi havada qapdı:

— Yazıq. Bənövşəyə nə deyim elə. Heç olmasa gedəndə bu heyvanı zəncirdən açıb buraxayıdı. İndi ona kim yaxın düşə bilər ki...

İtə baxdı. Çörəyi yeyib qurtarmışdı. Yazıq-yazıq ona baxırdı. Sərçəyə elə gəldi ki, onun qapqara gözləri yaşarib. Sonra öz-özünə:

- İtlər də ağlayır?! – sualını verdi. Daha onun gözlərinə baxa bilmədi. Dönüb eyvana tərəf getdi. Eşitdiyi qəfil gurultudan qulaqları uguldadı. Yerindəcə dondu. Qonşu evin divarı gurultu ilə töküldü.

Anası və bacıları eyvana atıldılar. Gurultu kəsilmirdi. Sərçənin başının üstündə viyiltiylə güllələr keçirdi. Bacıları çığırışındı. O da qışqırmaq istəyirdi. Səsi çıxmirdi:

- Kəndə giriblər. Ay camaat, ermənilər kəndə giriblər.

Anası hazır qoysu bağılaması götürüb maşına atdı. Dəhşət içində qaçısan uşaqları içəri yiğdi. Babası ağır bədənini güclə gətirib sükanın arxasına salmışdı. Atası cəbhəyə gedən gündən maşını o, sürürdü.

Sərçə maşına sari getdi. Oturmaq istədi. Bacarmadı. Qulaqlarında: «Ölüm yaxşı şeydir. Rahat ölüm...» səsləndi, gözlərinin önündə buza dönmüş meyitlər və hönkürən videooperator canlandı...

Qaça-qaća kənd yoluna çıxdı. Anasının səsi gurultuya qarışdı:

- Sərçə, Sərçə, hara, ay bala?! Sərçə, qayıt!!!

TƏCRÜBƏ PALATASI

Çürümüş pilləkənləri necə çıxdı xəbəri olmadı. Artırmada heç kim yox idi. Ağlından keçən fikirdən dəhşətə gəldi:

- Yatıb!!!

Kiçik yumruqlarını pəncərəyə döydü:

- Dur, Şümşad nənə, dur! Dur, nənə, dur. Giriblər. Kəndə giriblər.

Xeyri olmadı. Qarı tərpənmirdi. Ölü kimi uzanmışdı.

...Yenə buza dönmüş meytılər, yenə boğuq hönkürtü... Əsdi. Pilləkənlərə tərəf atıldı. Bir pilləkən düşdü. Dayandı:

- Rahat ölüm yaxşı şeydir. Rahat ölüm.

Döndü. İlk gözünə dəyən pəncərənin qarşısındaki həvəngdəstə oldu. Həvəngin dəstəsini götürüb şüşəyə çırpdı. Onun tamam tökülməsini gözləyə bilmədi. İçəri atıldı:

- Dur, nənə, dur. Dur, nənə, - deyib qarını silkələdi.

Qarı dik atıldı:

- Gəlmisən, Xanım bala?! Gəlmisən...

Sərçə verdiyi sözü yerinə yetirmişdi. Bu sözün doğruluğuna inanmasa da belə. Qarı da arzusuna çatmışdı. Nə vaxtsa ölücəkdi, amma rahat ölümlə...

Arxasınca boşalmış yurd yeri baxan bir maşın şütüyürdü kənd yoluyla. Bu maşında bir uşaq hönkürdü, zəncirdə qalmış qonşu itdən ötəri.

Üstündən illər keçəcək. Hönkürtüsü içində hopmuş qız böyüyəcək. Amma onu ömür boyu yaşıla dolmuş qonşu itin gözleri təqib edəcək. Elə hey fikirləşəcək:

- Görəsən itlər də ağlayı?!

Onun uğursuzluqları çoxdan başlamışdı. Lap çoxdan. O gündən ki, onun artıq iyibilmə qabiliyyətinin itdiyini yeqin etmişdilər. O vaxtdan gözdən düşmüş, təqaüdə çıxarılmışdı. Sonra ona olan hörmət zəifləmiş, zəifləmiş... və günlərin birində tamam itmişdi. Elə həmin gündən də o, yurdsuz-yuvasız qalmağın nə demək olduğunu anlamış, bir xeyli əvvəlki gördüyü günlərin təsirindən çıxıb, həyatın qarşısında boyun əymək istəməsə də, sonra o buna məcbur olmuşdu. Əvvəl-əvvəl zibil qablarının yanında tapıldığı çörək tikəsini hamidan gizlincə götürsə də, sonralar bütün bunlara adət eləmiş, həyatın sərt üzünü görənlərin axınına qoşulmuş, amma bir şeyə görə özünü heç bağışlamamışdı. Nəyə görə... İnsanlara xidmətə ömrünün ən gözəl illərini sərf etdiyinə, cavanlığında qocalığı üçün gün qazana bilmədiyinə görə...

Axırı da bu idi. Cərrahiyə stolu. Onu buraya küçədən tutub gətirmişdilər. Özü də ağlına siğsdıra bilmədiyi ucuz qiymətə satmışdılər. Cəmi on min manata. Sonra da insanlar onu özləri üçün təcrübə obyektinə çevirmiş, qarnını çərtib oraya ürəkləri istədiyi mikrobu buraxmışdılər. İndi də o mikrobynın yaratdığı xəstəliyi saqlamlaq üçün fikirləşdikləri cəfəngiyəti onun qarnına yeridib gözləyəcəkdilər. Bəlkə də o öləcəkdi. Onlar ki, yox. Ölən o olacaqdı. İllərlə ANA dedikləri (amma ürəyində o, həmişə fikirləşmişdi ki, bu insanların ən böyük yalanlarından biridir) Vətənin sərhədini qoruyan, bu sərhədin ələnmiş yumpyumşaq torpağına bir quş ayağının izi belə düşməyə imkan verməyən fədakar canlı.

...Qızdırımdan gözlərindən və ağızından elə bil od püskürdü. Huşa gedən kimi, sərhəd boyu qaçıır, dağ boyda bir pəzəvəngi yerə sərir... Yenidən, yenidən:

- Əla, Cəsur, əla. Gözəl itsən. Sən olmasan, nə edərdik görəsən?

Sonra yenə əli avtomatlı birinin silahından açılmış güllələr... Sonra nə bilim nələr, nələr...

İndi isə təcrübə dovşanı olmuşdu. Gözlerindən qızılıbağan həmin o Cəsur. O bihuşedici hava verən qəribə qapağı onun ağızına qoyub uyutmasayırlar, yəqin ki, nə qədər qoca və gücsüz olduğuna baxmayaraq, bu həkim deyilən caniləri didər, param-parça edərdi...

Amma... o, qapağın təsirindən göylərin yeddinci qatına qalxmış və bu qatda da gördüyü əcaib-qəraib insanlar olmuşdu... Yanaqlarından piy axan, qarnı şişib partlamağa qədər gələn birinin qəhqəhəsi dalğa-dalğa yayılır, söylədiyi sözler onun alışib yanan bədənini süngü kimi deşib keçirdi:

— Məndən ötrü kəsiblər səni. Məndən ötrü. Mənim bu yekə qarnımı saqlamış üçün. Məndən ötrü... məndən...

Sonra əlindəki araq dolu qədəhi qarnına boşaldıb, qəribə tərzdə oynamaya başlayan eybəcər...

Bu qalxdığı yeddinci qatı da zəbt etmiş bu qəribə insanların əlindən hara qaçın axtı?! Sıra-sıra, ariq, kök, ortabab, sarı, qara, qırmızı, ağıllı, ağılsız, sərsəm, uzun, gödək kəslər irişə-irişə ötür. Hər ötən bir sözlə yaralayır, incidirdi. Ümumiyyətlə, o həmişə fikirləşmişdi ki, bu insanlar topsuz-tüfəngsiz, adı sözlərlə necə böyük yaralar vura bilirlər? Və həmişə də düşünmüştü ki, bu elə onların insan olduğundan irəli gəlir. İnsan... Gülümsündü. Kinayə ilə. Yeddinci qatda da onu rahat buraxmayan insanların iyrənc sıfətlərinə baxıb gülümsündü... Bunu cərrahiyə stolunun başına yığışıb, onun irinləmiş bağırsaqlarını nə isə qəribə bir torbaya yığıb, bu torbanı onun bədənində saxlamaq niyyətində olan təcrübəbazlar da gördü. Hamısı bu qəribə təbəssümün qarşısında dondu. Cərrah biçaqları, iynələr hərəketsiz qaldı. İnsanlığa meydan oxuyan bu təbəssüm od tutub yanan göz qapaqlarının arasından süzülən damcılara bəzəndi. Sonra onun fəaliyyətini göstəren cihazların əqrəbləri durdu. Sonra sonuncu təbəssüm dondu. İtmədi. O, insanlara etməyə hazırlaşlığı sonuncu yaxşılıq üçün özündə güc tapmadı. Buna göylərin yeddinci qatına qalxmış insanlar mane oldu... Öz iyrənc qəhqəhələri ilə...

ÜZÜ QARANLIĞA...

Ətraf param-parça olub töküldü. Oğum-oğum oğulurdu. Ətraf səsdən boğulurdu. Sanki qayalar paralanırırdı. Çığır-açıqırı, hər parçasını bir tərəfə tullaya-tullaya. Göyün sinəsi cızıq-cızıq idi. Mərmilərin rəqs edən işığı sevinirdi elə bil. Mən güclüyəm, mən güclüyəm, - deyib özündən balacanı döyən uşaq kimi öyünlürdü mərmilər...

O, həmişə ətrafdakılara qəribə uşaq təsiri bağışlamışdı. Bapbalaca vücudu yan-yörəsindəkiləri qorxutmuşdu elə bil. Qorxmuşdular ondan. Demişdilər ki, onun başı ya haminkindən yaxşı işləyir, ya da... Elə indi də o hamı elədiyini eləmirdi. Öyünlən mərmilərin odlu nəfəsindən gələn dəhşətdən vahimə içində qaçısan uşaqlara baxıb, sıxıldığı künçə daha bərk sıxlırdı. Nə gözündə bir damla yaş var idi, nə də qaçmaq həvəsi. Bircə arzusu var idi. Onu da yerinə yetirmək müşkül məsələydi. Qollarını açıb evlərini qucaqlamaq istəyirdi... Əməlli-başlı qucaqlamaq. Yazıçı gəlirdi evlərinə... Nə dəhşətlə qaçısan bacı-qardaşlarına, nə də həyəcandan saçları açılıb kürəyinə səpilmiş anasına acıydı. Gözlərini məchul bir nöqtəyə zilləyib sürətlə vuran gicgahlarının arasında çabalayan bir fikri vuruşdururdu ürəyində: “Onlara nə var ki, qaçacaqlar... Amma ev yaziq... Qaça bilməyəcək”.

Ona elə gəlirdi ki, evləri qorxur. Kimsəsizlikdən, tənhalıqdan. Ona elə gəlirdi ki, qışlığı bu zirzəmidən çıxıb qalaq-qalaq bağlamalar yüksəlmış yüksələşmənin insanla dolu sinəsinə özünü atan kimi ev ağlayacaq... Düzdür göz yaşını heç kəs görməyəcək. Divarlar udacaq

onları. Çünkü qüruruna sığışdırılmayacaq. Amma ağlayacaq, mütləq ağlayacaq. Sonra isə... Sonra isə dağılacaq. Ən özündəndeyən mərminin biri onu kimsəsiz görüb içində gecələməyi qərara alacaq. Düz ortasında. Tutaq ki, lap onun çarpayısı yerləşən yerdə. Bəlkə də elə onun çarpayısında... Nə bilmək olar. Düşündükcə gicgahları daha bərk vururdu. Düşündükcə kəndin dağılmış evləri bir-bir gözü önündən keçirdi. Ancaq evlər dağılmışdı. Heç birində bircə kəsin də burnu qanamamışdı. Bircə nəfərin də... Çünkü, onlar o yaziq evləri atıb getmişdilər. Çünkü, o yaziq evlərdə heç kəs gecələməmişdi... Əgər o evlərin bircəciyində bircə uşaq olsayıb belə ondan qorxardı mərmilər... Mütləq qorxardı... Hər halda, o, belə düşünürdü. Gözləri məchul nöqtəyə zillənmiş həmin o qəribə uşaq...

- Ay bala, görün Səməd haradadır. Axtarın onu... Otaqların qapılarını amansızcasına divarların qorxmuş üzünə çırpın anası qışqırırdı... Hara girib yenə də. Hara...

Yük maşınını yiğilanlar hansısa bir gicbəsərdən ötrü düşmən gülləsinə gəlmək fikrində deyildilər.

- Ay qız, tez elə. Yəqin çoxdan qaçıb aradan çıxb. Bu guppaguppa uşaq dözer.

- O dözer... O uşaq deyil. Cindir, şeytandır nədir bilmirəm.

- Səməd, Səməd. Çix oğlum. Səməd... Sənə qurban olum... Səməd.

Yük maşını mərmilərdən pis uguldadı:

- Biz getdik. Sür görek, sür. Bir belə uşağı-böyüyü bir inadkara qurban verməyəcəyik ki...

Zirzəmiyə işiq düşdü. Tapmışdı onu anası.

- Dur, balam mənim. Dur... Tez elə... İndi bir şey olar,

yenə də günahkar sən olarsan... Gedək... Gələcəyik. Mütləq qayıdacayıq. Bircə günlüyü, mənim balam... Bircə günlüyü...

Anasının saçları onun üz-gözünü yalayırdı. Yamyəş idilər. Ya özləri ağlamışdı, ya da gözlərindən axan yağışın selində cimmişdilər...

- Dur, tez elə...

Səməd durdu. Anası onu sinəsinə elə sıxmışdı ki, bu hərarətdən qopmaq istəmədi. Bir də ki, anasından keçə bilmədi...

...Maşın içindəki yükün ağırlığından tövşüyə-tövşüyə özünü çekib kənddən çıxardı. Səməd öz-özünə düşündü: "O da qaçır. İçindəkiləri bəhanə edib qaçır... Mən onun yerinə olsayıdım..."

Sonra elə o qaçan yük maşınının içində, qaçan insanların arasında... Səməd yaziq evlərini xatırlaya-xatırlaya hamidan ayrılib bir künce qıṣıldı. Ta o vaxta qədər ki, tövşüyə-tövşüyə özünü kənddən-kəndə atan yük maşınının adamla və dəhşətlə dolu qoynunda bir vəlvələ düşdü:

- Nə olub, ay bala...

- Ölürəm... Sancılanmışam.

- Özünü ələ al.

- Bacarmıram...

Bunları deyən bayaqdan qarnını qucub oturan gəlin idi...

Doğrudan da, bacarmadı. Özündən asılı deyildi ki...

- Neçə aylıqdır ay bala?

- Dörd...

- Başına xeyir. Qorxdun nədir?..

- Oy... Bilmirəm-bilmirəm... Ay ana...

Yük maşını dayandı. Əslində nəfəs almağa yox. Ondan olsaydı elə tövşüyə-tövşüyə gedərdi... Təki... Amma mümkün olmadı... Doqquz ayı başa vurmağa qədər dözməyən birisi saxladı onu... Düz dörd ayında... Fikirləşib belə qərar vermişdi... O da getmək istəmədi... Elə burada qalacaqdı... Şəhid kimi... Gülməyin... Əlbettə şəhid kimi. Sonra ayaq saxlamış yük maşınının böyür-başına arvadlar tökülüdürlər. Nə yaxşı ki, qaranlıq idi... O qaranlığın qoynunda bir gəlin inildədi... və bir çəğə doğuldu. Səssiz-səmirsiz. Kimsə yük maşınınını yoldan eləyən bu səbirsizi sızan işığa tutdu. Piçıldadı:

- Hayif, oğlan imiş... Bunu Səməd də eşitdi... Və gözünü bəbəkləri bərələn gəlinin gözlərinə zillədi. Bəbəklər doldu. Damçıları kirpik çəpərini hoppanıb aşdılar. Əzabla naxışlanmış yanaqlarından yumalana-yumalana üzü aşağı süzüldülər. Onu qoymadılar ilkinə baxsın... Şəhid olan ilkinə...

Elə oradaca, nigaran-nigaran bu işin sonunu gözləyən yük maşınının yanındaca əl boyda bir qəbir qazıldı... Və o əl boyda qəbirdə bir qəhrəman dəfn olundu... Bu yerlərdən getmək istəməyən bir qəhrəman...

Sonra hamı bircə-bircə həmin o yük maşınının tərkinə hoppandı... Bir nəfərdən başqa... Təkcə Səməd üzü qaranlığa cumdu... Gecənin qoynunu yara-yara o yaziq dediyi evlərinə sarı üz tutdu... Bunu heç kəs bilmədi. İlkini itirmiş gəlinin hayına qalan anası belə... Cox sonra biləcəklər. Onda gec olacaqdı... Gec...

ARZUNUN BİR ADDIMLIĞINDA

Ölümün gəlib boğazına tixandığı anda ilk ağlına gələn o, oldu. Ölüm onu silkələdi... Qəfil gəldiyindən məmənun halda onun qoca, heysiz, solğun vücudunu var gücү ilə silkələdi. Nəfəsini boğazından ayırb almaq istədi. Lakin qəlbində 13 illik arzu gəzdirən qocaya belə asanlıqla qalib gəlməyin mümkün olmadığını görüb, bir anlığa öz gücünə ümidiyi itirdi. Boğazda yerini möhkəmlətdi. Qoca xırıldadı... Damarları çıxmış əlini 13 illik arzusuna doğru uzatdı. Ona elə gəldi ki, əli ilə döş cibinin arasında bütün həyatı uzunu getdiyi yoldan uzun bir yol var. Ona elə gəldi ki, əli bu yolu qət edə bilməyəcək. Bir yandan da yavaşmış ölüm yenidən hücumu keçdi. Canı boğazının gücsüz damarları ilə ağızına doğru süründü. Ağızından çıxmamaq çalışdı. Qoca... İndiyə kimi heç vaxt, heç kimə yalvarmamış qoca ölümə yalvardı: "Dayan! Bircə dəqiqə dayan. Bəlkə götürə bildim onu... Xahiş edirəm!"

Ölüm qəhqəhə çəkdi. İrəli doğru şütdü. Qoca dişlərini bir-birinə sıxdı. Onun ağızından çıxmamasına imkan vermədi. Sonra əlini döş cibinə çatdırmağa çalışdı. Yol uzandı, Ölüm çabaladı... Özünü qocanın sırası seyrəlmüş dişlərinə çırıp bayır çıxmaga can atdı. Qoca bir də son gücünü topladı. Arzusuna doğru uzanmış əlini cibinə çatdırmağa çalışdı. Yol uzun, vədə tamam kimi gəldi ona. Dərinliyi ömründən də uzun gözlərindən atılan damcılar susuz torpağa düşmüş kimi qırışların arasında görünməz oldular. Sonra dişlərinə çırıplınl ölümün acı soyuğundan əsən vücutu titrədi... Başı son arzusuna yetişməyə qarışmış qoca başqa heç nə görmədi. Gözünün qarşısından kinolenti kimi keçən uşaqlığı, gəncliyi belə onu məqsədindən yayındırı bilmədi. Başı qarışsa gec olacaqdi. Ölümə həyat arasında cəmi bir göz qırpmı qalmışdı. Qarşida isə bir ömür qədər uzun görünən əli ilə qət etməli olduğu məsafə dururdu.Kino davam edirdi... Doğma cəmənlərin şəhinə

bulaşmış ayaqları... Ayaqlarının altında yenə O... Düz 13 ildən bəri cibində gəzdirdiyi arzu... "Yox... sən bunu etməzsən... Nə olar ölüm olanda. Möhlət ver. Çatıram... Çatıram..." Keçinəndə artıq əlində idi... Açıq əlinin ortasında. Ətrafda vurnuxanlar onun açıq ovcundan diyirlənən selofan torbacığa məhəl belə qoymadılar.

- Götürün.

- Kimdir görəsən?!

Kimsə yiğilanları yarib irəli keçdi. Kimsə onun açıq gözlərini əli ilə sığadı.

- Ədil müəllimdir...

Sonra elə bil yerdən bir dağ götürdülər. Hərə bir tərəfindən yapışdı:

- Evinə çatdırmaq lazımdır.

- Ehtiyatlı olun.

- Daha ehtiyatdan keçib.

Ayaqlar hərəkətə gəldi. Onların altında qalan 13 illik arzunun, namnazik canı tab gətirmədi. İçindəki qapqara arzu əllerin üstündə gedən qocanın dalınca çıçırdı. Səsini bütün cansızlar eşitdi. Canlıların yenə də heç nədən xəbəri olmadı. Səmada narahat ruhun gözlərindən ələnən leysan qocanın son arzusunu əritdi. Ruh haray çəkdi. Şimşek göyü paraladı. Buludlar toqquşdu. Buludların qoynundan tökülmüşən ruhlar kömək etmək istədilər. Alınmadı. Gedən ayaqların hansınasa ilişib sürünən selofan torbanın küncündə qalmış son arzu ətrafa səpələndi. Yağışda əridi. Bütün göy üzünü hayqırıtları götürmiş ruhların gözü qarşısındaca yox oldu... Ey insanlar, eşidirsiniz, yox oldu. Qocanın ovcunun içinde olan ən ali arzusu.

Cənaze yerdən götürüləndə qocaya sədaqət və qayğı dolu bir həyat bağışlamış qadın özünə gəldi:

- Dayanın. Durun. Sonra sığındıqları binanın vəhşi qaranlıq və kədər dolu dəhlizi ilə yürüdü. Otağı əlek-vələk elədi.

Siyirmələri çəkdi. Paltarları yerə tökdü:

- Haradadır... Yoxdur... piçıldadı, - yoxdur...

Sonra qəfil durdu. - Lap dəli olmuşam. Üstündə gəzdirirdi. Pencəyinin cibində, - deyib kədər dolu dəhlizlə gəldiyi yolu geri qayıtdı: - Hanı? Ay bala... Pencəyini hara qoymusunuz?

Cənazənin ləngiməyindən qəzəblənmiş molla qarı eşitsin deyə avazla:

- Allahu əkbər, - dedi.

- Yox, dayanın. Aparmayın. Cibindəydi... - Əsəbi halda qocanın bir-birinə bükülmüş paltarlarını töküşdürüdü. Pencəyi tapıb, döş cibinə əlini apardı: - Hanı? Həmişə burada olurdu...

Sonra dəli bir qiyə çəkdi:

- Yoxdur.

Molla əlinin işarəsi ilə: - Qaldırın, - dedi.

Qarı hönkürdü:

- Aparmayın.

Sonra pencəyin ciblərini bir də gəzdi:

- Bax burada idi. Çıxanda həyətimizdən götürmüştü. Bir ovuc torpaq.

Cənazə hərəkətə gəldi.

Qarı ağır-ağır gedən cənazənin ardınca süründü. Dizindizin... Son arzusuna qovuşa bilməyen doğmasının getdiyi yolları göz yaşları ilə yudu. Səsi üzü dağların sərt sinəsi kimi bumbuz torpağa çırılıb çilik-çilik oldu. Qırıqları ətrafa səpələndi.

- Getmə, getmə, - dedi. - Tapacağam onu, mütləq tapacağam.

HEMİNQUEY NİYƏ BELƏ EDİB

Bu kənd elə o kənd idi. Günəşi elə həmin yerdən çıxb, həmin yerdə də qürub edirdi. Ayı qapqara sinəsində asılır, ulduzları həmin qaranlığın fonunda sayışırıldılar. Bu kənd elə həmin o kənd idi. Bir ucu Qarqarın dəli sularının gurultusunda əriyən, hamarlaşan, bir ucu dağların kele-kötür sinəsinə dirənən. Göydən axan ulduz da onun qucağına düşər, yerdən qalxan quş da qoynundan havalanardı. Təkcə... Sinəsi üstündə gəzib dolaşanlar o adamlar deyildi. Tən ortasında, Cəlalin dükanı deyilən yerdə, az qala kök atıb torpağa yermiş qara daşının üstü boş qalmışdı. Bu yerə toplaşanların ən hörmətlisinin üstündə oturduğu daşın parıldayan qara üzündə kirəclənmiş toz çoxdandı onun insan nəfəsinə həsrətindən xəbər verirdi... “Dünən Qorbaçov mamlı-mataniyyan yenə getmişdi”, “Onun kişi boynunu yerə soxum”, “Ə, adamnan danışın, eşidək. Bir hovur dincimizi alaq”, “Mən Urusetdə olanda”. Özünü ağıllı göstərməyə çalışan kənd öndəgedənlərinin söhbətlərindən bir vaxtlar bezmiş kənd bu gün bu söhbətləri şərbət kimi içməyə hazırlı. Amma... Nə fayda. Bir yanı dağılıb yere tökülmüş kitabxananın içindən axnaşib səhifələrini küləklər çevirən kitablardan başqa danışmağa və danışdırmağa bir kimsə yox idi. Oxumağı da çoxdan öyrənmişdi. Günayla, Sadiqlə, Anarla, Mətanətlə... İndi durub hamisini sadalamağa da dəyməz. Hər birinci sinfin kendarına ayaq basanla höccələyib oxumağı öyrənən kənd, hər onuncu sinifə əlvida deyənlə attestat alardı. Nə yaxşı ki, o zamanlar açıq eyvanda dərs öyrənənlərin barmaqlarına dəyən xətkəş səslərindən yuxudan ayılıb, onların əyri-üyrü xətlə yazdıqları hərfləri nəzərdən keçirib. Nə yaxşı ki, bülbül cəhcəhi dirləməkdən, yağış nəgməsi eşitməkdən ayrılib hərf öyrənənlərə qulaq verib. Yoxsa indi mərmi dağıtmış kitabxananın ucuq divarları arasından tökülən kitablara

pənah apara bilməzdi. Bir körpə qığlıtısına, bir qız qəhəhəsinə həsrət kənd indi çox mətləblərdən haliydi. Damda yaşayan Karlsondan tutmuş, uzuncorab Peppiye kimi dünyadakı bütün dəcəllərin əməllərindən xəbərdar idi. Yaxşı bilirdi ki, Anna Karenina niyə özünü fəda edib və yaxud Kerri bacı nəhayətsiz Çikaqoda nə arayıb axtarırdı. Raskolnikov niyə qəribə idi, Peçorini nə bezdirmişdi. Tatyana Oneginə o məşhur məktubunda nə yazmışdı... Daha nələr, nələr. Mopassani oxuyanda gülümşəyərdi. Bağlarının qaranlıq kölgəsində piçıldاشanlar yadına düşərdi. “Dekameron”u oxuyanda qızarardı. Günəşi göyün üzündə odlu şara dönərdi. Təkcə bir mətləbi anlamazdı bu kənd. Təkcə bir kitabın adını görən kimi üzünü çevirərdi. Sonrasını oxumağa həvəs göstərməzdi. O, kitabın səhifələrini küləklər çevirəndə belə hiddətlənər, qapqara buludları ağlayar, çat-çat sinəsinə tökülən göz yaşlarını acgözlükle udardı. O, başa düşməzdi Heminqueyin onunla nə düşmənciliyi ola bilərdi. Axı bir parça sinəsinə hər ayaq basana mehr-məhəbbət göstərmış kəndin Heminquey adlı qonağı ömründə olmamışdı. Olsayıdı, yenə də düşünərdi ki, leysanına düşüb, dumanında azib-eləyib, ya da ki, yeməyi-içməyi könlünə yatmayıb və yaxud tüstüsü gözünü acışdırıb, alovu üzünü qarsıb. Amma olmayıb axı. Özü biləni olmayıb. Demərəm, bəlkə başqa ad altında gəlib, gedib. Nə isə... Bu kənd heç sevməzdı Heminqueyi. Yazdığı bircə əsərə görə. “Əlvida silah”. Sözə bax, söhbətə bax. Bu kitabı bütün kənd əhli oxuyub, nədir?! Əlinə silah alan da qoyub gedib, almayan da. Əlvida deyiblər silaha. Bircə Heminqueydi, nədi onun sözüyənən çeviriblər bu bəxti qaranı çəqqal-çuqqal yuvasına. Çəkilib, yox olublar. “Əlvida silah”... Görən bunu nə vaxt oxuyublar, haradan girəvə tapıblar? Yəni bu zəhriməri oxumayan bircə nəfər də qalmayıb? Ya da elə biri oxuyub. Sonra Cəlalin dükanının qabağında ağını qoyub Allah yoluna. Bu xəbər ildirim sürətilə evləri

dolaşır. Bir dəfə birinin zarafatla yaydığı xəbər kimi... O zaman bu kəndin bəxtəvər günləriydi. Əkindən-biçindən qayıdan hər kəs, əl-ayaq çöldən yiğışanda sobasını çartılı ilə yanıb, xoş ətir yayan palid yarması ilə doldurub, istidən xumarlama-xumarlama, sobanın üstündə bişib dizildayan sapsarı kəhrəba kimi heyvaların ləzzətli ətrini sinələrinə çəkə-çəkə "Baharın on yeddi ani" filminin hər seriyasını həsrətlə gözləyən kənd əhlinin içindən biri xəbərin yayılma süretini yoxlamaq məqsədilə səhər içi arvad-uşaqla dolu kənd avtobusunda ağızından belə bir söz qaçırtmışdı. "Bu gecəki seriyada Ştirlits öləcək". Bir-iki saata Ağdamın hay-küylü bazarından bazarlıq edib geri dönen elə həmin kişi qapını açan qızının həyəcanlı səsini eşitmişdi: "Ay ata, bu gecəki seriyada Ştirlits öləcək". Xəbər bu boyda kəndi iki saatə qarış-qarış gəzmüşdi. Üzü şəhərə gedən avtobusda deyilmiş xəbər.

Həmişə Heminquey haqqında düşünəndə kəndin yadına bu əhvalat düşürdü. Yoxsa kimiydi bu zalımı çıxmış Heminqueyi bircə-bircə oxuyan. "Əlvida silah". Görəsən, nə məqsədlə yazmışdı? Axi, o: «Əlvida silah» demişdi. Əlvida kənd-kəsək, əlvida doğma el-oba, əlvida qapqara meyvədən gözmuncuqlu böyürtkanlıqlar, lalədən qırmızı almalıqlar, günəşdən sarı heyvalıqlar deməmişdi ki... Əli də yetmirdi, ünү də çatmirdi. ...Bir başa salardı bu böyüyüünü, kiçiyini. Yığardı Cəlalin dükanının qabağına, deyərdi ay uşaq, qanı qanımızdan deyil, dini dinimizdən. İndi bir sözdü deyib də. Qaydın. Götürün silahları. Götürməsəniz iş getməyəcək. Elə yurdsuz - yuvasız qalacaqsınız. Götürün... Qulaq asmayın yada-yalağaya. Götürün...

BİR GECƏLİK ÇƏKİLİŞ

Divarları yarıyadək nəm çəkmış yarınzırzəmi otaqda dəhşətli bir kabus kimi su ilə doymuş hava dolaşırı. Bürküdən və rütubət qoxusundan nəfəs kəsilirdi. Otağın tavanına doğru daha da ağırlaşan havanı yara-yara o tərəf, bu tərəfə ləngərləyən biri var idi. Burnunun pərələrini geniş açıb hər nəfəs alanda tincixir, tövşüyürdü:

-Mən özüm cəhənnəmdən gəlmisəm. Cəhənnəmdən... Öh... Orada buradan daha yaxşıdır. Bunları cəhənnəmə göndərə bilsəm, böyük yaxşılıq eləmiş olaram. Böyük yaxşılıq... Ona elə gəlirdi ki, ciyərləri su ilə dolub. Elə bu saat, bu dəqiqli onlar yenicə udulmuş bir udum havadakı suyun təzyiqinə davam getirməyib partlayacaq, qan qarışq suyu ət-ətə yatanların ağarmış, puçur-puçur tərlə dolu bənizlərinə səpələyəcək. Yağ çəkilmiş kimi par-par parıldayan başı su dolu ciyərlərinin xırıltısına dözmür, ariq boynunun üstündə yellənirdi. Qopub, palçığa bulaşmış top kimi meyite benzeyən yuxuluların üstü ilə diyirlənmək, burnunun pərələrindən tökülen irinlə onların onsuz da sapsarı bənizlərini daha üfunətlili, yaşılaçalan və boğucu sarıya boyanmaq istəyirdi. Lakin təpəsi parıldayan bu basın içinde onun sahibinə bundan daha çox ləzzət verən mətləblər var idi. Səmasında uçduğu, havasına rütubət çökmüş bu otağın xırıltı və inilti dolu qoynunda bir-birinə dolaşmış ayaqları, havasızlıqdan dəyirman körüyü kimi aramsız qalxıb-enən sinələri seyr etmək bu baş üçün qopub onların üstü ilə diyirlənməkdən daha cəlbedici idi. Gördüyü mənzərə yağı kimi canına yayılır, işlənib didilmiş rezin kəmərə benzeyən qopuq-qopuq dodaqları əcaib şəkildə yanlara açılır, onların arxasından, sıra-sıra yönəmsiz, uzunlu-gödəkli, ağılı-qaralı dişləri görünür və eyni anda siniroynadıcı qəhqəhesi çölə axır, yatanların boynuna-boğazına çırplır, qırışib-bürüşmüş sinələrinin

üstüylə şütür, təzə-tər boyun-boğaz görəndə ləngiyib, rahatlanır, sonda parçalanır, yarıyadək nəm divarlarla cırılıb lax yumurta kimi üzü aşağı süzülürdü. O kef eləyirdi. İçinin xiltimi, üfunət və irinini pəncərəsiz qaranlıq otağa boşaltdıqca xürrəmliyi artırdı. İndiyədək bura gəlmədiyindən peşman idi. Peşmanlığı qan çəkmış gözlərindən oxunurdu. O hazır idi. Tam hazır.. Üfunəti sinəsindən bircə ağız hava püskürüb yatanların beyinlərini qatmaqarışıq və əzabla dolu yuxularla yükləyəcək, sonra onların gördüklerinin dəhşətindən qırılıb-açılan bədənlərini seyr edə-edə otağın dar səmasında yüngüllükə dövrə vurub rəqs edəcəkdi. O, artıq hazır idi. Ciyərlərindəki su dolu havanı ağızınadək gətirmişdi. Kor olan sağ gözünə zərbə düşməsin deyə havanı sol ovurduna ötürüb rezinəbənzər dodaqlarının sol böyürünü aralamışdı... Otaqda dözülməz gərginlik yaşandırdı. Yatanlar narahat idilər. Çevrilməyə yerləri olmadığından əsəbiliklə atılmış hər ayaq yan-yörədəkini əzə-əzə hara isə pərçimlənir, lakin tixandığı yerdə bircə an sakit dayana bilmirdi. Sonra yeni zərbə, növbəti inilti. Bura cəhənnəmin ən "isti bucağı" deyilən ərazinin Yer üzünən divarları qopuq-qopuq, tavanı çürüyüb didilmiş bir "kinoteatrın"da nümayışı idi. Bu kinoteatrda gecəyarı qorxulu filmlərə baxış keçiriliirdi. İki əlini başının üst tərəfində yatan arvadının boynu ilə üzü aşağı sinəsinə doğru uzatmış kişi bəlkə də bir anlıq ayılıb gördüyü yuxudan yaxa qurtarmaq üçün hər şeyindən, Qarabağın buz kimi sərin yaylaqlarından yiğib gətirdiyi bir çətən külfətini yiğmaq üçün tapdığı yarıqaranlıq zirzəmisindən belə əl çəkərdi. Amma bu mümkün deyildi. Yuxuda getdiyi məsafə bəlkə də yüz ömrədə gediləcək yol qədər uzun oldu. Bir-birinin üstünə qalaqlanmış meyitlərin içi ilə irəliləyirdi. Ayağına dolaşanları güc-bəla ilə ayırib irəli yerimək, arxasından yüksələn o tükürpədici qışqırıqdan xilas olmaq istəyirdi. Bədəni ağırlaşmışdı. Ayaqları qurğuşun kimi ağır bədəni

çəkmirdilər. Qulaqları kəndin o başından yayılan səslə dopdolu idi:

- Ay allahisevən, məni burada qoymayın... Ay allahisevən... Ay allahisevən...

Kəndin yeganə xəstə ruhlu qızı idi. Tək qalmışdı. İnildəyən ruhu, şüursuz beyni ilə dərk etmişdi ki, ağlını itirmişlərə belə erməni əsgərləri doluşan kənddə qalmaq dəhşətlidir. Qışqırırdı Melahət... Yuxuda onun boğuq səsi xəstə dişi oyan bor maşınınin uğultusu kimi beynə işləyirdi. Çağırırdı. Dəhşətdən qurtarır yalana, alçalmaya, əzilməyə doğru qaçanları Allahi sevənləri haylaya-haylaya gizləndiyi kündə çıxdan itirdiyi ağlinın son işaretləri ilə vidalaşırıdı:

- Ay allahisevən... Mən qaldım... Məni də... Aparın... O, isə qurğuşun kimi ayaqlarını irəli, yalnız irəli çəkməyə cəhd edirdi... Cəhd edirdi... Müvəffəqiyətsizlik dolu bomboş bir cəhd. Zavallı qızın yalvarışları onu arxaya, bu dəhşətlərdən qurtarmaq arzusu isə irəli çekirdi. Qüvvələr bir-birinə bərabər idi. Toqquşan təzadların fonunda hərəkətsiz bir can vurnuxurdu. Tavana yaxın yerdə isə bu səhnəni ləzzətlə seyr edən əcaib bir məxluq...

Həyətlərində idi... Nəyi isə qaldırmağa cəhd edirdi. Bu, yuxuda ağappaq ərikləri olan ağaca dirənmiş nərdivan idi. Boz, əcaib, dəhşətli görüntülərlə dolu həyatda isə yuxu görən ərinin daşlaşmış qolları. Boğulurdu. Əlləri uzana qalmışdı. Ha uzadırdı ağacda ay parçası kimi işldayan əriklərin birinə də çatmındı. Ağzından axan su qoynu aşağı süzülür, həyəcandan nəfəsi tutulurdu. Uzanan əli toxunan kimi ağ əriklər kömür kimi qaralır, sonra parçalanır, əti boşalmış qollarına sancılır, sancılrırdı. Ağ əriklər... Neçə illərdir həsrətini çəkdiyi ətirli möcüzələr. Bircəciyini... Tək birini qopartmaq üçün hər şeydən keçərdi... Nəyi vardı ki?! Büzüşmiş, üzülmüş dəsmalinin arasında saxladığı son "beşlik"dən başqa. Onu qurban verərdi. Sonuncu bəzəyini. Yaşadığı otağın göztökən toranında tez-

tez sapa keçirib ariq sinəsində gəzdirdiyi, yalnız bu zaman qadın olduğunu xəyalına gətirdiyi “beşliyi”ni. Bircə ağ ərikdən ötəri. Bircə ağ ərikdən... Həvvə cənnət almasını arzuladığı kimi arzulayırdı. İllərdir onların behişt ötri verən qoxusundan ötrü qəlbinin başı sizildayırırdı. İllərdir ağ əriklerin ötri rütubət iyi verən otağın hər küncündən onu səsləyirdi. Hər şeyi verərdi, təki bircə ağ ərik... Çabalayırdı. Qışqırırdı. Tövşüyürdü. Səmada fırlanan məxluq ləzzətlə seyr edir, özünə dahiyanə görünən jestlərlə görüntünü zənginləşdirirdi.

Bu çabalayan insanlar dənizində dalğaların hələ də əzib eybəcər hala sala bilmədiyi bir qız da üzürdü. Qapqara dalğaların boğulan insanın köpüklenmiş ağızına bənzəyən dodaqları üstündə qalxıb-enən qızın yumulu gözlərindən büllur damcılar süzülürdü. Bu damcılar işıldayan aynasında güzgülənən eybəcər məxluq qalxdığı yüksəklikdən aşağı enir, qızın qara saçları dağınıkmiş ağappaq sinəsinə qapqara rezin kimi dodaqlarını sürtür, sonra ehtirasdan titrəyən vücudunu tavana doğru dərtir, əcaib rəqsərini davam etdirirdi. Rezin dodaqların üzücü istisindən yanlıq-yanlıq olmuş sinə parıltısını itirmir, üstündə titrəşən qapqara saçların əhatəsində mirvari kimi ağ-çəhrayı işq saçır, bərq vururdu. Qız çevrilir, yanaqlarını döyən kirpiklərinin arasından süzülən damcılar yanağında saymışındı. Başı üzülmüş göyərçin kimi çırpınırdı:

- Ölmə... Ölmə... Yalvarıram.

Qarşısında sevdiyinin parçalanmış sinəsi və ümidsizlik dolu ucurum.

- Ölmə...

Nəticəsiz yalvarişlar. Son dəfə baxdığı açıq və bərəlmış gözlər. Onlar heç nə demirdi. Onlarda bəbəklərin ətrafına doğru uzanan xətlərdən və hönkürən qızın əksindən başqa heç nə yox idi. Qapqara saçların, lalə kimi yanaqların, kədər və dəhşət dolu dodaqların son fotosəkli... Əcaib məxluq sevindi... Əla işləmişdi. Lap dəhşətli Hollivud

filmlərinə bənzəyirdi. Heç Culiya Robertsin özü belə bu qız kimi əsrarəngiz dəhşət pəri ola bilməzdi. Daşlaşmış gözlərdəki son fotoya dünyanın ən mahir fotoqraflarının çəkdiyi ünlü fotomodellərin əksi belə rəqabətə gire bilməzdi.

- Mən... Mən yaratdım bunu. Mən... Mən...

Yatanlar tərpəndilər. Həyəcan artdı. Bu otaqda nələrin baş verdiyindən xəbərsizlər dəhşətli yuxuların məngənəsində sıxıldılar. Küncdə, kürəyini rütubətli divara dirəyib yatan cavan düzəltmə ayağını çıxardıb yastığına söykəmişdi. Yarımçıq ayağının kölgəsi zəif işq düşən divarda kəsilmiş ağaç kötüyünə bənzəyirdi. Arada yuxuda gördüklerinin dəhşətindən bu kötük titrəyir, onun hər tərpənişindən oğlanın tük basmış və tərli sıfəti eybəcər ifadələr alırdı. O, yol gedirdi. Damışan başdaşılарının arası ilə. Qəbiristanlıq dalgalanırdı. Qəbirlərin içində qalxan insanlar daş kimi onların başlarına sancılmışdılar:

- Getmə... Dayan. Cavab ver. Hər şey üçün. Getmə.

- Yox. Mən heç nə bilmirəm. Heç nə. Bilmirəm.

- Cavab ver. Qanımızla yuduğumuz torpaqların hər qarışına görə. Din. Danış... Sən... Yer üzündə gəzən. Sən... Yaşayan. Yaşayanların arasında şəhid ruhlarına cavabdehlik daşıyanlardan biri.

Sonra gurultu qopdu. Yerindən qopub onun yoluna səpələnən başdaşilar inildədilər, zarıldılar... O səksəndi. Gözlərini yatdıığı otağın nəm çəkmiş divarlarına zillədi. Əlini atıb tər basmış saqqallı çənəsini ovxaladı. Sonra yenidən yuxuya getdi. Yenidən inildədi. Tavandakı ona baxıb güldü. Onun dəhşətli çırpıntılarından həzz alıb ləzzətlə gərnəşdi. Sonra gözü otağın ən fəxri yerində qoyulmuş, dəmir ayaqları üstündə yatan qarının özü kimi heysiz və zəif “raskladuşka”ya sataşdı. Qarı ariq çənəsinə boş gələn protez damağını laqqıldatdı. Əcaib məxluq çuxura düşmüş gözlərin, qupquru almacıqların, qırış-qırış bənizin yaydığı dəhşətdən bir anlıq səndələdi. Tavanın ən

üfunətli bucağına qıṣıldı. Sonra ciyərlərindəki su qarışq havanı sol ovurdunda cəmləyib qarının seyrək kirpikləri titrəşən gözlərinə üfürdü. Çürük dişlərini bir-birinə sixib piçildədi:

- Qoca kaftar. Hələ yaşamaq istəyirsən? Hələ bəs eləmeyib? Onda bax bunlara... Gör... Çuxura düşmüş gözlərinlə gör və yaşa.

...Və o da gördü. Çok şeyi gördü. Sac asıb, yuxa saldığı buxarıda qovrulan ərinin gördü. Qulaqlarında onun yanın bədənindən qopan tükürpədici nalələr guruldadı. Burnuna onun qarsılmış iyi doldu. Çok şeyi gördü. Bu gün, bu dəqiqli olurmuş kimi. Gözlərinin önündəcə illərlə yol yoldaşlığı, dərd ortaqlığı letdiyi insan yox oldu, əridi. Yerində bir ovuc kül qaldı. Sonra qasırğa başladı. Külək buxarıda qalan külü onun gözlərinə çırpdı. O boğuldı. Qıvrıldı. Dəmir "raskloduşka" yelləndi. Üstündəki qarı tavandan asılan məxluqu öz görüntüsü ilə dəhşətə gətirdi. Məxluq bu gecəki oyuna elə indicə son qoyulacağını anladı. Təşvişə düşdü. Rejissoru və ssenari müəllifi olduğu filmin bu bölümünün həyəcanı onun özünü sarsıtdı. Rezin dodaqları eybəcər şəkil aldı. Gözləri irəli çıxdı. Kor gözündən tökülen üfunətli selik qara, çopur yanağında bulaşiq bir yol açdı. Qarı çevrildi. Büzüşmiş dodaqlarını aralayıb bir neçə dəfə piçildədi:

- Lənət sənə, kor şeytan... Lənət sənə...

QAPININ O ÜZÜNDƏKİ ŞİRİN DÜNYA

Oğlan xırda, şabalıdı gözlərini bacısının dizləri üstündə ehtiyatla, sıqallaya-sıqallaya tutduğu torta zilləmişdi. Hərdənbir udqunur, bunu gizlətməyə sə'y etsə də, bacarmırdı. Elə bacısı da. Tez-tez sininin tən ortasına qoymaq bəhanəsi ilə onu əlləri ilə düzəldir, bir azca bulaşmış bar-maqlarını yalamaqdan özünü güclə saxlayırdı.

Nə oğlan, nə də ki, qız analarının belə qabiliyyəti olduğunu bilmirdilər. Heç vaxt bişirməmişdi axı. Heç nədən nə isə bişirmək mümkün olsaydı, anası böyük məmənuniyyətlə bunu edərdi. Amma indi qızın dizləri üstündəki şirin dünya onun atasının məvacibindən çox-çox yuxarınlarda idi. Onlar üçün əlçatmaz sayılan yüksəklilikdə...

Deyir yoldaş Səmədov uşağı kəsdirib. Ora getmək lazımdır.

- Necə?!

- Necə olsa da,

Anasının gözləri dolmuşdu:

- Axı...

- Heç axısı-zadı yoxdur. Mütləq getmək lazımdır. Yoxsa o adicə çörəkdən də məhrum olar balalarımız.

Sonra da çox fikirləşmiş, nə eləyim, nə təhər eləyim demişdilər. Və nəhayət, anası tapmışdır:

- Yadına gəlir, o vaxt, hələ nişanlı olanda, mən necə tortlar bişirirdim.

- Yadımdadır.

- Bəlkə, ayın-oyun alasan, bir tort bişirim, hə?

- Unutmamışan ki?

- Heç unudaram.

- Onda görüm nə edərəm də.

Və atası da nə isə elədi. Bunu necə etdi, onun özündən yaxşı bilən olmadı. Amma elədi.

Anası da öz məharətini balalarına göstərməmiş, başqa bir kişinin oğul balası üçün qol çırmaladı, öz balalarından utana-utana.

Böyründə həyəcanla hərlənən oğluna:

- Bişirəcəyəm, Allah qoysa gedib, nədir onun adı...
- Elton.
- Hə, Eltongildə oturub çayla içəcəyik.
- Mən çay istəmirəm, — deyə qız dilləndi.
- Yaxşı, sən çaysız yeyərsən.
- Mən də istəmirəm, — oğlan da öz fikrini bildirdi,

— Çay dadını aparar.

Tort da öz gözəlliyi ilə meydan oxuyurdu. İstahlı, ac uşaqları gözlərinə. Tort meydan oxuyurdu ona oğrun-oğrun barmağını toxundurub ağızına uzadan uşaqlıq nəfsinə. Tort meydan oxuyurdu bu mənzərədən əyilən ana qəddinə, əriyən ana ürəyinə:

- Darıxmayın, hamımız oturub Eltongildə çayla içəcəyik.
- Çayla yox.
- Yaxşı, çayla yox.

Oğlan o gecə yuxuda onu Eltongildə çayla içdi də. Duranda o gözəl dad ağızında yox idi. Deyəsən, çay aparmışdı.

Qatar yırtalandıqca bacısına:

- Ehtiyatlı ol. Əlindən salarsan, — deyirdi.
- O da xırda əllərini daha bərk sıxıb:
- Qorxma, bilirsən necə tutmuşam. Heç qoyaram yerə düşüsün?!

İndi qız oğlandan daha xoşbəxt idi. İndi həmişə həsrətlə arzuladıqları şirin dünyanın bir parçası onun dizləri üstündə idi.

Qapını açan ev sahibəsi gördüyü qonaqlardan heç də şad olmadı. Tanımadığını anlatmağa çalışdı. Elə anlatdı da. Təəccübüllü gözləri ilə:

- Kimi istəyirsən?
- Bacı, mən yoldaş Səmədovun işçisi Sadığın yoldaşıyam.
- Sadığın? Nəsə heç tanış gəlmir.

Mən düz deyirəm. Geldim uşağın xeyir işini təbrik edəm.

Qızın qolları yorulmuşdu. Sini əlində titrəyirdi.

- Axı, hansı Sadığın?
- Səmədovun işçisi.
- Mən onun bütün işçilərini tanıyıram bəyəm?
- Özü yaxşı tanıyor.
- İndi hardan tapım özünü.

Sini titrəyirdi. Qadın qapının ağızını kəsdirib durmuşdu. Anası daha damışa bilmirdi. Cənəsi əsirdi. Bu zəhmli və zinətli qadının qarşısında deməyə sözü qalmamışdı. Deməli içəri buraxmaq fikri yoxdur.

- Onda hədiyyəni götürün.
- Hədiyyə nədir?
- Özüm bişirmişəm. Tortdur.
- Axı, nəyə lazımdır...
- Yox, xahiş edirəm, götürün.

Qızın titrəyən qolları irəli uzandı. Sini qadının pambıq kimi ağ əlləri üstünə qalxdı. Elə uşaqların gözü öündəcə bu şirin dünya onlardan çox yüksəkdə durdu. Dalınca iki cüt gözü də qaldırdı.

- Sağ ol. Yaxşı də. Uşaq tərpənib eləyər. Mən gedim.

Qapı çırpıldı. Qızçığazın bayaqdan qolları üstündə gəzdirdiyi şirin dünya qapının o üzündə qaldı. Amma onun özündən də şirin yeyilmək arzusu qapının bu tayındakı uşaqların üreklerində.

İndi asta-asta pilləkənləri enən uşaqları iki səs təqib edirdi. Bir bayaqdan qadının divarlarının arasından süzülüb gələn qışkırığı:

- Belə də şey olar, Elton?! Sən heç nə yemirsən. Heç olmasa bu tortdan bir dişdək al. Yoxsa, atana zəng edib deyəcəyəm. ...Və bir də ki, çox yeməkdən bezmiş uşağın acı hicqırığı.

ESSELƏR



YARIDA KƏSİLƏN NƏĞMƏ

Açı bir hönkürtü ilə ağlamaq keçirdi ürəyindən. İçindəki bütün kini-küdürü tökənədək, quruyub ovulana, ovxam-ovxam olanadək ağlamaq. Ürəkdən... Bəlkə də bir həzin bayatı çağırı- çağırı ağlamaq:

*Əzizinəm, yandı bağrim,
Oy, odlandı, yandı bağrim.
Qara gözüm yol çəkdi hey,
Nə durdu, dayandı bağrim.*

Çağırduğu bayatını küləklərin ətəyinə büküb ellərə səpələmək keçdi ürəyindən. Bəlkə harayına gələn olar, bəlkə bir dərdini ovudan, qulağına bircə kəlmə doğma söz piçildayan olar. Dolmuş gözlərini endirib qapqara sinəsinə zillədi. Bir anlığa qumlu küləklərsovuran çöllərin sarı torpağı düşdü yadına... Və bir də mühəribənin sovurub bu çöllərə səpələdiyi övladları... Titredi. Amma dağılmadı. Ümidlə sabaha doğru zillədi gözlərini...

Yerin də qulağı olur. Bunu atalar deyib. Nə üçün deyiblər, bilmirəm, amma çox düz deyiblər. Bu hekayəmin qəhrəmanı da elə o biçarə Yerdir ki, qulağı hər şeyi eşidir. Eşidir, hər eşitdiyi sözdən də bir şirim atılır sinəsində...

Çoxdandı, lap çoxdan (bu, bəlkə sizlər üçün elə də uzun bir müddət olmaz, amma onun üçün çox idi) qulaqlarının eşitdiyinə qəlbə davam gətirə bilmirdi. Hərdən ona elə gəlirdi ki, insanlar xoşbəxtlirlər, çox xoşbəxt. Çünkü əlləri var. Eşitmək istəməyəndə qulaqlarını qapaya bilirlər. O, isə eşitməyə məhkumdur. Beynini deşən, sınırlarını üzüdən yad kəlmələri... Aman allah! Necə də darixir. Lap burnunun ucu göynəyir. Bir çaga qığlıtlısından, bir tütek

səsindən, bir şirin gülüşdən, bir doğma kəlmədən öteri. Hərdən qoynunda yatanları tərpətməyə çalışır. Daşa dönmüsləri, öz lal sükutunu onun sükutuna qatmışları. Amma əfsus...

Ah, necə də dəhşətlidir bu tənhaliq. Ah, necə də dözülməzdür. Doğma bir söz eşitməkdən ötrü uğuldayan qulaqlarının səsi başına düşür. Elə bu vaxt bu lal sükutu çoxdan bəri həsrətində olduğu həzin bir nəgmə pozur:

Saçın ucun hörməzlər.

Gülü sulu dərməzlər.

Səni Mənə verməzlər,

Ay, nənən ölsün, sari gəlin...

Bu nədir belə?! Həyəcanlanır. Neçə illərdən bəri ilk dəfə eşitdiyi nəgmə canına sari yağ kimi yayılır. Yanan köksünü sərinlədir. Ayağa qalxmaq, bu doğma sözləri ayaq üstə başına çəkmək istəyir. Üstündəki hər şeyin sərxoş adamın qaldırıb aşırıldığı masa kimi tökülcəyindən ehtiyat edib, qalxmır. İnildəyir. Sonra gün-gündən artıb öz əcaib fisiltiləri ilə sinirlərində oynayan ilanlara, ulaşan bayquşlara, qarıldayan qarğalarə əmr edir:

- Susun!

Bir anlığa səsindəki hökmdən hamı susur. Bir anlığa hamı dərdinə əlac edəcək bir həb kimi bu nəgməni udmağa çalışır. Nəgmə zəifləyir:

Bu dərənin uzunu,

Çoban, qaytar quzunu.

İstərəm bir gün görəm,

Nazlı yarın üzünü, balam...

Sonra çəkmə səsləri gəlir. Bu nəgməni təpikləyən çəkmə səsləri. Nəgmə üzülür, üzülür:

Sarı gəlin, balam,

Sarı gəlin...

...və qırılır. Ona elə gəlir ki, həyat dayanır. Elə bilir ki, bu saat, elə bu dəqiqə üstündə bitən hər şey həsrətdən od tutub yanacaq. Bu fisildayan ilanlarla, ulaşan bayquşlarla, qarıldayan qarğalarla bərabər. Hər şey... və nəhayət ki, o da öləcək. Daha heç vaxt, heç bir şey bitirə bilməyəcək. Ovulacaq, ovulacaq, ovxam-ovxam olacaq, kömürə dönəcək. Bu həsrət onu odlayacaq.

Amma... Amma ovulmur, yanmır. O gün bir dəli leysan tökür. Həsrətin cedar-cadar etdiyi çatları isladır, ona dözüm verir... Daha bir neçə il tab getirəcək dözüm. Amma neçə il?! Bax, bunu demir o dəli leysan. Demir bunu.

SOS... SOS... SOS...

Dünen gecə Şuşanı göstərmışdilər. Adı yerə yixilmişdi... Şəhər içimdə düyünlənmiş özümə və özümkimilərə nifrətlə oyandım. Beynim uguldayırdı. Bütün gecəni Şuşanın yerə yixilmiş adını qaldırmağa cəhd etmişdim. Alınmamışdı... Hiss edirdim ki, qollarım qalxmir. Lövhə ağır idi. Ya da qəsdən qalxmırı... Fikirlərimdə uguldayan gülə səslərindən indicə başımın parçalanacağımı zənn etdim. Üzümə vurdugum su məni azca ayıldırı. Önümüzə parıldayan aynaya baxdım. Çok çirkin idim. İcimdə düyünlənmiş nifrət aynadan üstümə axdı. Gözlərimi yumdum...

Gecə Şuşanı göstərmışdilər. Adı yerə yixilmişdi... İşə gecikirdim. Şəhər süfəsi arxasına əyləşdim. Kəsdiyim çörək mənə daş kimi gəldi. Özümə yaraşdırmadım yemək yeməyi. Bildim ki, ağızma qoysam boğacaq məni. Həm də əvvəlcə yumruq kimi düyünlənmiş nifrəti udmałydim. Ağappaq çay dəsmalını süfrəyə düzülənlərin üstünə çekdim.

... Gördüyüüm ancaq Şuşanın yerə yixilmiş adı idi. Şütyiən avtobusların nömrəsinə baxsam da bir şey anlamırdım. Dörd hərfli bu lövhənin hər hərfindən bir həsrət axırdı ürəyimə... Başqa şeylər haqqında düşünməyə çalışdım... Qarşımıda avtobus saxladı. Özü saxladı. Hər gün sərnişini olduğum üçün. Tanımışdı. Təəccübəndim... Yeqin gecə Şuşanı görməyib.

Avtobus Şuşanın yerə yixilmiş adının üstüylə gedirdi. Ş... sonra çökəklik. Hami bir-birinə dəydi. Amma heç kəs yixılmadı. Avtobus yoluna davam etdi. U... yenə çalxalanma. Ətrafa baxdım. Yixılan yox idi. Dözümümüz böyükdür. Avtobus tövşdü. Mühərrrik uguldadı...

Yanında dayandığım oturacaq boşaldı. Məndən sonra dayanmış yaşlı qadın qoluma toxundu:

- Əyləşin.

Ayıldım. İlk gözümə sataşan yaraşıqlı binalar oldu, bir də al-əlvən lövhələr. Asfalt şüşə kimi idi. Avtobus sürətlə şütyürdü.

- Yox, yox, siz əyləşin.

...Nə isə artıq əyləşən tapıldı. Elə mən yaşda olardı. Biğinin altında gülümşəyirdi. Kefi əla idi. Kök qadın piçildadi: "Kto şustreye, tot bistreye". Ağzımı doldurdum ki, oturana "Verin qovluğunuzu saxlayım, siz rahat əyləşin" deyəm, fikirləşdim ki, bu ona çətin çatar.

Avtobus boğulurdu. İkinci Ş hərfini aşmaq asan deyildi. Amma aşdı... Hami bir-birinə dəydi. Bayaq oturan qoçağın ayağını tapdalamişdim. Üzümə baxdı... İrişdi. "Xanım, ehtiyatlı olun". Qışkırməq istədim. İstədim içində beyin deyilən şey yerleşən jelelənmiş başına döyəcləyəm "Başa düşürsən, Şuşanın artıq üçüncü hərfini keçmişik. Anlayırsan, axmaq?!" Avtobus dayandı. Açılan qapıdan tökülüşənlər xoşbəxt-xoşbəxt aralandılar. Ağır yol idi. Şuşanın yixilmiş adı ilə getmək hər adamın hünəri deyildi.

... Bircə hərf qalmışdı. Mənə elə gəldi ki, onu keçən kimi Cıdır düzündən aşağıdakı uçuruma yumalanacağıq. Artıq dağların boğuq hönkürtüsünü eşidirdim. Boz üzleri qəzəbdən cedar-cadar idilər. Bircə hərf. Dəhşət... Həmişə baxanda başım gicəlləndiyi uçuruma. Avtobus bu bircə hərfi də keçsə hər sey məhv olacaqdı. Hər sey...

- Xanım, siz düşmürsünüz?

Ayıldım. Balaca qolları ilə gündə min dəfə avtobusun ağır qapısını açıb-örtən bələdçi uşaq idi:

- Həmişə nəşriyyatda düşürdüñüz axı...

Nifrətim əridi. Onun solmuş bənizini bağrıma basmaq istədim. Nə yaxşı qoymadı o son hərfi adlayaq.

SARI DONLU TƏNHA QƏBİR

Nənəm can verirdi. Çırpinirdi həyatla ölümün astanasında. Mübarizə aparırdı. Zalim fələyə can ver-mək istəmirdi. Son arzusuna yetmək üçün. Son ümidiñə qovuşmaq üçün. Yurd ətrini bir daha almaq, el qəbiristanlığında dəfn olunmaq üçün. Sonuncu dəfə üzünü əbədi olaraq həsrətini çoxdan bəri çəkdiyi doğma torpağa qoyub əbədiyyətə qovuşmaq üçün. Buna görə də Tanrısına çox yalvarmışdı. O ulu yaradandan ömür yox, möhlət istemişdi. Tanrı da bezmişdi yəqin. Tanrı da bu ümidiñə puç olduğuna inanmışdı, deyeşən, axı. Tanrı da onun arzusunu yerinə yetirə bilmədiyindən utanmışdı yəqin.

Beləcə, gözlərinin dərinliyində işaran yeganə ümid söndü. Həyati son kərə gözünün önündən keçdi. Yanağı allandi. Çırtma-çırtma qan çiledirilər elə bil bənizinə. Gülümsədi... Bəlkə də bir daha həsrətini çəkdiyi çöllərdən lalə dərdi, bəlkə də gen tumainın ətəyini belinə sancıb dizəcən buz kimi suda xalça-palaz yudu, bəlkə də nanəli-yarpızlı arxdan səhəngini doldurub ciyninə qaldırdı, bəlkə də ilk dəfə sevdi, sevildi, topuğuna dəyən höruklerini darayıb hördü, bəlkə də ilk körpəsinin təbəssümündən qanadlandı, el yaraşığı həyat yoldaşının nəvazişindən nazlandı... Yavaşca özünü oxşadı. Yanıqlı bir bayati çağırıldı:

*Əzizinəm, şan bağlar,
Gülü pərişan bağlar,
Sizə həsrət gedirəm,
Aliş, alış, yan, bağlar.*

Susdu. Bircə dəfə köks ötürdü. Gözlərində iki damcı yaş gilələndi. Amma yanağı aşağı süzülmədi. Saysız-hesabsız qırışlarda itdi. İten ümidi kimi.

Gözü son dəfə kirlənmiş yataqxana divarlarına baxdı. Tabutu dar yataqxana qapısından çətinliklə çıxdı. Ehsanı ensiz yataqxana dəhlizlərində güc-bəla ilə bişirildi.

Nənəm öldü... Son ümidi sarı qumlu torpağa gömüldü. Qaratorpaqlı qəbirlərdən gen düşdü nənəmin tənha sarı qəbri. Sarı həsrət donlu qəbri. Bu donu tale nənəmin əynindən çıyırib qəbrinə geyindirdi elə bil...

MƏQALƏLƏR



SON GÖRÜŞ, SON VİDA...

O gün mən onu axırıncı dəfə görmüşdüm. Həmişə sübh o başdan qatardan düşəndə sinəmə çəkdiyim havasını da sonuncu dəfə ciyərlərimə çəkmişdim. Nə yaxşı bilməmişdim ki, bu sonuncu dəfədir. Bunu bilseydim bəlkə də qapqara qoynuna yıxılıb ona qarışardım. Canım, gözüm, özüm qədər sevdiyimə. Ən ülvi məhəbbətimə, ən əbədi eşqime.

Biz qatardan düşəndə ilk önce üzümü, sinirlərimi oxşayan hava qarşılıdı məni. Üz tutub bu həzin yelin ardınca getmək, yamyaşıl çöllərin sübh şəhinə, çiçəkli yamacların çiçək ətrinə bulaşmaq keçdi ürəyimdən. Günəş odlu şar kimi masmavi səmanı dəlib çıxmışdı. Sükut dolu səmanın özündə bir qəribəlik var idi. Və bu qeyri-adi cənnət mənzərəsi mənə ölümqabağı gözəlləşən insan ömrünün bir anını xatırlatdı. Sonra qatar ayağında müştəri gözləyən kəndcimiz taksi sürücüsü Qəşəm əminin taksisinə oturub bu ölümqabağı gözəlliyyin əsrarəngiz ağuşuna atıldıq. Sürət gözəlliyi itiləşdirdi. Gözəllik vəhşiliyin fonunda əriməyə, öleziməyə başladı. Ot ətri, yovşan ətri ilə dopdolu çöllərin ətəyindən əlim yenice üzülmüşdü ki, barit havasından boğulan şəhər mənzərələri canlandı gözümün önünde. Ağdamın ağ-ağ günlərinin ağ yadigarları olan ağ damları sübh günəşinin şəfəqini özlərində oynatsalar da, bu ağ-ağ damları başına çəkmiş yurd yerləri mənə son dərəcə qərib təsiri bağışladı. İlk süqtunu gördüğüm ocaq gəncliyimin xoş xatırələrinin dolaşlığı bir məkanın, gülçü Abbas dayının bir tərəfi uçulmuş evi oldu. Çöllərin çiçək ətrinin beynimdə oytadığı xoş təessüratlar Abbas dayının dağıdılmış evinin xarabaliqları arasında görünməz oldu...

Qarqardan üzü Poladlıya tərəf burulanda kəndlərin qəriblik qorxusu burnumu acısdırdı. Veyl-veyl gəzişən itlər hürüş-

hürüşə özlərini sürətlə şütyən taksinin qapılarına çırıldırılar. Hətta bir anlıq mənə elə gəldi ki, barit qoxulu hava udmaqdan və atılan mərmilərin gurultusundan vəhşileşmiş itlərin paçal ağızlı başları maşının şüşəsini yarış içəri keçəcək, bütün olub-keçənlərin qisasını bizdən, toyu çalınmış Ağdamə toya gələnlərdən çıxacaqlar. Sonra kimsəsizlikdən üzülmüş itlər benzindən içib "qeyrətə" gələn mühərriyin ardınca çox yüyüre bilmədilər. "Keçən karvan"ın dalınca hürə-hürə qaldılar... Və mənə elə gəldi ki, heyvanlar bizi özləri parçalamadılar. Düşündülər ki, nə vaxtsa oyanacaq vicdanın onlارından da iti dişləri onsuza bizi param-parça edəcək...

Yollar yumaq kimi çözələndi. Yollar boz üzünə gülüş gətirmək istədi. Olmadı. Kimsəsiz yolların tozu oyandı. Burula-burula gələnləri salamladı. Ağ-ağ hasarlara qucaqlaşmış darvazaların yekə-yekə qıffıları bağlı qapılar arxasında bəni-adəm olmadığından xəbər verirdi, orda-burda tənbəl-tənbəl gövşəyən inəklər bu yerlərdə hələ yaşayan olduğunu piçildiyarırdı.

Bu kənddə çalınan bu toy da o toylardan olmadı. Mağar uzunu düzülmüş taxtaların çox vaxt oturanların ağırlığına tab getirmeyib sınañ canları indi düppədüz xətkeş kimi idilər. Çalğı da o çalğı deyildi. Tar-qaval elə bil kimdənse qorxurdu. Şən mahnilar çala bilmirdi. Bəy də o bəy deyildi. Bəlkə də mən ilk dəfə idi ki, evləndiyindən utanın bəy gördüm. Bu toy Ağdamın ağ günlərində çalınan toylardan deyildi. Qədirin, Sədinin, Rəmişin sümükləri yandıran ifaləri ucalan mağar da o mağar deyildi. Yas mağarı qurmışdular, nəydi?

...Və bu Ağdamın olumqabağı sayıqlaması idi. Bu Ağdamın son işaretisi idi...

Kənd yolu ağır-agır yeriyən sükutla dolu idi. Sükut bir-bir həyətlərə baş çəkir, sakınlərin canına dolub onları öz müdhişliyində boğmağa çalışırdı. Bu müdhiş sükutun içi ilə yeriyirdim. Sükut beynimdə dolananları dondurmağa

çalışırdı. Onları isə donudurmaq mümkün deyildi. Gözlərim öündən ötenlər sükutu tərkislah etməyə cəhd göstərirdilər: gurultu, nərilti dünyani almışdı. Mən at ayaqlarının əzəmətli səsini eşidirdim, mən qılınc-qalxan cingiltisini duyurdum. Lap qəhrəmanlıq dastlanlarında olduğu kimi. İndi isə dastan zamanı deyildi. Nə az, nə çox. XX əsrin sonuna yaxınlaşırıq. Bu piyada insan kütləsi idi. Gözlərindən qan yağan, bütöv bir ordunu yalnız əlləri ilə parçalamaq iqtidarında olan insan kütlesi. "Dılqır" erməninin Stepanakertdə qaldırıldığı "yüngülvəri" etiraz mitinqlərindən qəzəblənmiş Ağdam dəliqanlıları... Və bu xalqın üstündən keçə bilmədiyi qadın ləçəyi. Hayqırıtlar qulağımı deşir. Qaradağlı - Qasımlı - Şelli dolaylarında hökmranlıq edən sükutu parçalamağa hazır dəli hayqırıtlar...

Lal-dinməz kənd yolu... Yenə bu yolu ayıltmağa, bu yola həyat və hərəkət gətirməyə növbəti cəhd. Növbəti xatiro. Beynimin o qədər də saralmamış vərəqlərində növbəti səhifə: gecə yaridan keçib. Yay gününün hərarətindən yorğun düşmüş canlı nə varsa gecənin həzin mehinin ləzzətini çıxartmağa çalışır. Səssizliyi böcəklərin lüminises lampalarının səsinə bənzəyən nəgmələri pozmağa cəhd etsə də bir şey əldə edə bilmir. Bu rahatlığı pozmaq heç quşların da ürəyincə deyil. Elə bu vaxt gecənin dadını çıxaranları bir səs səksəndirdi. Qonşu Səyyarə xala idi:
- Qorxmaz, ay Qorxmaz, dur balə. Deyir, erməni Şelliye girib...

Sonra ensiz kənd yolu Şelliye doğru axışanları tutmadı. Sonra ayın bəyaz işığına axışanların ciyində parıldayan bel, dəhrə, yaba ağızları kənd yollarına işiq saldı. Sonra Şelliye üz tutan insan axının özünə güvənci bu gecəni ölümün gözünə dik baxanların hesabat gecəsinə çevirdi. Bu gecə Ağdamın həyata inamını artırdı... Evindən gecə qaranlığına üz tutmuş hər bir kişi o gecə qadınının gözündə bir boy ucaldı.

...Bəs indi bu sakitlik, bəs bu sükut, bəs bu kimsəsizlik nə idi belə dolmuşdu Ağdamın canına. İzdihamlı Bakıdan Ağdama doğru uzanan yolda bir ümidi əriyirdi.

...Və mən müdhiş kənd yolu ilə geri qayıdırıdım. Əriyən ümidiñ ardınca düşmüştüm. Və çox keçmədi ki, izdihamlı Bakının səsli-küylü qoynunda bir xəbər partladı. Bu partlayışın hər zərrəsi gicgahlarımı döyüclədi. Ağdam alınmışdı. Bizim əlimizdən... Ağdam... Dəhşət...

...Və həmin o müdhiş sükut hökmranlıq edən məkanda hər burula-burula qalxan tüstü bir yurd yerinin son naləsi idı. Və həmin tüstü burulan yurd yerlərindən birinin ortasında bir kişi oturmuşdu. Nə kəndə dolan ermənidən qorxan, nə parıldayan mərmilərin işığından həyəcanlanan bir kişi. Onun bütün sinirlərini əlindən gedən torpağın son hicqırıqları keyitmışdı... Və həmin o kişi bir yiğin kül təpəciyinin ortasında oturub, külü ovucları arasında sıxırdı. Közlərin dəlik-deşik elədiyi ovucları ağrı hiss etmirdi. Öz yurdunun külünü ovuclayanın ovucları köz istisine də dözürdü, kül dönüklüyüne də. Onun yanğıq əllərindən bir zamanlar ağa-ağ damları səmaların mavi sinəsinə ucalan Ağdam getmişdi. Ağdam...

BƏNÖVŞƏ ƏTRİ YAXUD ÖTƏN GÜNLƏRİN NOSTALGIYASI

Otağım bənövşə ətri ilə dolmuşdu. Xatirələr məni keçmişə çəkirdi. Tez-tez girib-çıxanlar tərəfindən nizamı pozulan xatirələr... Çox az keçir və yenidən əl-ələ verib bənövşə ətirli çəmənlərə doğru yol alırlılar. Bu yol Qarabağın qara günlərinin içindən keçirdi. Bu yol dağilan tifaqlardan, tüstüsü ərşə dirənən yurd yerlərindən, sümbülü sərili qalan zəmilərdən adlayırdı. Bu yol Şuşanın, Laçının, Kəlbəcərin Ağdamın həsrət dolu gözlərinin dərinliyinə işləyirdi. Nəhayətsiz və barit qoxulu səmalara dirənirdi. Bir çiçəyin otağıma doldurduğu kədər və əlçatmaz sevinci yaşayırdım.

Gələndə şəhli idilər. Otaqları qaydaya salan xalanın zəhmətkeş əllərilə dərilmüşdilər. Bununla ikinci dəfə idi... İkinci dəfəydi ki, o, kağızın arasına bükdüyü kiçik bənövşə dəstəsini masamın üstünə qoyurdu.

- Sevinc xanım, sizin üçün dərmisəm. Otaqlarını yiğişdirdiğim redaksiyanın həyatında bitir. Əsl Qarabağ bənövşələri idı. Heç bir fərqi yox idi. Fərq yalnız onda idı ki, həmin qəzətin redaksiyası əlçatan idı. Ağdamın bənövşəli bağçaları əlçatmaz, xəyal kimi uzaq, ilğım kimi get-gedə uzaqlaşan idı. Fərq çox böyük idi... Çox... Hətta onu nə iləsə silmək də qeyri-mümkün idi. Bu çiçəklərin yaratdığı nostalji hisslerdən issə qaçmaq çətindi. İnanılmaz dərəcədə çətin.

Çantamı götürüb otaqdan çıxmam istədim. Çiçəklər geri çağırıldı. Mənə elə gəldi o yerləri qoyub qaçram. Dəhşətli bir həsrətlə yerimdə əyləşdim. İki əlimlə

bənövşələri qoyduğum güldəni önemə çəkdim. Üzümü çiçəklərin ətir dolu qoynunda gizlədim. Bu ətri köksümə çəkdim. Bu ətirdən qaçdığını üçün qınadım özümü və bənövşə ətirli çəmənlərə dönmək üçün bayaq sadaladığım od-alov dolu çöllərlə geriyə döndüm. Qarsılan xatırələrin kövrək iniltisi içindən yenə yamyasıl çəmənlər boylandı. İkinci sinifdə oxuyurduq. Məktəbimizdə Böyük Vətən müharibəsi veteranları ilə görüş keçiriləcəkdi. Hamiya tapşırdılar ki, gül gətirsinlər. Həyətimizdə nə qızılğül, nə də yasəmən kolları var idi. Sinif yoldaşımıla kəndin kənarındaki bağlardan hərəmiz bir dəstə bənövşə dərdik. Bu utancaq çiçəklərin gizləndiyi kolların dibində gəzdirməkdən balaca əllərimiz cızıq-cızıq olmuşdu. Səhəri günü qızılğullərin və yasəmənlərin izdihamında bizim çizilmiş əllərimizdəki bənövşə dəstələri ele bu çiçəklərin özü kimi boynubükük qalmışdı. Pərt olmuşduq. Kiməsə yaxınlaşış bənövşə dəstələrini verməyə utanırdıq. Qəfildən:

- Qızlar, mənə verərsiniz bənövşələri,- deyə kimse səsləndi. Yaxası orden və medallarla dolu müharibə veteranı idi. Sevincək bənövşələri ona uzatdıq:
- Bu çiçəklərin ətri idi müharibədə məni həyata bağlayan. Onların ətri idi... Vətən ətri...

Yenə də həmin ətir. Yenə də müharibə. Yenə də içiñə od yağan səngərlər. Məkan da başqadır... İtirdiyimiz də... Bu dəfə əldən gedən Qarabağdır. Nə Moskva, nə Stalinqrad, nə də Leninqraddır. Bənövşəli bağçaların məskəni Qarabağdır. Xan diyarı, Xan yaylağı Qarabağ.

Bənövşələrin yupyumşaq qoynundan üzümü ayırdım. Ləçəklərinin təmasından isinmişdim. Axişan xatırələrin

həzin piçiltisi qulaqlarından çəkilmirdi. Hər şeyi unutmuşdum. Müharibənin alovlarından qarsılan xatırələrim də qorxub qaçmamışdı. Zaman dayanmışdı. Təkcə mən var idim, bir də mənim işlədiyim otaq. Bir də ki... Otaq dolusu bənövşə ətri.

Mənim ətrini acgözlükə sinəmə çəkdiyim çiçəkləri iş yoldaşlarımdan biri də güldanqarışq burnuna yaxınlaşdırıldı.

Sonra üz-gözünü turşutdu:

- Qəribədir, heç də xoş ətir deyil. Bunun nəyi xoşunuza gəlir?

Cavab vermedim. Xətrinə dəyəcəyimdən qorxdum. Demək istədim ki, sən bilməzsən bu çiçəklərin ətrini. Sən sevməzsən onları... Cünki bu ətrə həsrət qarışmalıdır. Bu ətrə qəriblik, nisgil hopmalıdır. Bu ətir yurd dərdiyle ovulmalı, övkələnməlidir. Bu, çiçək ətri deyil, qız, bu, Qarabağ ətridir. Tikanlı kolluqlarda itib-batmış Qarabağın yaddaşından silinməyən ətri. Qəribə də deyil. Ümumiyyətlə, qəribə heç nə yoxdur bu vurğunluqda. Sadəcə, mən Vətənin ətrinə həsrət qalmışam. Mən Qarabağdan ötrü qəribəmişəm. Mən bir dəstə çiçəyin əsiri olmuşam...

ŞUŞAYA QALXMAQ ÜÇÜN...

...Yenə də ondan yazmaq mənə tapşırıldı. Şuşadan... Nə yazım axı?! Alım başımı əllərim arasına, düşünüm... Vaxtı çatıb. ... Zamanı yetişib. Şuşa dərdi bir ili də verib fələyin badına. O da bizimlə birgə yaşa dolub, qocalıb. O da bir gün biz fanilər kimi ölüb gedəcək... Dərdin ölməyi nə dərəcədə ağlaşıgmazdırsa, onun çiçəklənməyi, qolbudaq atmağı, dərinə işləməyi bir o qədər realdır. Bir zamanlar bu dərdin toxumunu ermənilər səpdi. Əvvəlcə bağırmızın başını yaxşı-yaxşı şumladılar, bellədilər, sonra onu səpdilər. Dərd toxumunu... Sonra bu dərd cürcədi, sonra göyərdi, sonra bar verdi. Onun ilk olmasa da, tam yetmiş məhsulunu Bülbülün, Üzeyir bəyin, Natəvanın heykəlləri gülələnəndə topladıq. Sonra hər il ekranlara gələn ovxalanmış Şuşa görüntüləri ilə bu dərd şaxələndi. Xərçəng kimi canımıza yeridi. Şuşanın adı yazılan lövhəni yerdən qaldırmağa cəhdimiz də olmadı. Bu kadrları izləyə-izləyə kök atan dərdimizi əldən verdiyimiz Şuşa haqqında yazdığınış şeirlərimizlə suvardıq. Elə bildik ki, şair kişilərimiz və yaxud da ki, şair qadınlarımızın boyunu sevə-sevə şeirlər həsr etdiyi bu dərd poeziyanın nifrətlər əridən hərarətində əriyəcək... Ərimədi... "Şuşalı" təxəllişləri, "Şuşa" restoranları da bu işə kömək etmədi. Hətta Şuşanın sadıq çiçəyi titulunu qazanmış "Xarı bülbül"ü də həyətlərimizdə yetişdirə bildik, özümüz kimi, onu da Bakının yandırıcı istisine, soyuq Xəzrisinə öyrəşdirdik. Amma bunlar hamısı "O" olmadı. "Onu" əvəz etmədi. "Onu" qaytarmadı.

Son vaxtlar mövsümi xarakter almış bu və buna bənzər yazılar yazmağa nədənsə əlim, gəlmir. Deyirəm, çox uzandi bu yazışma... Artıq onların da səbri tükəndi. Elə bizim də. Onlar deyəndə, həmin o, Şuşanı, Ağdamı, Kəlbəcəri nəzərdə tuturam. Biz deyəndə, mövsümi yazı ustaları olan jurnalistləri. Hər şey yazılıb. Dəfələrlə... Hər

üzü yazılıb... Ömründə Şuşanı görməyənlərə və yaxud yeni yetişdirdiyimiz nəslə zehnimdə Şuşanın artıq öləziyən mənzərələrindən bir-ikisinin xəyalı surətini cıza da bilərəm... Məssələn, deyərəm ki, o, çox yüksək idi. Daha dəqiq ifadə etsəm, yüksəklikdə idi. Deyərəm ki, Şuşaya qalxanda elə bilirdim ki, dağların başına dolanıram. Onları köksümə sixıram. Və yaxud da mən Şuşaya qalxanda aşağıda nə var idisə hamisini unudurdum. Zümrüd yuxuların şirinliyinə qatlırdım. Başı tül örtüklü dağların nağılini dinləyirdim. Bilmirəm, unutmusunuz, ya yox, ay nə vaxtsa Şuşaya qalxanlar, sizi deyə bilmərəm, mən o yüksəkliyin önündə çox aciz idim. Hər aşırımı qalxdıqca onun ucalığı önünde qulaqlarım batrıdı. Sonra Şuşanın kele-kötür daş döşənmiş küçələri ilə Cıdır düzünə qalxırdıq. Yerdən gələnlərin Göyə səfərinə bənzəyirdi bu. Mənə elə gəlirdi ki, Tanrıya doğru gedirəm. Mənə elə gəlirdi ki, əl-ayaq çəkiləndə Cıdır düzünün geniş qoynunda mələklər rəqs edirlər. Həvada uça-uça. Düşünürdüm ki, bizdən fərqli olaraq, onlar bu gözəlliyi ayaqlamazlar. Bu yaşıl xaliya qədəm basmazlar. Cıdır düzündə bəzən gözlərimi yumub bu rəqsə xəyalıma gətirərdim. Mələklərin rəqsini... Tanrıya yaxın olan bir məkanda... Mavi səmanın ənginliklərində pərvaz edən qartal nöqtəyə dönənədək izləyərdim onu. Bəzən özümü unudub dərə aşağı düşəcəyimdən də qorxardım...

...Budur xəyalımda qalan görüntüler. Sonrası qarışib... Pozulmuş video-kaset kimi qarmaqarışq düşüb. İçinə Şuşanın adı yazılan lövhənin yerə yixilmiş görüntüləri, yanmış evləri, gülələnmiş heykəlləri qarışib. Yaddaşımı ələk-vələk eləsəm də, bunlardan başqa təmiz qalan kadr tapa bilmədim. Necədir? Ay Şuşanı görməyənlər və yaxud Şuşanın "vəfatından sonra" dünyaya gələnlər. Bir mətləb hasil edə bildinizmi, yazdıqlarımızdan?! Bu, Şuşa adlı yaşıl məkannın 80-ci illərə təsadüf edən görüntüləri idi. Yaddaşı işgal kadrları ilə pozulmuş xatirələrimdən sağ qalanları...

Bu il də bunu yazdıq. Yaddaşın künc-bucağında qalanlara üz tutduq. Yalvardıq... Dedik, ay Şuşa görüntüləri, köməyə gəlin. Axı mayın səkkizi Şuşanın süqutunun 13-cü ildönümüdür.

İllər döndü. Sürətlə... Çaparaq... Biz döne bilmədik Ona. Biz dönmədik Dağlar Qızının çiçək ətirli qoynuna. Hər gün hava haqqında məlumatda onun zümrüd qoynunda havanın necə olacağını da öyrəndik. Ağlılı cihazların köməyi ilə. Kənardan baxıb bildik ki, bu gün Şuşada hava şəraiti necədir. Yağıntı normadan çoxdur... Çünkü, indi dağlar, daşlar da ağlayır. Günəş daha tez-tez görünür. Çünkü bu yağışını qurutmaq lazımdır. Yoxsa Şuşa boğular. Öz göz yaşları içərisində. Günəş çıxmağına baxmayaraq, hava buludludur. Başqa cür ola bilməz. Bunlar meteoroloji buludlar deyil. Bu, Şuşa göylərinin qəmlə dolu gözləridir...

Biz ondan çox aşağıdayıq. Ele dənizin səviyyəsində. O isə bizim səviyyəmizdən çox yüksəkdə qərar tutub. Dağların qucağında... Dağ boyda dərdi ilə birlikdə. Biz istəsək də, ondan, yəni sözün böyük mənasında Şuşadan yaxşı yaza bilmərik. Ondan yazmaq üçün onun səviyyəsinə qalxmaq lazımdır. Göylərə nərdivan dirəyib Şuşa ucalığına qalxmağın mümkünüzlüyü gün kimi aydınlaşdır. Biz Şuşadan yazmaq üçün Şuşaya qalxmaliyiq. Mütləq qalxmaliyiq. Mürəkkəbi bol qələmlərimizi bir tərəfə qoyub, maqazin xəbərləri ilə bol tele-ekranlardan, restoran səs-küyündən, sərsəm şeir qoşmalardan, mahni bəstələmələrdən, aramsız “ulduz” axtarışlarından ayrılib dağlara qalxmaliyiq. Şuşaya...

Qələmləri bir anlığa masamızın üstündəki qələmdanlara yerləşdirib paslanmış silahların lülələrini silib parıldatmalıyiq. Şuşaya qalxmaq üçün...

KITABDAKİLAR

Qisas (povest).....	5
---------------------	---

HEKAYƏLƏR

Sonuncu yoluñ sonu.....	70
Qəbirdə doğulan uşaq.....	76
Günəşdən gələn pay.....	80
Ölüm dairəsi	83
Bəyaz əllərin nağılı.....	86
Görəsən, itlər də ağlayır?!	89
Təcrübə palatası.....	93
Üzü qaranlığa.....	95
Arzunun bir addımlığında.....	99
Heminquey niyə belə edib	102
Bir gecəlik çəkiliş	105
Qapının o üzündəki şirin dünya	111

ESSELƏR

Yarıda kəsilən nəğmə	115
Sos... Sos... Sos.....	118
Sarı donlu tənha qəbir	120

MƏQALƏLƏR

Son görüş, son vida	123
Bənövşə etri.....	127
Şuşaya qalxmaq üçün	130

SEVİNC NURUQIZI
(Imanova Sevinc Nuru qizi)

«QİSAS»

**«VEKTOR» NƏŞRLƏR EVİ
BAKİ-2005**

Redaktor: Hüsniyə
Mətbəənin direktoru: Rafiq ƏSGƏRLİ
Texniki redaktor: Aydan ELÇİN
Bilgisayar dizayneri: Nargilə VƏLİYEVA
Bilgisayar yığıımı: Elnarə
Korrektor: Həmidə Rüstəmova

Yığılmağa verilmiş: 15.06. 2005
Çapa imzalanmış: 30.07. 2005
Kağız formatı: 60x84 1/16
Fiziki çap vərəqi: 9
Sifariş: 130
Tiraj: 500

Qiyməti müqavilə ilə

«VEKTOR» BEYNƏLXALQ ELM MƏRKƏZİ

«VEKTOR» NƏŞRLƏR EVİ

Ünvan: AZ1018. Bakı şəh, Əhmədli qəs, Zığ yolu, 20 q

tel: (+99412) 4471404

e-mail: lsgenderzadeh@rambler.ru

<http://vektor.sayt.ws>

Sevinc Nuruqızı -çoxları onu uşaq yazıcısı kimi tanıyırlar. Bu günə kimi uşaqlar üçün nəzərdə tutulmuş «Çərpələng», «Şanlı qız, Diz və Viz», «Ağ xoruzun hekayəti» adlı üç kitabı işıq üzü görüb.

«Qisas» onun böyüklerə müraaciətidir. Bir uşaq yazıcısı kimi mühabibənin uşaq taleyinə vurduğu zərbələrin nə qədər ağrılı olduğunu təkcə Azərbaycan adlı məkanını deyil, bütün dünyanın böyüklərinə çatdırmaq üçün yazdığı müraciəti.

Bu kitabı oxuyan hər kəs erməni cəlladları tərəfindən tröy hərraca qoyulmuş bir uşaqın qaranlıq dünyasına qəlb ağrından soyahətə dəvət edilir. Məqsəd dəhşət yaratmaq deyil, əsirlikdə olan körpələrimizin yaşadığı dəhşəti hər birimizə yaşatmaqdır.



Q I S A S

Qisas... Bu qisası Qiymətə saxlamaq olmaz! Bu qisas bu gün alınmalıdır! Nəyin bahasına olursa olsun! Eşidin, öli silah tutanlar! Müdhis qaranlıqların qoynunda alçalanların, əzilənlərin harayını. Eşidin...